

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


BAKİ SLAVYAN UNIVERSİTETİ

HABİL NURKİŞİ oğlu MƏMMƏDOV

**POLŞANIN MÜASİR TARİXİ
(XX ƏSRİN SONLARI-XXI ƏSRİN ƏVVƏLLƏRİ)**

Dərs vəsaiti

Bakı Slavyan Universiteti Elmi Şurasının
30 dekabr 2016-cı iltarixli iclasının qərarı ilə
(protokol №05) ~~gələcək~~ tövsiyə edilmişdir.



Bakı - Mütərcim - 2017

Elmi redaktor: t.ü.e.d., prof. Baxşəliyev Tahir Şamil oğlu

Rəyçilər:

- t.ü.e.d., prof. Əmrəhov Mais İsrail oğlu
- t.ü.f.d., dos. Baxışov Məmmədağa Ələkbər oğlu
- t.ü.f.d., dos. Hacı Rauf Məmmədcən oğlu
- t.ü.f.d., dos. Nuruzadə Şəhla Tofiq qızı

Məmmədov Habil Nurkişi oğlu, Polşanın müasir tarixi (XX əsrin sonları - XXI əsrin əvvəlləri). Dərs vəsaiti.

- Bakı: Mütərcim, 2017. – 152 s.

Dərs vəsaiti Polşa Respublikasının müasir tarixinə, sosial-iqtisadi və siyasi vəziyyətinə, xarici siyasetinə və Polşa-Azərbaycan münasibətlərinə həsr olunmuşdur. Kitabda ölkənin yeni siyasi sisteminin formallaşması, demokratik cəmiyyətə kecid, dövlət iqtisadiyyatının özəlləşdirilməsi və yeni iqtisadi sistemə kecid, aqrar istehsalın yenidən təşkili, xarici siyasetinin əsas istiqamətləri və s. ardıcıl şəkildə şərh edilmiş, sosial siyasetin bütün məsələləri təhlil edilmişdir.

Dərs vəsaiti Tarix və Polşaş ənənələri üzrə təhsil alan tələbələr və magistrlar, aspirantlar, həmçinin müəllimlər və bütövlükdə Polşanın müasir tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

M 0802000000 199-17
026

© H.N.Məmmədov, 2017

MÜNDƏRİCAT

| | |
|---|----|
| İXTİSARLARIN SİYAHISI..... | 5 |
| GİRİŞ | 6 |
| I FƏSİL. PXR-də "REAL SOSİALİZM"İN SÜQUTU | |
| VƏ YENİ SİYASI SİSTEMƏ KEÇİD | 7 |
| PXR-də sosializm quruluşunun böhranı (7). "Həmrəylik" (8). Katolik kilsəsi totalitar sosializmə qarşı mübarizədə (10). Hakimiyyətin böhrandan çıxmış cəhdələri və demokratik hərəkat (11). Dəyirmi masa (14). | |
| II FƏSİL. XX ƏSRİN 90-cı İLLƏRİ-XXI ƏSRİN ƏVVƏLLƏRİNDE POLŞANIN DAXİLİ VƏZİYYƏTİ | 17 |

Demokratik siyasi sistemə kecid (17). Yeni Konstitusiyanın qəbul edilməsi (18). XX əsrin 90-cı illəri - XXI əsrin əvvəllərində siyasi proseslər. Parlament və prezident seçkiləri (22). Müasir Polşa Respublikasının Dövlət quruluşu (31). Seçki sistemi (42). Cox partiyalı - siyasi sistem (47). Polşa əhalisinin etnik tərkibi (49). Polşanın ictimai-siyasi həyatında vətəndaş cəmiyyəti, dini konfessiyalar və dindarların rolü (50). Polşanın ictimai-siyasi sistemində KİV (53). XX əsrin 90-cı illəri - XXI əsrin əvvəllərində Polşanın sosial-siyasi həyatında islahat və dəyişikliklər (54). Ali təhsil sistemində köklü dəyişikliklər (63). Yeni iqtisadi sistemə kecid. İslahatlar və onların nəticələri (64).

| | |
|---|----|
| III FƏSİL. XX ƏSRİN 90-cı İLLƏRİ - XXI ƏSRİN ƏVVƏLLƏRİNDE POLŞA RESPUBLİKASININ XARİCİ SIYASƏTİ | 69 |
|---|----|

Yeni xarici siyaset kursunun müəyyənləşdirilməsi (69). Polşa Respublikasının xarici siyasetini həyata keçirən orqanların strukturu və funksiyaları (70). XX əsrin sonları - XXI əsrin əvvəllərində Polşanın BMT-də iştirakı (73). Qərbi Avropa ölkələri və ABŞ ilə əlaqələr (73). Avroatlantik strukturlara integrasiya (76). Polşanın regional əməkdaşlıq siyaseti (82). Polşanın Şərqi siyaseti (84). Polşa-Ukrayna münasibətləri (87). Polşa-Belarus münasibətləri (94). Polşa-Rusiya münasibətləri və regionda liderlik uğrunda mübarizə (99). Polşanın Cənubi Qafqaz siyaseti (105). Polşa-Türkiyə əlaqələri (112).

**IV FƏSİL. MÜASİR MƏRHƏLƏDƏ POLŞA-AZƏRBAYCAN
MÜNASİBƏTLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ 114**

| | |
|---|--|
| Siyasi-diplomatik münasibətlər (114). | |
| Ticarət-iqtisadi əlaqələr (115). | |
| Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq (116). | |
| Azərbaycan-Polşa elm və təhsil əlaqələrinin inkişafında BSU-nun rolu (119). | |
| Azərbaycan -Polşa münasibətlərinin inkişafında milli diasporun rolu (120). | |
| NƏTİCƏ 123 | |
| İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 125 | |
| ƏN MÜHÜM HADISƏLƏRİN XRONOLOGİYASI 133 | |
| BİOQRAFİK LÜĞƏT 137 | |
| YOXLAMA SUALLARI VƏ TESTLƏR 145 | |
| ƏLAVƏLƏR 149 | |

İXTİSARLARIN SİYAHISI

| | | |
|---------|---|---|
| Aİ | - | Avropa İttifaqı |
| AR | - | Azərbaycan Respublikası |
| AR MM | - | Azərbaycan Respublikası Milli Məclisi |
| AR TN | - | Azərbaycan Respublikası Təhsil Nazirliyi |
| AŞ | - | Avropa Şurası |
| ATƏT | - | Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı |
| BMT | - | Birləşmiş Millətlər Təşkilatı |
| BSU | - | Bakı Slavyan Universiteti |
| XİN | - | Xarici İşlər Nazirliyi |
| DTT | - | Dünya Turizm Təşkilatı |
| DİDK | - | Diasporla İş üzrə Dövlət Komitəsi |
| K'15 | - | “Kukiz hərəkatı” partiyası |
| PBFP | - | Polşa Birləşmiş Fəhlə Partiyası |
| YUNESKO | - | BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı |
| MŞA | - | Mərkəzi - Şərqi Avropa |
| PiS | - | “Hüquq və ədalət” Partiyası |
| PO | - | “Vətəndaş platforması” partiyası |
| PSL | - | Polşa Xalq Partiyası |
| UW | - | Azadlıq Birliyi Partiyası |
| PAP | - | Polşa Press Agentliyi |
| PIA | - | Polşa İnformasiya Agentliyi |
| OECD | - | İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı |
| CEFTA | - | Mərkəzi Avropada Azad Ticarət haqqında Razılılaşma |
| SLD | - | Polşa Kəndli Partiyası (Sojusz Lewicy Demokratycznej) |

GİRİŞ

Dərs vəsaiti Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər və tərcüma” fakültəsində tədris edilən “İxtisas ölkəsinin (Polşa) tarixi” fənnininin mühüm bir bölməsinə - XX əsrin son onillikləri - XXI əsrin əvvəllərini əhatə edən müasir tarixinə həsr edilmişdir.

İkinci dünya müharibəsindən sonrakı mərhələ polyak xalqının tarixinin mühüm bir parçasıdır. Polyak xalqının tarixinə daxil olmuş və regional münasibətlərə böyük təsir göstərmiş mühüm hadisələrlə zəngindir. Buna görə də mövcud dərs vəsaiti Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcüma fakültəsinin Regionşunaslıq ixtisasının “Polşaşunaslıq” istiqaməti üzrə bakalavr pilləsində mütəxəssislerin dərinləndən hazırlığına kömək üçün nəzərdə tutulmuşdur.

Məqsəd tələbələrdə XX əsrin son onillikləri-XXI əsrin əvvəllərində Polşada baş verən tarixi -siyasi hadisələr barəsində, ölkənin sosial-iqtisadi, sosial-mədəni və beynəlxalq vəziyyəti haqqında dərin və ətraflı təsəvvür yaratmaqdan ibarətdir.

Dərs vəsaiti "Regionşunaslıq" ixtisası üzrə Dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq hazırlanmış və "Polşaşunaslıq" ixtisası üzrə bakalavr hazırlanmasında mühüm rol oynayır. Eyni zamanda BDU, ADPU və dibər ali məktəblərdə "Tarixçi" və "Tarix müəllimliyi" ixtisası üzrə mütəxəssis hazırlığında bu dərs vəsaitindən faydalana maq olar.

Dərs vəsaiti fənnin programı əsasında hazırlanmış, onun xronoloji çərçivəsi XX əsrin 80-ci illərindən bu günlərimizədək olan tarixi mərhələni əhatə edir. Kitabda Polşada kommunist rejiminin süqut etməsi, yeni siyasi-iqtisadi sistemə keçməsi və Avroatlantik strukturlara integrasiya etməsi prosesinin əsas məsələləri, müasir Polşanın xarici siyasetinin beynəlxalq və regional prioritetləri öz əksini tapmışdır. Hadisələr tarixilik, tarixi ardıcılıq və siyasi-elmi aspektində işıqlandırılmış, şəhər zamanı sxem və cədvəllərdən istifadə edilmiş, son dövrün ədəbiyyatından geniş istifadə edilmiş, yoxlama sualları və testləri verilmişdir.

I FƏSİL

PXR-DƏ “REAL SOSİALİZM”İN SÜQUTU VƏ YENİ SİYASI SİSTEMƏ KEÇİD

PXR-də sosializm quruluşunun böhranı

İkinci Dünya müharibəsi Avropanın siyasi xəritəsində əsaslı dəyişikliklər etdi. Sovet qoşunları tərəfindən azad olmuş Polşa Xalq Respublikası elan edildi. 1946-1948-ci illərdə aparılmış islahatlar nəticəsində öz tarixi inkişaf yolundan çıxarıldı, “dünya sosializm sistemi” adını almış totalitar sistemin bir hissəsinə çevrildi. Soyuq müharibənin başlanması nəticəsində sosializm birliyinə daxil olan başqa ölkələr kimi, Polşanın da Qərbə əlaqələri kəsildi və sosializm quruculuğu işinə təkan verildi. XX əsrin 50-ci illərindən etibarən sosializm birliyində gedən güclü mərkəzləşmə prosesləri ona gətirib çıxardı ki, siyasi, iqtisadi və mədəni xarakterli əlaqələr yalnız sosialist ölkələrin özləri arasında ola bilərdi.

Qeyd etmək lazımdır ki, 45 il ərzində Xalq Polşasını həm ideoloji və təşkilati, həm də şəxsi cəhətdən Sov.İKP-nin rəhbərliyindən asılı olan insanlar idarə ediblər. Sovet Ordusunun burada yerləşməsi (Sovet qoşunları Polşanı tamamilə 1993-cü ildə tərk etdilər), NKVD-nin yüksək rütbəli şəxslərinin hökumət quruluşlarında və orduda hakim mövqelər tutmaları bu asılılığı daha da gücləndirirdi. Polşa kommunistləri Sov.İKP-dən asılılığı qurtarmağı istəmirdilər, nə də bacarmırdılar. Onlar ölkəni heç bir ictimai dayaqları olmadan, yalnız sovet kommunistlərinə arxalanaraq idarə edirdilər. Onlar ya terrorun köməyi, ya da ictimai həyatın bütün sahələrini özlərinə tabe etməklə Polşa Milli orijinallığını məhv etməyə və öz vətənlərinin tarixi keçmiş i ilə qürur duyan milyonlarla vətəndaşın şüurunu dəyişdirməyə çalışırdılar. Hökumətin sonunda bəzi sosial qrupların (kübarlar, mülkədarlar, sahibkarlar) ləğvinə səbəb olan sosial-iqtisadi siyaseti də bù məqsədə xidmət edirdi.

Kommunizm polyakların şiirunda kök saldımı? Güman edilir ki, o, möhkəm dəyərlər yaratmağa deyil, dağıtmağa qadir idi. Bundan başqa, onun ciddi rəqibi – Katolik kilsəsi var idi. Katolik kilsəsi Polşa orijinallığı haqda, insanların təbii hüquqları barədə daima xatırladır və bu təlimləri həm Polşadakı katolik çoxluq, həm də sosializmə getdikcə mənfi yanaşan ateistlər tərəfindən dərk edildi.

Dünya, başlangıcı Yaltada qoyulan, Avropanın parçalanması və Sovet İttifaqının imperiya iddiaları ilə razılışlığı müddətə qədər Polşada kommunist hakimiyyəti davam etdi. Sonunda kommunistlər tərəfindən həyata keçirilən sosialist iqtisadi sistemi həyatın sınağında keçmədi: planlı iqtisadiyyat tənəzzülə uğradı, «blok» dövlətlərinəndəki sosialist nailiyyətlərinin isə xəyalı olduğu ortaya çıxdı.

XX əsrin 80-ci illəri Polşada qeyri-demokratik totalitar sistem çərçivəsində demokratiya uğrunda mübarizə dövrü kimi səciyyələnir. Ölkədə siyasi sistemin kəskin böhranının səbəblərindən biri xalqın faktiki olaraq dövlət və ictimai işlərdən, siyasetdən kənarlaşması idi. Həmçinin iqtisadi tənəzzül, sosial problemlərin çoxluğu, işsizlik, qiymətlərin qalxması, əhalinin həyat səviyyəsinin aşağı olması hakim Polşa Birleşmiş Fəhlə Partiyasının (PBFP) siyasi nüfuzunun getdikcə itirməsini sürətləndirdi. 1980-ci ilin avqustundan 1982-ci ilin sonlarına kimi bu partiyanın sıralarını 1 milyon nəfərdən çox adam tərk etmişdi. Bu da onun üzvlərinin üçdə bir hissəsi demək idi. Nəticədə PBFP daxilində və onun elitasında onun ziddiyətlər kəskin xarakter aldı. Partiyada daxili parçalanma başladı. İslahatçılar qanadı meydana gəldi. İslahatçılar və mühafizəkarlar arasında mübarizə çox tezliklə kulminasiya nöqtəsinə çatdı.

“Həmrəylilik”

Polşada vətəndaş cəmiyyətinin inkişafı “Həmrəylilik” ictimai-siyasi hərəkatının yaranması ilə sıx bağlıdır. Hərəkatın program sənədində deyilir: “Həmrəylilik” polyak xalqının ən əhəmiyyətli nailiyyətidir, hakimiyyət və cəmiyyət arasında münasibatlarda bütün radical dəyişikliklər üçün təşkilatlanma nümunəsidir. Bütün ictimai h-

yat üzərində mərkəzləşmiş diktatura artıq qeyri-mümkündür. “Həmrəylilik” ictimai həyatın bütün sahələrində özünüidarəetmənin təminatçısıdır. Müstəqil ictimai institutlar – həmkarlar ittifaqları, kəndli hərəkatları, yarasıcılıq birlikləri, elmi, mədəni, tələbə təşkilatları öz mövcudluq faktları ilə ictimai əlaqələrin dağılmasının əsasında duran böhranın öhdəsindən gəlməyə kömək edir” [6, s.331].

Həmrəylilik ideologiyası diktaturaya qarşı etirazlara, insan və vətəndaş hüquqlarının ardıcıl müdafiəsinə, liberal demokratiyanın ictimai quruluşun optimal modeli kimi qəbul edilməsinə əsaslanırdı. Məhz ictimai həyat səhnəsində “Həmrəyliyin” təzahür etməsi ilə vətəndaş cəmiyyətinin təşkilati şəkildə qeyri-demokratik hakimiyyətə qarşı çıxan, müstəqil və təşkilatlanma ideyalarını həyata keçirən cəmiyyətlə eyniləşdirilməsi meyli ifadə olunurdu.

Ölkənin ali məhkəməsi tərəfindən Qdansk, Seçin və Yastşembədə imzalanan “avqust ictimai sazişinin” nəticəsi kimi “Həmrəylilik” müstəqil həmkarlar ittifaqının 1980-ci ilin noyabrında qeydiyyata alınması avtoritar siyasi sistemə ilk sarsıcı zərbə oldu. Lakin hakim siyasi rejim hər hansı fərqli düşüncəni qətiyyətlə rədd edirdi. Bunun nəticəsində 1981-cü il dekabrın 13-də ölkədə hərbi vəziyyət tətbiq olundu. “Həmrəylilik” və digər ictimai birliklərin fəaliyyəti qadağan olundu.

Polşa hakimiyyət orqanlarının “Həmrəylilik” hərəkatının nüfuzunu zəiflətmək cəhdləri nə qədər çoxalırdısa, bu hərəkatın ona qarşı duran siyasi simvol kimi ictimai mövqeyi möhkəmləndirdi. 22 aprel 1982-ci ildə gizli şəkildə bu təşkilatın Müvəqqəti Əlaqələndirmə Komitəsi quruldu. İyulda Brüsseldə Koordinasiya bürosu təşkil edildi. Hərəkatın gizli fəaliyyətinin istiqamətləri arasında siyasi proseslərin gedisi üçün daha həmiyyətli “imtina strategiyası”, yəni mövcud quruluşu dəstəkləyən bütün təşkilat və institutların baykot edilməsi oldu. Qərbdən güclü mənəvi - maliyyə dəstəyi alan hərəhatın tədricən yeni yüksəlişi başladı. Bu yüksəlişdə müxalifət mətbuatı da fəal iştirak edirdi. 1982-1985-ci illərdə gizli şəkildə 1,7 min qəzet və jurnal, həmçinin 1,8 min kitab və kitabça dərc olundu. Bu dövrdə müxalifət mətbuatında təxminən 2 mln. insan birləşmişdi

[73, s.147]. Polşa cəmiyyətinə hərbi-siyasi təzyiqlər artdıqca cəmiyyətin inqilablaşması də bir o qədər sürətlənirdi. Böhrandan çıxməq üçün müxtəlif vasitələr, o cümlədən katolik kilsənin vasitəciliyi ideyası meydana gəldi.

Müxalifətin siyasi sistemə buraxılmaması şəraitində katolik kilsənin ictimai-siyasi rolü artır və o, hakimiyyətlə cəmiyyət arasında vasitəcilik funksiyasını yerinə yetirməyə başlayırı. Bu məqsədlə 17 dekabr 1981-ci ildə Polşa katolik kilsəsinin rəhbəri Y. Glempenin yanında "Azadlıqdan məhrum edilmiş şəxslərə və onların ailələrinə yardım komitəsi" təşkil edildi. "Hər bir insan və hər bir xalq azadlığın məhdudlaşdırılmasını ədalətsizlik və ağrı kimi qəbul edir. İnsana məxsus azadlığın məhdudiyyəti etirazlara, qiyama və hətta müharibəyə səbəb olur", - Polşada hərbi vəziyyət elan olunduqdan bir ay sonra Polşa yepiskopları yazıldilar [6, s.330].

Katolik kilsəsi totalitar sosializmə qarşı mübarizədə

1980-ci illərdə Katolik kilsəsi həm dindarlar, həm də dinsizlər əsl azadlıq istinadgahı oldu. Kostellər fəhlələr, incəsənət adamları, müəllimlər və başqaları arasında keşfəaliyyəti aparırdılar. İnsanlar orada mühazirələr diniəmək, həbs olunanlara yardım təşkil etmək məqsədilə toplanırdılar. Kilsə təşkilatları vasitəsilə xaricdən yardımçılar gəldi. Daha sonra isə bu yardımçılar ən çox ehtiyacı olanlara paylanırdı. Milli bayramların ildönümləri ibadət zamanı iştirakçıların özlərinin müstəqillik və "Həmrəylik" ideyalarına tərəfdar olduğularını göstərmək üçün bəhanə olurdu. «Tanrı, bizə azad vətənimizin geri verilməsinə razılıq göstər», - dindarlar barmaqlarını *Viktoriya* - qələbə sözünün rəmzi olan V hərfi şəklində tutaraq oxuyurdular. "Həmrəyliyin" keşfi ksöndz Yeji Popeluşkonun Varşavadakı mülqəddəs Stanislav Kostka kilsəsində hər ay icra etdiyi vətən üçün ibadəti güclü dini-vətənpərvər həyəcana çevrilirdi. 1984-cü il oktyabrın 19-da ksöndz Y.Popeluşko DİN-nin əməkdaşları tərəfindən vəhşicəsinə öldürdü. Milyonlarla polyak üçün o, «həmrəylik» uğrunda şəhidə çevrildi [6, s.331].

1982-1987-ci illərdə ölkədə insan azadlıqlarının məhdudlaşdırılması və siyasi repressiyalara görə ABŞ Polşaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Artıq 1980-ci illərdə Polşanın xarici borcları 20 milyard dolları ötüb keçdi [27, s.218].

1983 və 1987-ci illərdə Roma Papası II İohann Pavelin Polşaya səfərləri də bu baxımdan daha əhəmiyyətli hadisədir. Məqsəd təkcə hakimiyyətlə müxalifət arasında münasibətlərin normallaşdırılması deyildi. Polşa dünya sosializm sisteminde zəif həqqlərdən biri idi. Qərb ondan istifadə edərək kommunizmə sarsıcı zərbə endirmək istəyirdi. Digər tərəfdən bu səfərlər hakim dairələrə onlara cəmiyyət arasında uçurumun nə qədər dərin olduğunu anlatdı.

Hakimiyyətin böhrandan çıxməq cəhdləri və demokratik hərəkat

Yaranmış tarixi şəraitdə cəmiyyətin siyasi elitasında parçalanma gücləndi. Hakim dairələr içərisində problemin həllinə ikili münasibət yarandı. PBFP-nin daxilində, onun rəhbər strukturlarında V.Yaruzelskinin rəhbərlik etdiyi islahatçılar və keçən əsrin 80-ci illərinin birinci yarısında Sovetlər İttifaqından dəstək alan mühafizəkarlar arasında güclü mübarizə gedirdi. Birincilər "real sosializm"in yeniləşməsi, onun mövcudluğu çərçivəsində siyasi və iqtisadi islahatlar həyata keçirməyə çalışırdılar. İkincilər isə qətiyyətlə buna qarşı çıxırdılar. Bununla belə, rejim öz mövcudluğunu saxlamaq üçün müayyən islahatlara getməli oldu. 1 yanvar 1982-ci ildən yeni təsərrüfat mexanizmi qurmaq məqsədilə iqtisadi islahatlar başlandı.

Qanunvericiliyin möhkəmləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün Polşada o vaxta qədər Avropanın sosialist ölkələrinə tanış olmayan təsisatlar- Ali İnzibati Məhkəmə, Dövlət və Konstitusiya Məhkəməsi, vətəndaş hüquqları üzrə ictimai nümayəndə institutları və digər qurumlar təşkil olundu. Siyasi sistemin transformasiyası, idarəciliyin təkmilləşdirilməsi, sosial-iqtisadi islahatların həyata keçirilməyə başlanması ölkənin ictimai-siyasi həyatına, cəmiyyətə inqilablaşdırıcı təsirirdi.

Tədricən cəmiyyətdə belə bir ümumi fikir yaranırdı ki, hakimiyyətin siyasi bazasını genişləndirmədən, yəni müxalifətlə razılışmadan bundan sonrakı islahatlar qeyri-mümkündür. 17 sentyabr 1986-ci ildə daxili işlər naziri Ç.Kışak həbsxanalardan bütün siyasi məhbusların azad edildiyini bəyan etdi. Nəticədə 225 insan azadlığa çıxdı.

29 sentyabrdə "Həmrəyliy"in lideri L.Valensa hərəkatın Müvəqqəti Şurasını təşkil etdi. 1987-ci ildən etibarən müxalifətin ayrı-ayrı qrupları açıq fəaliyyətə keçidilər, müxtəlif siyasi klublar, təşkilatlar, jurnallar təsis etdirilər. Oktyabrda hərəkatın bütün keçmiş rəhbər orqanları buraxıldı. Açıq fəaliyyət göstərən Ümumavropa İcraiyyə Komitəsi quruldu. Yerli orqanların təşkilinə və fəaliyyətlərinin əlaqələndirilməsinə başlandı.

V.Yaruzelskinin başçılıq etdiyi islahatçı qüvvələr üçün dönüş nöqtəsi 1987-ci ilin noyabrında keçirilmiş referendumda hakim partiya tərəfindən təklif olunan islahatların lazımı dəstəyi almaması oldu. Nəticədə hakimiyyət nüfuzdan düşdüyüünü və güzəştə getməyin vacibliyini anladı. PBFP Mərkəzi Komitəsinin katibi M.Ojexovskinin dediyi kimi: "Yalnız müəyyən zaman keçidkən sonra biz anladığ ki, siyasi sistemi dəyişmədən iqtisadi sistemi dəyişmək, bir partianın hakim roluna əsaslanan anaxronik siyasi sistemi saxlayaraq yeni bazar iqtisadiyyatını qurmaq mümkün deyildir" [8, s.148].

Vəziyyətdən çıxməq üçün fevral-aprel ayları ərzində Z.Messenger hökuməti mallar üzərində pərakəndə satış qiymətlərini orta hesabla 36% artırdı. Bu tədbir ölkədə sosial gərginliyin yüksəlməsinə səbəb oldu. Nəticədə inflyasiya gücləndi. Bazarın vəziyyəti pisləşdi. Əhalinin siyasi fəallığı artı. Yaranmış böhran hökumətin istefaya getməsinə gətirib çıxardı.

Yeni təyin olunan M. Rakovskinin hökuməti də böhranın qarşısını ala bilmədi. Hakimiyyətin düçər olduğu uğursuzluq onu müxalifətlə razılığa gəlməyə məcbur etdi. Avqustun 26-da Daxili işlər naziri Ç.Kışak PBFP-nin rəhbərlik etdiyi hakim koalisiya və müxalifət nümayəndləri arasında "dəyirmi masa" keçirilməsi haqqında rəsmi təkliflə çıxış etdi. Həmin ilin dekabrında "Həmrəy"liyin sədr-

liyi ilə "dəyirmi masa"ya hazırlıqla məşğul olan 135 nəfərlik Dövlət Komitəsi təsis olundu.

Polşada genişlənməkdə olan demokratik hərəkat həm ölkə daxilində, həm də ölkədən kənardır dərin əks-sədə yaratmış, dünya sosializm birliyinin sıralarına lərzə salmışdı. Polşanın yaxınlığında olan Baltikyanı respublikaların genişlənməkdə olan demokratik hərəkat Ukraynada güclü xalq hərəkatına səbəb olmuş, Cənubi Qafqazda, ilk növbədə Gürcüstan və Azərbaycan respublikalarında milli-azadlıq hərəkatlarına təkan vermişdi.

Polşada yaranmış vəziyyətdə PBFP-nin Mərkəzi Komitəsinin X Plenumunda (dekabr 1988-ci - fevral 1989-cu illər) V.Yaruzelski, Ç.Kışak, Sivitski və Rakovski istefaya getmək niyyətlərini bildirdilər. MK üzvləri aydın dərk edirdilər ki, V.Yaruzelskinin gedişi partiya daxilində siyasi böhranı dərinləşdirə bilər. Buna görə də plenumun gedişində partiya rəhbərliyinə etimad rəyi səsvermə qoyuldu. Cəmi 4 nəfər əleyhinə çıxdı. Digər üzvlər rəhbərliyin qalmasına tərəfdar olduğunu bildirdilər. Həmçinin plenum konstruktiv müxalifəti siyasi sistemə cəlb etməyi qərara aldı. Bu addım dünya sosializm sisteminin tarixi təcrübəsində bəlkə də görünməmiş bir iş idi.

Dekabr hadisələrindən sonra müxalifətin qarşısında iki alternativ variant vardı: Ölkənin idarəciliyində iştiraka can atmaq, yoxsa hakimiyyətə münasibətdə "qanuni – konstruktiv, lakin həlliədici müxalifət" yerini tutmaq? Cox keçmədən bu dilemma ətrafında müxalifətin konsepsiyası formalaşdı. Müxalifətin liderlərindən Y.Kuronun təklifi müxalifətin təkcə Seymdə deyil, eyni zamanda icraedici hakimiyyətdə iştirakını nəzərdə tuturdu. B.Germek isə hələ "Konfrantasyon" jurnalının 1988-ci il fevral sayında əvvəller "Həmrəy"-liyin sənədlərində əks olunmuş "antiböhran paktı"nın bağlanması təklif etmişdi.

B.Germek hesab edirdi ki, üç növ pakt vasitəsilə hakimiyyətlə "ictimai müqavilə" bağlamaq mümkündür. Birinci pakt qeyri-təcavüzkar xarakterlidir. Tərəflər bir-birinə qarşı yönəlmüş hərəkətlərdən imtiyinə edir. Ikincisi – iqtisadi islahatların yeni programı. Üçüncüsü – ictimai həyatın demokratik xarakterini təmin edəcək islahatlar haqqında

razılaşmadır. Əgər Kuronun görüşlərini hakimiyyətlə maksimum qarşılıqlı əməkdaşlıq konsepsiyası adlandırmış olarsa, Geremeki minimum əməkdaşlıq formulasının müəllifi hesab etmək olar.

Dəyirmi masa

Gərgin danışqlardan sonra 6 fevral 1989-cu ildə “dəyirmi masa” öz işinə başladı. Tərəflərin mövqelərini Kişak və Valensa ifadə edirdilər. Kiçak bayan etdi ki, “kökündən islah olunmuş polyak sosializmi”nin simasını sızmaq niyyətindədirler. Siyasi islahatlar nəticəsində o, ehkamlardan uzaqlaşmaq və Polşada ictimai həyatın fəaliyyətinin model, struktur və prinsirləri üzərində hərtərəfli müzakirə aparmağı təklif etdi. Bunun şərhini Kişak Polşa Seyminə qarşılmasız seçkilərdə görürdü.

Yeni seçkilər nəticəsində yeni parlament formalaşmalı idi. Daha plüralist olacaq bu parlament konstitusiyaya “dövlətin sosial əsaslarının pozulmazlığını təmin edən dəyişikliklər” edə bilərdi. Yeni parlament isə çatınlık çəkmədən geniş koalisiyanı təmsil edən hökumət qura bilərdi. Təklif olunan bu model böhransız siyasi transformasiyanı və Polşa siyasi sisteminin yenidən qurulmasını nəzərdə tuturdu. Lakin ilk baxışdan aydın idi ki, bu mövqe Qərb tərəfindən dəstəklənməyəcəkdi. Deməli əlkədə sosial-siyasi sabitliyi təmin etmək mümkün olmayacaqdı. Çünkü göstərilən dövrda Avropa diplomatiyasının diqqəti məhz Polşada idi. Məhz Polşada baş verənlər “zəncirvari reaksiya” xarakteri alaraq dünya sosializm sistemini sarsıdı, SSRİ-nin süqutunu sürətləndirdi.

L.Valensa qeyd edirdi ki, siyasi və iqtisadi inhisarçılığın sonu gəlməşdir. Bir partianın hökmranlığına şon qoyulmalı, bütün xalqın və cəmiyyətin mənafələrinə uyğun hakimiyyət bərqərar olmalıdır. Valensa “Həmrəyliy”in leqallaşdırılmasını tələb edərək və etdi ki, əgər iqtisadi islahatlar həqiqi olsa, iqtisadiyyatı siyasi inhisardan azad etsə, o zaman dəstəklənəcəkdir. Tərəflər konkret problemlərin müzakirəsinə işçi qrupların çərçivəsində aparmağa razılaşdırıldı. Onların sayı üç idi: həmkarlar, iqtisadi və sosial siyaset, siyasi islahat-

lar. Bütövlükdə “dəyirmi masa” siyasi sabitlikdə mühüm rol oynamışdı. Polşada genişlənən hərəkat digər sosialist ölkələrinə də ciddi təsir göstərirdi. Sonralar “məxməri inqilab” adını almış bu dəyişikliklərin əsasları məhz Polşaya qoyulurdu.

1989-cu ilin aprelində “dəyirmi masa”nın nəticəsi olaraq razılaşdırılmış ssenari ortaya çıxdı. Burada dörd illik keçid dövründən sonra azad siyasi partiyaların rəqabəti əsasında iştirakını nəzərdə tutan parlament seçkilərinin keçirilməsi əsas götürüldür. Həmçinin aşağıdakı məsələlər ilə bağlı olaraq razılığa gəlinirdi:

- Parlamentdə müxalifətin 35 faiz həcmində iştirakı;
- senata tam azad rəqabət şəraitində seçkilərin keçirilməsi;
- PBFP-nin nümayəndələrinin başçılığı ilə koalision hökumətin qurulması;
- siyasi sabitliyi təmin edən prezident postunun təsis olunması;
- bazar iqtisadiyyatına keçid və s.

“Dəyirmi masa”nın “Siyasi islahat məsələsi haqqında mövqe” adlı sənədində hakim koalisiyanın və siyasi müxalifətin ümumi məqsədləri “müstəqil, suveren, təhlükəsiz, demokratik və iqtisadi cəhətdən güclü Polşa” elan edildi (87, s.5). Gələcək siyasi sistemin əsasında siyasi plüralizm və söz azadlığı; dövlət hakimiyyətinin bütün orqanlarının formallaşmasının demokratik qaydası; məhkəmənin müstəqilliyi; hərtərəfli hüquq və ərazi özünüidarəetməsinin azad seçimi kimi prinsiplər durmali idi.

“Dəyirmi masa”nın qərarına uyğun olaraq PBFP seymdə yerlərin 38%-ni (öz müttəfiqləri Birləşmiş Kəndli Partiyası, Demokratik Partiya və Katolik təşkilatları ilə birlikdə 65%) tutmalı idi. Qalan 35% yerə azad seçkilər keçirilməli idi. Onlar vətəndaşların müstəqil qrupları tərəfindən irəli sürürlən “partiyasız namizədlər”, yəni müxalifə üçün nəzərdə tutlurdu. V.Yaruzelskinin ölkə prezidenti olması barədə razılığa gəlindi. Lakin hadisələrin sonraqı inkişafı əldə olunmuş sazişlərin reallaşdırılmasına imkan vermədi.

Polşada parlament seçkiləri müvafiq olaraq 4 iyun və 18 iyun tarixlərinə təyin edilmişdi. Mayın 20-də Ali Məhkəmə Varşavada “Həmrəyliy”i yenidən qeydiyyata aldı. Valensa tərəfdarları seçkiyə

vahid cəbhədə getməyi qərarlaşdırıldılar. Seçki qərargahı rolunu bu təşkilatın rəhbərlik etdiyi Mülki Komitə oynayırdı. Parlament seçkilərinin ilk turunda seymda 161 yerdən 160-nı müxalifət əldə etdi. Valensanın komandası Senatda 100 yerdən 99-nu qazandı. İkinci turda təşkilat Senatda digər 7 yeri və Seymdəki 1 mandati tutdu. Hakim partiya ona ayrılmış bütün yerləri qazandı [27, s.222].

Seçkilər ölkədəki ictimai-siyasi ab-havani dəyişdi. PBFP məğlub oldu. İyulun 23-də Seymin və Senatın müxalifəti deputatları Mülki parlament klubunu təsis etdilər. İyulun 19-da Seym və Senatın ümumi iclasında V.Yaruzelski prezident seçildi. Prezident baş nazir postuna Ç.Kişakı təklif etdi. Seym avqustun 2-də onu bu vəzifəyə təyin etdi. Lakin müxalifət nümayəndələri Kişak hökumətinin tərkibinə girməkdən imtina etdilər.

Avqustun 23-də V.Yaruzelski "Həmrəylik" liderinin məsləhətçisi və katoliklərin nümayəndəsi T.Mazovetskinin namizədliyini irəli sürdü və nəticədə hökumətin baş naziri "Həmrəyliyin" xadimi T.Mazovetski oldu [27, s.222]. "Lexin komandası" Polşanın iqtisadi və siyasi cəhətdən yenidən qurulması yükünü öz üzərinə götürməli oldu.

Qeyd etmək lazımdır ki, Polşada kommunistlərin əlində hələ böyük hakimiyyət var idi və SSRİ də mövcud idi. Bununla yanaşı, öz siyasi, sosial-iqtisadi və milli problemlərini həll edə bilməyən M.Qorbaçovun L.Brejnev'in doktrinasından imtina etməsi, Şərqi Avropa respublikalarının daxili işlərinə qarışmamaq xəttini götürməsi, Polşada "real sosializm" adlanan quruluşun dağılıması prosesini sürətləndirdi.

II FƏSİL XX ƏSRİN 90-CI İLLƏRİ-XXI ƏSRİN ƏVVƏLLƏRİNDE POLŞANIN DAXİLİ VƏZİYYƏTİ

Demokratik siyasi sistemə keçid

Mərkəzi - Şərqi Avropa ölkələrində kommunist rejimlərin süqutu iki formada baş vermişdir: radikal inqilabi çevriliş və dinc təkamül yolları ilə. Yuxarıda qeyd edildiyi kimi, Polşada totalitar sosializm quruluşundan demokratik siyasi sistemə keçid ikinci yolla baş verdi. 1989-cu ilin fevral-aprel aylarında PBFP və onun müttəfiqlərinin, siyasi müxalifətin və katoliklərin "dəyirmi masa" ətrafında iclaslarında parlament və seçki qanununda islaharların keçirilməsinə dair razılığa gəldilər. Seçkilərin və PBFP-nin müttəfiqlərinin müxalifət tərəfinə keçməsi nəticəsində katoliklərin nümayəndəsi T.Mazovetskinin başçılığı altında koalisiyon hökumət təşkil edildi. Bundan sonra Polşada ciddi dəyişikliklər baş verdi: bazar islahatı və siyasi sistemin transformasiyası həyata keçirilməyə başladı.

Parlament dövlətin köhnə adını - Polşa Reç Pospolitisası (Rzeczpospolita Polska) və əvvəlki gerbini - taclı qartalı bərpa etdi. 1990-cı ilin avvalında Mazovetskinin ilk qeyri-kommunist hökuməti Leşek Balseroviçin (iqtisadi məsələlər üzrə nazir müavini) inflyasiya ilə mübarizəni və Polşa Milli valyutasının möhkəmləndirilməsini nəzərdə tutan planını ("Şok terapeyasi") tətbiq etdi. Qərb dövlətləri Polşaya Qerekin hakimiyyətindən bəri artan borcları azaldacaqlarına və yeni investisiya kreditləri verəcəklərinə söz verdilər. İqtisadi dəyişikliklərə əyani sübut olaraq qısa müddətdə dolan mağaza rəflərini və çoxlu sayıda şəxsi firmaları göstərmək olardı. Lakin polyakların həyat səviyyəsi çox ləng yüksəlirdi. İnsanlar kommunist nomenklaturasının isə tez varlanması ədalətsiz sayaraq PXR sisteminin qalıqlarına tezliklə son qoymaq istəyirdilər. Belə bir şəraitdə 1990-cı ilin payızında prezident seçkisi keçirildi. Seçkidə müstəqil həmkarlar birliyi «Həmrəyliyin» rəhbəri, Mazovetski hökumətinin

siyasetinə tənqidi yanaşan L. Valensa qalib gəldi. Müxtəlif çətinliklərə və siyasi mübahisələrə baxmayaraq üçüncü Reç Pospolitanın fundamentinin yaradılmasının mühüm mərhələsi başa çatdı. Polşada baş verən dəyişikliyin ən təsirli anı mühacirətdəki polyak hökumətinin sonuncu prezidenti Riçard Kaçorovskinin prezident hakimiyyətini L. Valensaya təntənəli şəkildə təhvil verməsi oldu. Bu mərasim 1990-ci ilin dekabrında kral qəsrində keçirildi [6, s.338].

Bələliklə, Polşa totalitar sosializm quruluşundan demokratik siyasi sistemə və bazar iqtisadiyyatı yoluna qədəm qoydu. Hər şeydən əvvəl, dövlətin adı - Polşa Xalq Respublikası Polşa Respublikası adı ilə dəyişdirildi, Dövlət gerbi üzərindəki qartalın tacı qaytarıldı.

Yeni Konstitusiyanın qəbul edilməsi

Dünya konstitusionalizm tarixində Polşa xüsusi yer tutur. Belə ki, Polşa Avropada birinci olaraq 1791-ci il mayın 3-də ilk konstitusiya qəbul etmişdir. Lakin ölkənin müstəqilliyinin itirilməsi səbəbindən bu konstitusiyanın nailiyyətində uzun müddət bəhrələnə bilmədi. 1918-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Polşa Respublikası 1980-ci illərinin sonlarına qədər iki dəfə Konstitusiya qəbul etmiş və bir neçə dəfə dəyişikliklər və əlavələr edilmişdir.

Polşa 1980-ci illərin sonlarında Sovet İttifaqı tərəfindən yönəldilən Mərkəzi - Şərqi Avropa ölkələri içində sosializm sisteminən liberal dövlət quruluşuna keçən ilk ölkə oldu. Polşa Birleşmiş Fəhlə Partiyası (PBFP) və müxalifat nümayəndələri arasında keçirilən 1989-cu il Dəyirmi Masa danışqları nəticəsində 1952-ci il və 1976-ci il Konstitusiyalarına edilən dəyişikliklərdən daha köklü dəyişikliklər həyata keçirildi. 1989-ci ildə edilən dəyişikliklə Milli Məclis, Seym (alt palata) və Senat (yuxarı palata) olaraq əvvəlcə iki palatalı hala gətirildi. 1989-cu ilin iyun ayında parlament seçkiləri bu dəyişiklik əsasında keçirilmişdir. Mərkəzi - Şərqi Avropa ölkələrində kommunist olmayan ilk baş nazir və koalisiya hökuməti Həmrəylilik təşkilərinin dəstəyi ilə sentyabr ayında vəzifəyə başlamışdır.

Daxili və beynəlxalq siyasi şəraitin təsiriylə yeni parlament

1952-ci il Konstitusiyasında əsas dəyişikliklər etməkdə davam etmişdir. 1989-cu ilin dekabrında parlament 1952-ci il Konstitusiyasının mahiyyətini və təməlini təşkil edən ilk iki hissəni tamamilə çıxararaq yerinə "Siyasi və İqtisadi Sistemin əsasları" başlıqlı yeni bir Konstitusiya hissəsini qəbul etdi.

Bu çərçivədə, "Polşa Xalq Respublikasının sosialist bir dövlət olduğu" ifadə edən ilk maddə, "Polşa Respublikasının ictimai ədalət prinsipi əsasında demokratik bir hüquq dövləti olduğu" şəklində dəyişdirildi. İkinci olaraq, 1952-ci il Konstitusiyasının ikinci maddəsində ölkədə hakimiyyətin fəhlə və kəndli "siniflərinə" verildiyi şəklindəki ifadə hakimiyyətin "xalqa" verildiyi formasında dəyişdirilmişdir. Bununla da sinfi əsaslı hakimiyyət anlayışı Konstitusiyadan çıxarılmışdır.

Üçüncü maddədə dövlətin idarə edilməsində Polşa Birleşmiş Fəhlə Partiyasına "öncül" partiya mövqeyi öz əksini tapmışdı. Dəyişikliklər nəticəsində "tək partiya rejimi" in qurulmasına qanuni yol açan bu ifadə Konstitusiyadan çıxarıldı və onun yerinə kommunistlərən əvvəlki dövrdəki çox partiyalı siyasi sistemə qayıdılmasını təmin edən, müxtəlif siyasi partiyaların qurulmasına icazə verən maddə əlavə olundu.

1989-cu ilin dekabrında parlament tərəfindən qəbul edilən başqa bir əhəmiyyətli konstitusiya dəyişikliyi isə iqtisadi sistemlə bağlı olmuşdur. "Mərkəzi planlaşdırma"ya əsaslanan sosialist (kollektiv) mülkiyyət forması Konstitusiyadan çıxardıldı, onun yerinə xüsusi mülkiyyətə və varislik hüququna əsaslanan iqtisadi sistemin əks olunduğu ifadə əlavə edildi. 1990-ci il matrın 8-də parlament tərəfindən qəbul edilən konstitusiya dəyişikliyi çərçivəsində ölkədəki yerli idarəetmə quruluşu yenidən müəyyənləşdirildi. "Demokratik mərkəziyyətçilik" prinsipi əsasında yerli rəhbərliklər mərkəzi partiya-dövlət rəhbərliyinin çox möhkəm nəzarəti altında olurdu. Dəyişiklik nəticəsində Fransa sisteminə bənzəri kommunal məclisin qurulması və bölgələr səviyyəsində təməlində Əyalətlərin durduğu bir yerli idarəciliyin qurulması nəzərdə tutulurdu və s.

1992-ci ildə keçid konstitusiyası əhəmiyyəti daşıyan “Kiçik Konstitusiya” (“Small Constitution”) qəbul edildi. Polşa Milli Məclisi tərəfindən formalasılmış Konstitusiya Komissiyası (tərkibi hər seçkidən sonra dəyişdirilirdi) 1993-cü və 1994-cü illərdə müxtalif siyasi qüvvələrin hazırladığı yeddi konstitusiya layihəsini qəbul etdi və ümumiləşdirərək 1997-ci ilin əvvəllərində Milli Məclisin müzakirəsinə çıxartdı. 2 aprel 1997-ci ildə Milli Məclis tərəfindən (Senat və Seymin birgə iclasında) 451 səs “leyhinə”, 40 səs “əleyhinə” olmaqla Yeni Konstitusiya qəbul edildi və ölkə daxilində ümumxalq səsverməsinə (referendum) təqdim edildi. Yeni Konstitusiya ilə əlaqədar mayın 25-də keçirilən referendumda 38,9% seçici iştirak etmiş və iştirakçıların 56,8% tərəfindən “bəli” deyilən Konstitusiya, iyulun 15-də Ali Məhkəmə tərəfindən etibarlı sayılaraq təsdiq edildi. İyulun 16-da ölkə prezidenti tərəfindən təsdiq edilən Konstitusiya həmin il oktyabrın 17-də qüvvəyə mindi.

Polşa parlamenti tərəfindən 2 aprel 1997-ci ildə qəbul edilmiş yeni Konstitusiya Preamble və 243 maddəni əhatə edən 13 bölmədən ibarətdir. Həmin 13 Bölmədə aşağıdakı siyasi-hüquqi məsələlər təsbir edilmişdir:

Bölmə I. Respublika (s.1-29)

Bölmə II. İnsan və vətəndaşın azadlıqları, hüquq və vəzifələri (s.30-86)

Ümumi prinsiplər (s.30-37)

Şəxsi azadlıqlar və hüquqlar (s.38-56)

Siyasi hüquq və azadlıqlar (s.57-63)

Iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar (s.64-76)

Hüquq və azadlıqların qorunması vasitələri (s.77-81)

Vəzifələr (s.82-86)

Bölmə III. Hüququn mənbələri (s.87-94)

Bölmə IV. Seym və Senat (s.95-125)

Seçkilər və səlahiyyət müddəti (s.96-101)

Deputatlar və senatorlar (s.102-108)

Təşkilat və fəaliyyət (s.109-124)

Referendum (s.125)

Bölmə V. Polşa Respublikasının prezidenti (s.126-145)

Bölmə VI. Nazirlər Şurası və hökumət administrasiyası (s.146-162)

Bölmə VII. Ərazi özünüidarəsi (s.163-172)

Bölmə VIII. Məhkəmələr və Tribunallar (s.173-201)

Məhkəmələr (s.175-187)

Konstitusiya Tribunalı (s.188-197)

Dövlət Tribunalı (s.198-201)

Bölmə IX. Dövlət nəzarəti və hüquqların müdafiəsi orqanları (s.202-215)

Ali Nəzarət Palatası (s.202-207)

Vətəndaş Hüquqları üzrə Müvəkkili (Məqalələr 208-212)

Ümumpolyak Radio Verilişləri və Televiziya Milli Şurası (s.213-215)

Bölmə X. İctimai Maliyyə (s.216-227)

Bölmə XI. Fövqəladə Hallar (s.228-234)

Bölmə XII. Konstitusiyyaya dəyişikliklər (s.235)

Bölmə XIII. Keçid və yekun müddəaları (s.236-243)

Polyak xalqının keçdiyi özünəməxsus siyasi-hüquqi tarixi təc-rübəyə əsaslanan 1997-ci il Konstitusiyanın 3-cü maddəsinə görə, Polşa Respublikası unitar bir dövlətdir. Belə ki, Polşada federal quruluş daha əvvəl də müzakirə mövzusu olmamışdır. Konstitusiyyada öz əksini tapmış əhəmiyyətli dəyişikliklər, xüsusilə yerli rəhbərlik-lərlə bağlı olanlardır. Yeni Konstitusiyanın müvafiq maddələri Avropa Yerli Muxtarlıyyət Xartiyasının basilica müddəalarına uyğun hazırlanmışdır. Konstitusiyanın 7-ci Bölümündə yerli rəhbərliklərlə bağlı qaydalar öz əksini tapmışdır.

Konstitusiyanın 163-cü maddəsində yerli rəhbərliklərin vəzi-fələri bu şəkildə müəyyən olunmuşdur: “Digər dövlət qurumları və ya orqanlarına konstitusiya tərəfindən aid edilməyən bütün ictimai xidmətlər yerli rəhbərliklər tərəfindən yerinə yetirə bilər”. Yenə Konstitusiyanın 166-cı maddəsinin birinci bəndinə görə, “muxtar icmaların ehtiyaclarını ödəyən ictimai vəzifələrin həyata keçirilməsi ilə yerli rəhbərliklər birbaşa məsuliyyət daşıyır”.

Ümumiyyətlə, 1997-ci il Polşa Konstitusiyası polyak xalqının siyasi-hüquqi iradəsini eks etdirərək müasir dünya konstitusiyaları arasında layiqli nümunələrdən biri oldu.

XX əsrin 90-cı illəri-XXI əsrin əvvəllərində siyasi proseslər. Parlament və prezident seçkiləri

1990-cı ildə prezident seçkiləri keçirildi və ikinci turda L.Valensa qalib gəldi. 1991-ci ilin noyabrında keçirilən parlament seçkiləri Polşa cəmiyyətində ciddi parçalanmanın, siyasi prürializmi nümayiş etdirdi. Seymdə çoxsaylı siyasi fraksiyalar yarandı. "Həmrəyliyin" bazası əsasında yaranmış sağçı və mərkəzçi partiyalar və hərəkatlar parlamentdə mütləq üstünlük qazandılar. Sol mərkəzçi Kəndli Partiyasının da mövqeyi pis deyildi. Y.Olşevskinin sağçı kabinetin altı ay fəaliyyət göstərdi [27, s.223]. Onun istefasından sonra 1992-ci ildə növbədənənar keçirilən parlament seçkilərində Polşada «milli razılıq hökuməti» yaradıldı ki, bu hökumətin baş naziri ilk dəfə qadın – Xana Suxotskaya oldu. Həmin hökumətdə maliyyə naziri vəzifəsini tutan L.Baltseroviç tərəfindən Polşanın inkişaf etdirilməsi üçün yeni iqtisadi plan irəli sürüldü. Bu planda nəzərdə tutulurdu ki, Polşanın sürətli bazar iqtisadiyyatına keçməsi üçün müəssisələrə müstəqillik verilməli və bu müəssisələr özləri-özlərini maliyyələşdirməlidirlər. Dövlət mülkiyyəti ilə bərabər qarşıq iqtisadiyyat da tətbiq edilməlidir. Bu plan «şok terapcyası» adını aldı (Bu barədə iqtisadi islahatlara aid yarımbölmədə ətraflı məlumat veriləcəkdir-müəllif).

1990-1993-cü illərdə Polşada tez-tez bir-birini əvəz edən qeyri-sabit siyasi koalisiyalar tərəfindən qurulmuş hökumətlər hakimiyyətdə olmuşlar. H.Suxotski hökumətinə qarşı etimadsızlıqdan sonra 1993-cü ilin yayında prezident L.Valensa parlamenti buraxdı. Yeni seçkilər nəticəsində Demokratik Sol İttifaq və Polşa Kəndli Partiyasından ibarət koalisiya hökuməti hakimiyyətə gəldi.

Polşa Birləşmiş Fəhlə partiyasının adı dəyişilərək Polşa Sosial-Demokrat partiyası (SDLP) adlandı. Həmin partiyanın lideri Aleksandr Kvasnevski idi. 1995-ci ilin noyabrında prezident seçki-

ləri keçirildi. L.Valensa və SDLP lideri Aleksandr Kvasnevski ikinci turda da mübarizələrini davam etdirdilər. Aleksandr Kvasnevski qalib gəldi və Polşanın prezidenti seçildi [27, s.224].

1995-ci ilin dekabrında Daxili işlər naziri A.Milçanovski Baş nazir Y.Oleksi (Demokratik Sol Qüvvələr İttifaqının namizədi) əvvəller sovet, sonra isə Rusiya keşfiyyatına işləməkdə günahlandırdı. İctimai təzyiq altında Y.Oleks 1996-ci ilin yanvarında istefa verdi. Onu V.Çimoşeviç əvəz etdi. Lyüstrasiya (dövlət vəzifəsinə iddia edən şəxsin əvvəller təhlükəsizlik orqanları ilə məxfi əlaqəsinin aydınlaşdırılmasını tələb etmək) haqqında qanunun qəbul edilməsi gündəmə gəldi və Seymdə müzakirəyə çıxarıldı.

1997-ci ilin avqustunda parlament Lyüstrasiya haqqında qanunu qəbul etsə də onu praktikada reallaşdırıa bilmədi. 1998-ci ilin oktyabrında prezident A. Kvasnevski Lyüstrasiya haqqında qanunu təsdiq etdi. Bu qanuna müvafiq olaraq ali dövlət məmurları, parlament deputatları və hakimlər vəzifəyə gələrkən mütləq əvvəller təhlükəsizlik orqanları ilə əməkdaşlıq edib-etməmələri barədə məlumat verməlidirlər. Əgər həmin şəxs əvvəller təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini gizlədərdiə və bu, üza çıxardısa 10 il ərzində onun yüksək dövlət vəzifəsi tutması qadağan edilirdi.

1989-cu ildən Yeni Konstitusiyanın layihəsi üzərində başlanan iş 1997-ci ildə başa çatdı. 1997-ci ilin yanında parlament Polşa Respublikasının Yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyada idarəetmənin parlamentli forması təsbit olunmuşdu. Yeni Konstitusiyada klassik parlamentarizm və güclü prezident hakimiyyəti kimi ifrat variantlar rədd edilmişdir. Bundan başqa, Valensanın tərəfdarlarının ona xüsusi idarəetmə səlahiyyəti verən son modeldən də imtina edildi. Nəticədə, güclü hökumətə əsaslanan rasional parlamentarizm fikri daha çox tərəfdar əldə etdi. Bu, parlament və prezidentlə münasibətdə hökumətin mövqeyini gücləndirmək xəttini nəzərdə tuturdu. President Nazirlər Şurasını çağırmaq və onlara sədrlilik etmək hüquqlarını itirdi. Bundan başqa, prezidentin vetosunu aradan qaldırmaq üçün Parlament üzvlərinin tələb olunan səsi 2/3-dən 3/5-ə endirildi [32].

1997-ci ildə Konstitusiyasına görə, Polşa Seymi proporsional

prinsipi əsasında seçilmiş 460 deputatdan ibarətdir. Seymin səlahiyətləri dörd il çəkirdi və əgər Seym konstitusiya ilə müəyyən edilmiş müddət ərzində nazirlər kabinetini yarada və ya parlamentə bündə haqqında qanun layihəsini təqdim edə bilmədikdə yalnız vaxtından əvvəl prezident tərəfindən ləğv edilə bilərdi. Seym yalnız 2/3 səs çoxluğu ilə özünü buraxa bilər [32].

1997-ci il parlament seçkilərində sağ qüvvələr daha çox mandat aldılar. Qalib blokun tərkibinə mərkəzçi Azadlıq Uniyası da daxil oldu. Bir sözlə, solcu prezident sağ-mərkəzçi hökumət kabinetini ilə yanaşı fəaliyyətini davam etdirməli oldu.

1999-cu ildə SDFP özünü buraxdıqdan sonra, Demokratik Sol Qüvvələr İttifaqı Əmək İttifaqı ilə koalisiyada 2001-ci ilin sentyabrında Seymə keçirilən seçimlərdə 41% səs qazandı və 216 yer əldə etdi. Koalisiya Senatda 100 yerdən 75-ni tutdu. A.Kvasnevski 2000-ci il oktyabrın 8-də keçirilən prezident seçimlərinin ilk turunda rəqiblərinə qalib gəlib yenidən Polşa prezidenti oldu.

Polşada 2005-ci il parlament seçimlərində J.Kaçinskiinin "Hüquq və Ədalət" (Pol. Prawo i Sprawiedliwość) partiyası 26.99% (460 yerdən 155-ni) qazanaraq qalib gəldi. Donald Tuskun "Vətəndaş Platforması" (Pol. Platforma Obywatelska) 24.14% (133 yer) əldə edərək parlamentdə ikinci yer tutdu.

2005-ci il oktyabrın 9-da prezident seçimlərinin ikinci turunda L.Kaçinski və D.Tusk mübarizə etməli oldular. L.Kaçinski seçkini qazandı və Polşa prezidenti oldu. Seçicilərin 54,04% -i ona, 45,96% -i isə rəqibi səs verdi. Mühafizəkar "Hüquq və Ədalət" partiyasının Katolik kilsəsi ilə six əlaqələri var. Lex Kaçinski özü Varşava meri olarkən cinsi azlıqların paradını qadağan etdi və həmçinin İkinci Dünya müharibəsi zamanı Varşavaya vurulmuş zərərini Almaniyadan tələb etmişdi [42, s.34].

Polşada baş verən siyasi böhran nəticəsində 2007-ci ilin oktyabrında parlamentə növbədən kənar seçimlərdə liberal-mühafizəkar "Vətəndaş Platforması" qələbə qazandı. "Vətəndaş Platforması" Partiyasının lideri D. Tusk Baş nazır oldu.

2007-ci ilin 16 noyabr tarixində Polşa Prezident sarayında hö-

kumətin yeni üzvlərinin ölkə Prezidenti qarşısında andığma mərasimi keçirilmişdir.

2010-ci il aprelin 10-da Xatin faciəsinin ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Smolensk marşrutu ilə ucan təyara qəzaya düşdü, prezident və onun həyat yoldaşı daxil olmaqla bütün sərnişin (Baş qərargah rəisi F.Gagor, Mərkəzi Bank başçısı S.Skrypek, xarici işlər nazirinin müavini A.Kremer, Polşanın sürgündəki son Dövlət Başçısı R.Kaczorovski, Milli Təhlükəsizlik şöbəsi başçısı A.Szczyglo, Prezident köməkçiləri - P.Vypç ilə M.Handzlik, Parlament sədrinin müavini J.Szmajdzinski) və ekipaj üzvləri həlak oldu. "Polşanın müharibədən sonrakı tarixinin ən faciəli hadisəsi baş verdi" (D.Tusk). Seymin marşalı Bronislav Komorovski dövlət başçısı funksiyasını müvəqqəti yerinə yetirməyə başladı.

2010-cu il iyulun 4-də Polşada keçirilən prezident seçimlərinin 2-ci turunda B.Komorovski Y.Kaçinskiyə 6% səs fərqi ilə qalib gəldi [42, s.20].

2011-ci il oktyabrın 9-da növbəti parlament seçimləri keçdi. Vətəndaş Platforması və Polşa Kəndli Partiyasından ibarət hakim koalisiya Seym və Senatda üstünlüyü qoruyub saxladılar. Üçüncü yeri yeni liberal antiklerikal Palikot Hərəkatı tutdu. Baş nazir yenidən Vətəndaş Platformasının lideri D.Tusk oldu.

Son illərdə siyasi partiyaların Polşanın siyasi sistemində hansı səviyyədə mövqə tutduğunu 2015-ci il oktyabրında keçirilən parlament və prezident seçimləri bariz şökildə göstərmiş oldu.

Bələ ki, 2015-ci ildə Polşada parlament (Seym və Senata) və həm də prezident seçimləri keçirildi. Parlament seçimləri 2015-ci il iyulun 17-də Polşa Prezidenti Bronislav Komorovskinin Fərmanı ilə təyin olundu. 3 avqust 2015-ci fərmanı ilə dəyişikliklər edilərək, 2015-ci il oktyabrın 25-də keçirildi. Seçkilərdə aşağıdakı əsas partiyalar iştirak edirdi: "Vətəndaş Platforması" (Baş nazir postuna namizədi - Yeva Kopaç), "Hüquq və Ədalət" (Beata Şidlo), "Müasir" (Rişard Petry), "Kukiz'15" (Pavel Kukiz), Birləşmiş Sollar (Barbara Novaçkaya), Polşa Kəndli Partiyası (Januş Pexoçinski), Respublikanın bərpası nəmənə Koalisiya - Azadlıq və Ümid (Januş Korvin-Mikke).

2015-ci il parlament seçkilərinin nəticələrinə dair cədvəl

| Partiyaların siyahısı | Seym-də əldə edilən səslərin sayı | Seym-də əldə edilən səslərin faizi | Əvvəlki seçkidə əldə edilən səslə müqayisə faizlə (%) | Əvvəlki seçkidə əldə edilən yerlə müqayisə (sayla) | Seym-də qazanılan yer | Senatda qazanılan yer |
|---|-----------------------------------|------------------------------------|---|--|-----------------------|-----------------------|
| "Hüquq və ədalət" Partiyası (Prawo i Sprawiedliwości, PiS) | 5,711,687 | 37.58 | ▲7.69 | ▲78 | 235 | 61 |
| "Vətəndaş platforması" partiyası (Platforma Obywatelska, O) | 3,661,474 | 24.09 | ▼15.09 | ▼69 | 138 | 34 |
| "Kukiz hərəkatı" partiyası (K'15) | 1,339,094 | 8.81 | | ▲42 | 42 | |
| "Modern" partiyası ((Nowoczesna Ryszarda Petru, Nowoczesna) | 1,155,370 | 7.60 | | ▲28 | 28 | |
| "Birləşmişollar" koalisiyası (Zjednoczona Lewica) | 1,147,102 | 7.55 | ▼11.26 | ▼67 | — | |
| Polşa Xalq Partiyası (Polskie Stronnictwo Ludowe, PSL) | 779,875 | 5.13 | ▼3.23 | ▼12 | 16 | 1 |
| Alman azlığı bölgə komitəsi (Mniejszość Niemiecka) | 27,530 | 0.18 | ▼0.01 | — | 1 | |
| Müstəqil senatorlar | | | | | | 4 |
| Cəmi: | 15,200,671 | | 100 | | 460 | 100 |

Cədvəldən göründüyü kimi, seçimlərdə 37,6 % səslə ən böyük müxalifət partiyası "Hüquq və Ədalət" qazandı: 460 yerdən 235-ni tutdu. Hakim "Vətəndaş Platforması" isə 24,1% (138 yer) əldə etdi. Bu, 1989-cu ildə demokratiyanın bərpasından sonra Polşada keçirilən ilk seçimlər idi ki, bir partiya parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edir və təkbaşına hökumət kabinetini qurmaq şansı qazanırdı. Beləliklə, Beata Śidlo Baş nazir postunu tutdu.

Yuxarıdakı cədvəldə Senata keçirilən seçimlərin nəticələri də özəksini tapmışdır. Cədvəldən göründüyü kimi, Senata keçirilən son seçimdə "Hüquq və Ədalət" partiyası 61 səslə üstünlük qazanmış və partiyanın nümayəndəsi Stanislav Karçevski Marşal seçilmişdir. Bunu da qeyd etmək lazımdır ki, 2005-ci ildən 2015-ci ildək Senatda "Vətəndaş Platforması" Partiyası üstünlük təşkil etmişdir.

2015-ci ildə Polşa prezidentinin növbəti ümumixalq seçkisi Polşa Konstitusiyasına (mad. 128, bənd 2) uyğun olaraq, 3 və 17 may tarixləri arasındaki müddətdə keçməlidir. Buna görə də fevralın 4-də marşal Radoslav Sikorski seçimləri mayın 10 -na təyin etdi.

2011-ci il 5 yanvar tarixli "Seçki Məcəlləsi" Qanununun 296-cı maddəsinə uyğun olaraq, prezidentliyə namizəd mart ayının 26-na kimi ən azı 100 min seçici imzası toplamalıdır. Bunun üçün o, əvvəlcə təşəbbüs qrupu (minimum 15 nəfər) yaratmalı və sonra martın 16 -na kimi Polşanın seçki komissiyasında ilk min seçici imzasını qeydiyyatdan keçirməlidir.

Beləliklə, 2015-ci ildə prezidentliyə 26 namizəd (21 kişi və 5 qadın) təşəbbüs qrupu yaradı və imza toplamağa başladı. Onlardan üç nəfəri müəyyən edilmiş müddət ərzində ilkin 1000 imzani toplaya bilmədi. Qalan 23 nəfərdən yalnız aşağıda adları qeyd edilən 11 namizəd lazımı 100 min seçici imzası toplaya bildi və buna görə də, prezidentliyə namizədlilik hüququ qazandı:

- Qrzejorż Braun - rejissor, ssenarist, publisist;
- Andrey Duda – "Hüquq və ədalət" partiyasından Avropa Parlamentinin üzvü;
- Artur Qlovatski - sahibkar;
- Anna Qrodska - Yaşlılar Partiyasından Seymin deputati;

- Zdzislaw Jankowski –“Vətənpərvər Polşa” partiyasının sədr müavini, keçmiş deputat
 - Adam Yarubas - Polşa Kəndli Partiyasının sədr müavini, Marşal Śventokşiski voyevodalığının marşalı;
 - Bronislav Komorovski - Polşanın prezidenti vəzifəsini icra edən;
 - Vłodzimej Julian Korab-Karpoviç - “Gələcək Polşa” komitəsinin başçısı;
 - Janusz Korvin-Mikke — Avroparlamentin deputatı və “Azadlıq və ümid- respublikanın dirçəliş Koalisiyası” lideri;
 - Marian Kovalski - “Xalq hərəkatı” partiyasının sədr müavini
 - Pavel Kukiz - müstəqil namizəd, rok musiqiçi, Aşağı Sileziyavoyevodalığının Seyminin deputati;
 - Dariuş Laska - komitə “Həmrəy fikirli Vətənpərvərlər birlüyü” komitəsinin lideri;
 - Stanislav Maydanski — “Oytsovizna” “Xalq Partiyası” sədrinin müavini, sabiq millət vəkili və senator;
 - Balli Marjeç - koalisiya “Qazax cəmiyyəti” koalisiyasının sədri
 - Corneill Moravetski — “Mübarizlərin həmrəyliyi” partiyasının lideri
 - Zenon Nowak - Cəsur atalar” partiyasının lideri (Janusz Korvin-Mikkenin xeyrinə martın 16-da namizədliyini geri götürdü);
 - Vanda Novička - Seymin sədr müavini;
 - Maqdalena Oqurek - Demokratik Sol Qüvvələr İttifaqının namizədi:
 - Januš Palikot - “Palikot hərəkatı”nın lideri;
 - Ivona Pyontek - Qadınlar Partiyasının sədri;
 - Adam Slomka - “Məğrurlar” və “Müstəqil Polşa Konfederasiyası - vətənpərvərlər düşərgəsi” siyasi təşkilatları koalisiyasının lideri, sabiq millət vəkili;
 - Pavel Tanayno - sahibkar, “Birbaşa demokratiya” partiyasının mətbuat-katibi;

- Jaćek Vilk - Yeni sağlar Konqresinin fəali.
- Prezident seçkisinin birinci turunda qalibi müəyyənləşdirmək mümkün olmadı. Namizədlərin heç biri seçicilərin səsinin 50%-ni əldə edə bilmədi. A.Duda - 35%, B.Komarovski -32%, P.Kukiz-20% səs qazandılar. 2015-ci il mayın 24-də A.Duda və B.Komarovskinin iştirakı ilə ikinci tur keçirildi. İkinci turda A.Duda 51,5% səs qazanaraq, öz rəqibini 3 % səs çoxluğu ilə üstələdi və qalib gəldi.
- Bələliklə, “Hüquq və ədalət” partiyasından mühafizəkar A.Duda dövlətin yeni başçısı seçildi.
- Bələliklə, 2007-ci ildən sonra ilk dəfə idi ki, “Hüquq və ədalət” partiyası həm qanunverici, həm də icraedici hakimiyəti əllərinə alırdılar.
- Prezident və parlament seçkilərinin nəticələri bunu deməyə əsas verir ki, 2000-ci ildən etibarən ölkədə əsas siyasi qüvvələr – sağ mərkəzçi “Vətəndaş Platforması” və mühafizəkar “Hüquq və Ədalət” partiyalarıdır. Mühafizəkarların populyarlığının artması onlara seçicilərin əksəriyyətinin dəstəyini qazanmaq imkanını verdi.
- 2016-ci il dekabrın 16-da Polşanın aşağı palatasında müxalifət nümayəndələri faktiki olaraq Seymin işini blokladılar. Nəticədə 2017-ci ilin dövlət bütçəsi üzrə müzakirə və səsvermə binanın digər zalında keçirildi. Müxalifət dərhal bu səsverməni qanunsuz elan etdi. Bundan əlavə Seymin iclas salonunun müxalifət tərəfindən zəbt edilməsi fonunda jurnalıtların binaya buraxılışı müvəqqəti olaraq dayandırıldı. Bütün bunlar, yəni bütçənin müxalifətin fikrincə qeyri-qanuni şəraitdə qəbul edilməsi və jurnalıtlarla bağlı qərarı əsas götürərək Demokratianın Müdafiəsi Komitəsi və bir sıra radical müxalifət partiyaları Seymin binası qarşısında mitinq keçirərək binadan çıxışları bağlamağa cəhd etdilər. İctimai asayışı təmin etmək və insidentlərə yol verməmək üçün binaya polis qüvvələri çağırıldı, nəticədə hər hansı qarşıdurma baş vermedi. Mitinq bir neçə gün davam etdi, amma tədricən burada iştirak edənlərin sayı azaldı. Vəziyyəti normallaşdırmaq istiqamətində bəzi real addımlar atıldı. Belə ki, ilk növbədə jurnalıtların Seymin və Senatın binalarına girişini bərpa edildi. Bundan əlavə, prezident Andrey Duda Seymin spi-

kerinə məktub göndərərək dekabrın 16-da büdcə ilə bağlı yaranmış vəziyyəti izah etməyə çağrırdı.

Bu zaman hökumət “Antidoping qanunu”nu bəyəndi, Senat isə təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarının pensiyalarının azaldılmasını nəzərdə tutan qanunu müzakirə və qəbul etdi. Sonuncu qanun da ictimaiyyət arasında birmənalı qarşılanmadı. Çünkü təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarının hamı kimi pensiya almasının tərəfdarları daha çoxdur.

Amma məsələ ondan ibarətdir ki, parlament böhranı adlanan bu durumun ilk mərhələsində hadisələrin vətəndaş qarşılurmamasına qədərə gətirib çıxaracağı ehtimalı yaransa da, hakim partyanın və hökumətin bəyanatları, hakimiyətin sərtlik nümayiş etdirməməsi, bəzi qərarların (məsələn, jurnalıstların buraxılması məsələsi) tez bir zamanda ləğv olunması, hadisələrə dərhal reaksiya verilməsi “Vətəndaş Platforması” partiyası kimi ciddi müxalifətin, radikal müxalif qrupların məsuliyyətsiz çağrıqlarına qoşulmaması kimi amillər buna imkan vermedi. Dekabrın 21-də hakim partyanın lideri Yaroslav Kaçinski, baş nazir Beata Śidlo, Seymin spikeri Marek Kuchinski və Senatın spikeri Stanislav Karçevski birgə mətbuat konfransı keçirdilər. “Hüquq və Ədalət” Partiyası qarşılurmada iştirak etməyən bütün müxalifat qüvvələrlə əməkdaşlığı hazır olduğunu, hətta parlamentin işində bəzi dəyişiklərlərin də mümkünlüyünü (məsələn, müxalifətin lideri üçün müəyyən hüquq və səlahiyyətlərin verilməsi) bildirdilər. Yaroslav Kaçinski Böyük Britaniyanı misal gətirərək göstərdi ki, bu ölkədə hər beşinci parlament iclası müxalifətin gündəliyi əsasında keçirilir. Kaçinki deyib ki, Polşada da müxalifə bütün hüquq və səlahiyyətlərlə təmin edilməlidir ki, konstruktiv tənqid, fərqli fikirlər sərbəst ifadə edilə bilsin. Partiya rəhbəri həmçinin bəyan edib ki, tədbirdə baş nazirin və parlamentin hər iki palatasının rəhbərlərinin iştirakı onu göstərir ki, müxalifətə hakimiyətin hər qolu üzrə “əl uzadılır”.

Ümumiyyətlə, XX əsrin sonu - XXI əsrin əvvəllərində Polşanın siyasi sistemində baş verən dəyişiklikləri beş mərhələyə ayırmış olar:

- 1) V.Jaruzelskinin faktiki olmayan, normativ başçılıq rejimi;
- 2) L.Valensanın Kiçik Konstitusiyanın qəbulundan əvvəlki normativ və faktiki prezident rejimi;
- 3) Kiçik Konstitusiyanın qəbul edilməsindən sonra məhdud prezident rejimi;
- 4) 1995-ci ildən sonra prezident rejiminin elementləri ilə faktiki və qeyri-normativ parlament rejimi;
- 5) Güclü hökumətə söykənən parlament rejimi.

Beləliklə, Polşada parlamentarizmin formallaşmasını ölkənin demokratikləşmə prosesinin mühüm komponentlərindən biri olduğunu təsdiq edə bilərik. Bu prosesin başa çatması nəticəsində Polşanın siyasi səhnəsində sabitlik bərqərar olmuşdur.

Yeni siyasi reallıqlara uyğun gələn optimal seçki modelinin axtarışı, hakimiyətin icraedici və qanunverici qolları arasında qarşılıqlı münasibətlər sisteminin qurulması, partiyalı sistemin formallaşması, konstitusiya normalarının inkişafı, elitanın formallaşması – məhz bu proseslər XX əsrin 80-ci illərinin sonları – XXI əsrin əvvəllərində Polşanın siyasi həyatının institutlaşdırılmasının əsas məzmununu təşkil etmişdir.

Müasir Polşa Respublikasının Dövlət quruluşu

III Respublika parlament demokratiyası çərçivəsində unitar bir dövlət quruluşuna malikdir. 1997-ci ildə referendumla qəbul edilən və hələ də qüvvədə olan Polşa Respublikası Konstitusiyasının 10-cu maddəsinə görə dövlətin idarə quruluşu hakimiyət bölgüsü - qanunvericilik, icra və məhkəmə hakimiyətinin ayrılmamasına və bunların arasındaki tarazlığa əsaslanır. Konstitusiya istiqamətində qanunvericilik hakimiyəti Parlamentə verilmişdir. Ali İcra hakimiyəti Prezidentə və Nazirlər Şurasına, məhkəmə gücü isə ölkə səviyyəsində məhkəmələrə verilmiş səlahiyyətlərdir.

Dövlət başçısı - iki dəfədən artıq olmamaq şərti ilə 5 il müdətində seçilən Prezidentdir. Seçki günü Polşa Konstitusiyasına (mad. 128, bənd 2) uyğun olaraq, Seymin Marşalı tərəfindən prez-

dentin səlahiyyətlərinin qurtarmasına 3-4 ay qalmış təyin olunur. Namizəd üçün yaşı həddi 35 yaşdır. Namizədliyi irəli sürmək üçün 100 min imza tələb olunur.

Polşa Respublikasının Prezidentləri (1989-cu ildən bu günədək):

V.Yaruzelski
(31.12.1989-22.12.1990)

L.Valensa
(22.12.1990-22.12.1995)

A.Kvasnevski
(23.12.1995-23.12.2005)



L.Kaçinski
(23.12.2005-10.04.2010)

B.Komarovski
(06.08.2010-06.2015)

A.Duda
(06.08.2015-həl-hazırdaq)



İera hakimiyyəti orqanı - Nazirlər Şurası («Rada Ministrów»)dır. Konstitusiyaya əsasən, Nazirlər Şurasının (Hökumətin) tərkibinə sədr, müavinlər və nazirlər daxildir. Nazirlər Şurasının təşkili və iş rejimi 1996-cı il 8 avqust “Nazirlər Şurası haqqında” qanunla tənzimlənir.

Nazirlər Şurasının funksiya və səlahiyyətləri. Konstitusiyaya uyğun olaraq Nazirlər Şurası (hökumət) Polşa Respublikasının daxili və xarici siyasetinin əsas istiqamətlərini müəyyən edir (maddə 146, paraq.1). O cümlədən:

- ölkənin və ictimai asayışın qayda-qanunu, dövlət təhlükəsizliyini təmin edir;

- qanunların həyata keçirilməsini təmin edir, normativ aktları dərc edir;

- dövlət orqanlarının işini əlaqələndirir və onlara nəzarət edir;

- dövlət bütçəsinin layihəsini hazırlayır, Xəzinə gəlirləri ilə bağlı maraqları müdafiə edir;

- dövlət bütçəsinin icrasına nəzarət edir;

- Dövlət hesablarının bağlanması təsdiq edir və bütçənin icrası haqqında hesabat verir;

- Dövlətin xarici təhlükəsizliyini təmin edir;

- digər ölkələr və beynəlxalq təşkilatlarla münasibətlər sahəsində ümumi rəhbərliyi həyata keçirir, ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrin və digər beynəlxalq müqavilələrin bağlanmasını reallaşdırır;

- milli müdafiə sahəsində ümumi nəzarəti həyata keçirir və hər il həqiqi hərbi xidmətə çağırış üçün vətəndaşların sayını müəyyən edir;

- digər dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətinə aid olmayan digər məsələləri həyata keçirir (Konstitusiya, maddə 146, paraqraf 2).

Qanunun pozulması və nazirlərin fəaliyyəti ilə bağlı cinayətlər Seymin tərəfindən təyin olunan xüsusi dövlət məhkəməsində baxılır.

Nazirlər Kabineti ölkənin hər bir 16 voyevodalığında öz nümayəndəliyinə malikdir.

Baş nazirin kanselyaryasında və bütün nazirliklərdə dövlət qulluqçuları korpusu ilə yanaşı, siyasi məsləhətçilər - məsləhətçilər komandası da vardır ki, bu komanda hər bir nazirliyin fəaliyyətinin əsas prinsiplərini işləyib hazırlayır.

Polşa Respublikasının Baş Nazirləri (1989-cu ildən bu günədək):

| Nö- si | Fotoqrafiyası | Adı və soyadı | Vəzifədə olmuşdur: |
|-----------|--|----------------------|--------------------------------|
| 1 |  | Tadeusz Mazovetski | 24 avqust 1989 - 4 yanvar 1991 |
| 2 |  | Jan Ksztost Beletski | 4 yanvar 1991 - 6 dekabr 1991 |
| 3 |  | Jan Olszewski | 6 dekabr 1991 - 5 iyun 1992 |

| | | | |
|---|--|---------------------|---------------------------------|
| 4 |  | Valdemar Pavlyak | 5 iyun 1992 - 10 iyul 1992 |
| 5 |  | Xanna Suxotska | 11 iyul 1992 - 25 oktyabr 1993 |
| 6 |  | Valdemar Pavlyak | 26 oktyabr 1993 - 6 mart 1995 |
| 7 |  | Yuzef Oleksi | 7 mart 1995 - 7 fevral 1996 |
| 8 | | Vlodzimej Simoševič | 7 fevral 1996 - 31 oktyabr 1997 |

| | | | |
|----|--|---|-----------------------------------|
| 9 |  | Eji Buzek | 31 oktyabr 1997 - 19 oktyabr 2001 |
| 10 | | Lešek Miller | 19 oktyabr 2001 - 2 may 2004 |
| 11 |  | Marek Belka | 2 may 2004 - 31 oktyabr 2005 |
| 12 |  | Kazimiej Marcinkevič | 31 oktyabr 2005 - 14 iyul 2006 |
| 13 |  | Yaroslav Kačinski | 14 iyul 2006 - 16 noyabr 2007 |
| 14 | |  | Donald Tusk |
| 15 | |  | Eva Kopač |
| 16 | |  | Beata Śidło |

Qanunvericilik hakimiyyəti – Polşa parlamentinə məxsusdur. Qanunverici məclis iki palatadan ibarətdir: Seym, Senat. Polşa Seyminə və Senatına seçkilər dörd ildən bir keçirilir. Seym 460 deputatdan ibarətdir. 18 yaşına çatmış hər bir Polşa vətəndaşı seçki hüququna malikdir. Seymə üzv olmaq üçün minimal yaş həddi 21 yaşdır və seçkilər proporsional əsasda keçirilir. Polşa Respublikası ərazisi 41 seçki dairəsinə bölünür. Hər bir dairədən, onun böyükliyündən və əhalisinin sayından asılı olaraq Seymə 7 nəfərdən 19 nə-

fərədək deputat seçilir. Seymə keçid baryeri partiyalar üçün seçicilərin 5%-i, koalisiyalar üçün 8%-i həddində müəyyən edilmişdir. Mandatlar isə proporsional prinsip əsasında paylanır.

Seymin, digər qanunverici orqanlarla müqayisədə dövlətin siyasetinə təsiri böyükdür. Bu büdcənin təsdiqi zamanı daha çox bürüzə verir. Seym Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət edir.

Seymin orqanları:

- Seymin marşalı (*Marszałek Sejmu*) - aşağı palataya rəhbərlik edir və iclasları keçirir.

- Seymin vitse-marşalı (*Wicemarszałek Sejmu*).

- Seymin Rəyasət heyəti (*Prezydium Sejmu*) - marşal və vitse-marşaldan ibarət olub, Aşağı Palatanın işlərini planlaşdırır, komissiyalar arasında əməkdaşlığı təşkil edir, marşala göndərilən işləri nəzərdən keçirir.

- Seymin Ağsaqqallar Şurası (*Konwent Seniorów*) – marşaldan, bütün vitse-marşallardan və fraksiya nümayəndələrindən ibarət olub, aşağı palatanın planı, ayrı-ayrı iclasların vaxtı və gündəlikdə duran məsələləri haqqında, palatanın orqanlarının seçkiləri, kansel-yariyanın vəzifələri və Marşala (Rəyasət Heyətinə) baxılmaq üçün göndərilən digər məsələlər barəsində öz rəyini bildirir.

- Seymin Komissiyaları (*Komisje sejmowe*) - sədrlərdən (przewodniczący), sədrlərin müavinlərindən (zastępca przewodniczącego), bəzi komissiyaların rəyasət heyətindən (*Prezydium Komisji*) və üzvlərindən ibarət olub, Seymin fəaliyyət predmeti olan işləri nəzərdən keçirir və hazırlayırlar, Seymə, Marşala və Rəyasət Heyətinə baxılmaq üçün göndərilən məsələlərə barəsində öz rəyini bildirir.

- Seymin Kanselyariyası (*Kancelaria Sejmu*) Seymin fəaliyyətini təmin edən orqandır. Ona iki müavini (zastępca szefa Kancelarii), olan Kanselyariya rəisi (szef Kancelarii) rəhbərlik edir. Tərkibinə marşalın mühafizəsi (*Straz Marszałkowska*) - Seimin binasının qorunmasını təmin edən struktur daxildir.

- Deputat klubları (*klub poselski*)

- Deputat qrupları (*kolo poselskie*).

Seymin Marşalı (*marszałek*) Polşa Prezidentinin səlahiyyətlərini prezidentin özündən sonra icra etmək hüququna malik ikinci şəxsdir. Seymin marşalı yeni seçilmiş Seymin ilk iclasında seçilir, aşağı palatanın, Rəyasət Heyətinin və Ağsaqqallar Şurasının işinə rəhbərlik edir və iclaslara sədrlik edir. Marşal qanunvericilik təşəbbüsü ilə çıxış edir və qətnamələr irəli sürür, həmçinin dövlət orqanları tərəfindən Seymə ünvanlanmış təklifləri Rəyasət Heyəti ilə razılışdırıldıqdan sonra aşağı palatanın müzakirəsinə çıxarır. Senat və digər ölkələrin parlamentləri ilə, həmçinin Al-nin orqan və qurumları ilə əməkdaşlıqla bağlı işlərə rəhbərlik edir və s.

1989-cu ildən Polşa Respublikası Seyminin Marşalları:

| Nö si | Adı və soyadı | Vəzifədə olmuşdur | Mənsub olduğu partiya |
|----------|-----------------------|--------------------------------------|---|
| 1. | Mikolay Kozakiyeviç | 31 dekabr 1989 - 24 Noyabr 1991 | Birləşmiş Xalq Partiyası / Polşa Xalq Partiyası |
| 2. | Vieslav Xrzanovski | 25 noyabr 1991 - 14 oktyabr 1993 | Xristian Milli Birlik partiyası |
| 3. | Jozef Oleksi | 14 oktyabr 1993 - 3 Mart 1995-ci | Demokratik Sol İttifaq |
| 4. | Jozef Zych | 3 Mart 1995 - 19 oktyabr 1997 | Polşa Xalq Partiyası |
| 5. | Maciej Plazinski | 20 oktyabr 1997 - 18 oktyabr 2001 | Həmrəylik Seçki Hərəkatı / Vətəndaş Platforması |
| 6. | Marek Borowski | 19 oktyabr 2001 - 20 aprel 2004 | Polşa Demokratik Sol İttifaq / Polşa Sosial Demokratiya |
| 7. | Jozef Oleksi | 21 Aprel 2004 - 5 Yanvar 2005 | Demokratik Sol İttifaq |
| 8. | Vłodzimierz Cimoșeviç | 5 Yanvar 2005 - 18 oktyabr 2005 | Demokratik Sol İttifaq |
| 9. | Marek Jurek | 26 oktyabr 2005 - 27 Aprel 2007 | Hüquq və Ədalət Partiyası |

| | | | |
|-----|---------------------------|--|--------------------------------|
| 10. | Ludvik Dorn | 27 Aprel 2007 - 4 noyabr 2007 | Hüquq və Ədalət Partiyası |
| 11. | Bronislav Komorovski | 5 noyabr 2007 - 8 iyul 2010 | Vətəndaş Platforması Partiyası |
| 12. | Stefan Niesiolovski | 8 iyul 2010-cu il | Vətəndaş Platforması Partiyası |
| 13. | Qrzegorz Şetyna | 8 iyul 2010 - 8 Noyabr 2011 | Vətəndaş Platforması Partiyası |
| 14. | Eva Kopaç | 8 Noyabr 2011 - 22 Sentyabr 2014 | Vətəndaş Platforması Partiyası |
| 15. | Jerzy Venderlix | 22 sentyabr 2014 - 24 Sentyabr 2014 | Demokratik Sol İttifaq |
| 16. | Radoslav Sikorski | 24 sentyabr 2014 - 23 iyun 2015 | Vətəndaş Platforması Partiyası |
| 17. | Jerzy Venderlix | 23 iyun - 25 iyun 2015-ci il | Demokratik Sol İttifaq |
| 18. | Malgorzata Kidava-Blonska | 25 iyun 2015 - 11 noyabr 2015 | Vətəndaş Platforması Partiyası |
| 19. | Marek Kuçinski | 2015-ci il noyabrın 12-dən indiyənədək | Hüquq və Ədalət Partiyası |

Senat Polşa parlamentinin yuxarı palatası olub, 100 nümayəndədən ibarətdir. 1939-cu ildən (1946-cı ildək formal mövcud olmuş) fəaliyyətini dayandıran Senat, 1989-cu ildə PXR hökuməti ilə müxalifət arasında danışıqlar - "Dəyirmi masa" nəticəsində fəaliyyətə başlamışdır. Senata namizəd üçün minimal yaş həddi 30 yaşdır və seçkilər majoritar əsasda keçirilir. Senator birmandatlı dairələrdə birbaşa ümumxalq səsverməsi ilə 4 illiyə seçilirlər. Hər vilayətdən 2 senator, yalnız əhalisi çox olan Varşava və Katovitse vilayətinin hər birindən 3 senator seçilə bilər. Senatorluğa namizədlilik üçün 3 min imza tələb olunur. 1989-2010-cu illərdə belə bir qayda mövcud olmuşdur ki, seçki dairəsinin əhalisinin sayından asılı olaraq ən yüksək səs qazanmış bir neçə (2-4 nəfər) senator seçilirdi. 2010-cu ildə qəbul edilmiş dəyişikliklərə əsasən, senatorlar bir turda kiçik bir

mandatlı seçki dairələri tərəfindən seçilir. Başqa sözlə, hər seçki dairəsindən bir nəfər senator seçilir.

Senat Seymin qəbul etdiyi qanun layihələrini geri göndərə və ya düzəlişlər edə bilər, lakin Seym mütləq səs çoxluğu ilə Senatın bu qərarlarını qüvvədən düşmüş elan edə bilər. Konstitusiya prezidentə, parlament böhrəni zamanı 3 aylıq fövqəladə vəziyyət elan etmək hüququ verir və bu zaman prezident baş nazirin səlahiyyətlərini icra edə bilər, amma parlamenti buraxa bilməz. Parlament hər hansı bir məsələ ilə bağlı komissiya yarada bilər.

Senatın Marşalı (*marszałek*) Polşa Prezidentinin səlahiyyətlərini prezidentin özündən və Seymin sədrindən sonra icra etmək hüququna malik üçüncü şəxsdir. Belə bir hadisə III Respublika dövründə yalnız bir dəfə - 2010-cu ilin aprelində Smolensk yaxınlığında təyyarə qəzası zamanı Prezident Lex Kaçinskinin ölümündən sonra baş vermişdir. Belə ki, Konstitusiyaya görə, Prezidentin səlahiyyətini 2010-cu ilin 10 aprelində Seymin marşalı B.Komarovski icra etməyə başlamışdır. Onun iyulun 8-də istefasından sonra, yeni spiker seçilənədək bir günlük Senatın Marşalı B.Boruseviç Prezident səlahiyyətlərini yerinə yetirmişdir. İyulun 8-də Seymin sədr seçilmiş Q.Sketina Polşanın prezidenti səlahiyyətlərini yeni prezident seçilənədək, yəni avqustun 7-dək icra etmişdir.

Senatın orqanları aşağı palatanın orqanları ilə oxşardır:

- Senatın marşalı - yuxarı palataya rəhbərlik edir və iclasları keçirir.
 - Senatın vitse-marşalı.
 - Senatın Rəyasət heyəti - marşal və vitse-marşaldan ibarət olub, Yuxarı Palatanın işlərini planlaşdırır, komissiyalar arasında əməkdaşlığı təşkil edir, marşala göndərilən işləri nəzərdən keçirir.
 - Senatın Ağsaqqallar Şurası - rmarşaldan, bütün vitse-marşallardan və fraksiya nümayəndələrindən ibarət olub, yuxarı palatanın planı, ayrı-ayrı iclasların vaxtı və gündəlikdə duran məsələləri haqqında, palatanın orqanlarının seçkiləri və Marşala (Rəyasət Heyətinə) baxılmaq üçün göndərilən digər məsələlər barəsində öz rəyini bildirir.

- Senatın Komissiyaları - sədrlərdən, sədrlərin müavinlərindən, komissiyaların rəyasət heyətindən və üzvlərindən ibarət olub, Senatın fəaliyyət predmeti olan işləri nəzərdən keçirir və hazırlayır, Senata, Marşala və Rəyasət Heyətinə baxılmaq üçün göndərilən məsələlərə barəsində öz rəyini bildirir.

- Senatın Kanselyariyası Yuxarı palatanın fəaliyyətini təmin edən orqandır.

1989-cu ildən Senata rəhbərlik etmiş Marşalların siyahısı:

- Andrey Stel'maxovski (1989-1991)
- Avgust Helkovski (1991-1993)
- Adam Struzik (1993-1997-ci illərdə)
- Alisya Qjeskovyak (1997-2001)
- Longin Pastusyak (2001-2005)
- Boqdan Boruseviç (2005-2015)
- Stanislav Karçevski (2015-ci ildən bu günədək).

Seçki sistemi

Polşa parlamentinin hər iki palatasına seçkilər haqqında fəal və passiv seçki hüquqları, qaydaları və digər əsas müddəələr, Polşa Respublikası Konstitusiyasında öz əksini tapmışdır.

Polşa Respublikası Seymına, Polşa Respublikası Senatına, yerli idarəetmə orqanlarına, Avropa Parlamentinə, Polşa Respublikası Prezidentliyinə seçkilərin hüquqi normaları, həmçinin "vuyt"ların (Polşada kənd "qmin"ində (bələdiyyəsində) yeganə icra hakimiyyəti orqanı), burqomistrlərin (100 min nəfərdək əhalisi olan şəhərlərin "qmin"ində (bələdiyyəsində) yeganə icra hakimiyyəti orqanı), şəhərlərin prezidentlərinin (100 min nəfərdən çox əhalisi olan şəhərlərin "qmin"ində (bələdiyyəsində) yeganə icra hakimiyyəti orqanı) seçkilərin prosedur qaydaları 5 yanvar 2011-ci il tarixli "Seçki Məcəlləsi" haqqında qanun ilə tənzimlənir.

Qanunda seçkilərin keçirilməsi qaydaları haqqında müddəələri, seçki komitələrinin formalşması və fəaliyyəti, namizədlərin irəli sürülməsi qaydalarının, seçki kompaniyalarının maliyyələşdirilməsi

və keçirilməsi, onun büdcə hesabları, seçkilərin keçirilməsi üzərində nəzarəti həyata keçirən seçki komissiyalarının və ya digər orqanların təyin olunması və fəaliyyəti, səslərin sayılması üsulu öz ifadəsini tapmışdır.

Yuxarıda qeyd edildiyi kimi, Seym və Senata seçkilər eyni zamanda və dörd ildən bir keçirilir. Seçkilər beş prinsip əsasında keçirilir:

1) Ümumxalq. Polşa Respublikası Dövlət Tribunalının qərarı və yaxud məhkəmə qərarı əsasında səsvermə hüquqlarından məhrum edilənlər istisna edilməklə, milliyyətindən, cinsindən, dinindən, dilindən və imkanından asılı olmayaraq yetkinlik yaşına çatmış bütün Polşa vətəndaşları aktiv seçki hüququna malikdirlər.

2) Bərabər. Hər bir vətəndaş bir seçki zamanı yalnız bir dəfə səs verə bilər, hər bir səs eyni çəkiyə malikdir.

3) Birbaşa - (bir mərhələli). Hər bir vətəndaş öz namizəd səs verir;

4) Proporsional. Səsvermə partiya siyahısı əsasında keçirilir. Hal-hazırda Polşada, mandatlar d'Hondt üsuluna görə paylanır (iki dəfə - 1991 və 2001-ci illərdəki seçkilərdə - Sent Laqyu modifikasiya üsulundan istifadə edilmişdir).

5) Gizli səsvermə yolu ilə keçirilən səsvermə zaman seçimcisinin konkret namizədələ bağlı sərbəs, azad qərar verməsi təmin olunur.

2011-ci il tarixli "Seçki Məcəlləsi" haqqında qanuna əsasən, Seym və Avropa Parlamenti deputatlığına namizədlərin siyahısında namizədlərin ümumi sayının ən azı 35%-ni qadın olmalıdır. Bu siyahıda kişilər də ümumi sayla nisbətdə 35%-dən az olmamalıdır. Seçki siyahısı bu standartlara cavab vermirse, dairə seçki komissiyası 3 gün ərzində bu çatışmazlığın aradan qaldırılmasını seçki siyahısını təqdim şəxsən tələb edir. Çatışmazlıq aradan qaldırılmadığı təqdirdə dairə seçki komissiyası həmin namizəd siyahısının qəbul edilməməsi haqqında qərar çıxarır. Bu qərar Polşa parlamentində gender probleminin həlliinə mühüm rol oynadı. 2011-ci il seçkilərində qadınlar seymdə 110 nəfər (24%), senatda isə 12 (12%) ilə təmsil olundular. Son parlament seçkilərində də deputat kürsülərinin dörd-

də bir hissəsi qadınlara məxsusdur ki, bu məsələdə Polşa bir çox Avropa ölkəsini üstələyir. Bəsi politoloqların fikrincə, son illərdə Polşada qadın inqilabi başlamışdır.

Polşada **lobbiçilik fəaliyyəti** 7 iyul 2005-ci il tarixli "Qanunların qəbul edilməsi prosesində lobbi haqqında" qanunla tənzimlənir. Bu sənəd lobbizmin təzahür və fəaliyyət şərtlərini, professional lobbiçilərin riayət etməsi tələb olunan qaydaları, professional lobbiyə nəzarət formalarını, həmçinin bu sahədə professional fəaliyyətlə məşğul olan subyektlərin reyestrinin aparılması formalarını müəyən edir.

Lobbiçilər və ya onların nümayəndələri Seym və Senatın komissiyaların iclaslarında, ictimai dirləmələrdə iştirak edə bilər. Onlar səs hüququna malikdirlər, komissiya üzvlərinə sənədlər, o cümlədən hüquqi məsələlərin həlli və ekspertiziyalara bağlı təkliflər verə, qanun layihələri ilə əlaqədar rəylər irəli sürə bilərlər. Seym və Senatda lobbilər haqqında 2011-ci il hesabatını təhlil edərək, belə bir nəticəyə gəlmək olar ki, lobbiçilər və ya onların nümayəndələri komissiyaların işində iştirak etsələr də, nadir hallarda səsvermə hüququndan istifadə etmişlər. 2011-ci ildə peşəkar lobbiçilik ilə məşğul olan şəxslər Seymin Komissiyalarının 31 iclasında (2 ictimai dirləmələr daxil olmaqla) iştirak etmişdirlər. Yalnız 4 iclasda fəal iştirak etmişlər. Təklif olunan dəyişikliklər və ya nəticələr barəsində hər hansı bir sənəd təqdim etməmişlər.

Qanunun hazırlanması və qəbulu üzərində iş prosesi bir neçə mərhələdən keçir: Birinci mərhələdə - qanun layihəsi hazırlanır, ikinci mərhələdə - Seymdə qanun layihəsi nəzərdən keçirilir. Üçüncü mərhələdə Seym tərəfindən qəbul edilmiş qanun layihəsi Senatda baxılır. Dördüncü mərhələdə - Senat tərəfindən edilmiş dəyişikliklər, və yaxud Yuxarı Palatanın bütövlükdə qanunu rədd etməsi haqqında qərarı Seymdə müzakirə edilir. Beşinci mərhələ (bu bir istisna kimi görülə bilər) - Prezidentin vəsatəti, yaxud tələbi qanun layihəsi Seymdə yenidən baxılır. Altıncı mərhələdə - Prezident tərəfindən qanun imzalanır və dərc edilməsi barədə fərman verilir. Ümumiyy-

yətlə, qanun layihəsi ən azı dörd mərhələdə (birinci, ikinci, üçüncü və altıncı) keçməlidir.

1997-ci ilin konstitusiyaya görə, beş subyekt qanunvericilik təşəbbüsü hüququna malikdir: PR-nin Prezidenti, 15 millət vəkilindən ibarət qrup və ya parlament komitələri, bütövlükdə Polşa Senati, hökumət və azı 100 min nəfərdən çox vətəndaşlardan ibarət qrup. Deputatların təşəbbüsleri ilə bağlı bütün qaydalar 24 iyun 1999-cu il tarixli "Vətəndaşlar tərəfindən qanunvericilik təşəbbüsü-nün icrası haqqında" Qanunda öz əksini tapmışdır. Qanun layihəsinin müəllifi onun Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunu təsdiq etməlidir.

Polşa parlamentinin hər iki palatasında qəbul edilən qanunu imzalaması üçün Prezidentin sərəncamında 21 gün (Büdcə Qanunu istisna olmaqla) vardır. Lakin prezent Büdcə Qanunu və Konstitusiyaya dəyişikliklər istisna olmaqla, hər hansı bir qanun ilə əlaqədar "veto" hüququna malikdir. Prezidentin "veto"-sunu deputatların 3/5 hissəsinin səs çoxluğu ilə aradan qaldırmaq olar.

Prezident qanunun Konstitusiyaya uyğunluğunu yoxlamaq sorğusu ilə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Prezident məhkəmə Konstitusiyaya təsdiq əgər qanun imzalamaqdən imtina edə bilməz. Əgər Prezident qanunu hüquqa zidd hesab edirsə, onu imzalamaqdən imtina edə bilər. Ancaq konstitusiyaya yalnız müddəaların bəzisi uyğun deyilsə, və onlar qanunla kəskin ziddiyyət təşkil etmirse, onda Prezident Seymin marşalı ilə məsləhətləşdikdən sonra, həmin müddəalar istisna edilməklə (uyğunsuzluqlar aradan qaldırılmaq üçün yenidən Seymə göndərilməklə) qanunu imzalaya bilər.

Əgər dəyişikliklər Konstitusiyanın ən əhəmiyyətli fəsillərindən olan I Bölümə (Respublika quruluşuna), II Bölümə (İnsan və vətəndaşın azadlıqları, hüquq və vəzifələri, Ümumi prinsiplər, Şəxsi azadlıqlar və hüquqlar, Siyasi hüquq və azadlıqlar) və III Bölümə (Hüququn mənbələri) aid olarsa, uyğun mövzulardan biri qanunvericilik təşəbbüsleri olan subyektlərdən biri (bu halda Prezident, 92 millət vəkilindən ibarət qrup və ya Senat) qanunun qəbul edilməsin-

dən ötən 45 gün ərzində ümummilli referendumun keçirilməsini tələb edə bilər. Bu halda, son qərar xalqına məxsusdur.

Prezident Aleksandr Kvasnevsinin ilk prezidentliyi dövründə 11 qanuna veto qoymuş, 13 qanunu isə Konstitusiya Məhkəməsinin göndərmişdir. Prezidentliyinin ikinci müddətində o, 24 qanuna veto qoymuş, 12 qanunu isə Konstitusiya Məhkəməsinin göndərmişdir.

Prezidentin veto qoymuğu qanunlardan, məsələn, Polşanın 1975-ci ilədək olan inzibati-ərazi bölgüsünə qayıtmağı nəzərdə tutan ölkənin 15 voyevodalığa bölgüsü haqqında qanunu, Koşalin və Kielsdə mərkəzlər ilə bağlı qanunu (1998), fiziki şəxslərin proporsional vergisi haqqında qanunu, yenidən özəlləşdirmə haqqında qanunu (2001) və s. göstərmək olar. Prezident L. Valensa veto hüququndan 18 dəfə istifadə etmişdir. Məsələn, daşınmaz əmlakın mülkiyyət hüququnundan imtina edilməsi ilə bağlı Mülki Məcəlləyə dəyişikliklər haqqında qanuna (2006), Televiziya və Radio haqqında Qanuna dəyişikliklər edilməsi haqqında qanuna (2008), səhiyyə islahatı ilə bağlı üç qanuna (2008) və digərlərinə veto qoymuşdur. Prezident Bronislav Komorovski toxumçuluq haqqında qanun layihəsinə, Demblində Aviasiya Akademiyasının yaradılması haqqında qanun layihəsinə veto qoymuşdu.

Sədə vətəndaşlar da qanunvericilik təşəbbüsü göstərmək hüququna malikdirlər. Bunun üçün, aktiv seçki hüququna malik 15 nəfərdən ibarət qrup "qanunvericilik təşəbbüsünə dair komitə" yaradır, dəstək üçün 1000 nəfərdən çox imza toplayaraq yazılı şəkildə Seymin Marşalına məlumat verir. Marşal tərəfindən həmin məlumat qəbul edildikdən sonrakı üç ay ərzində bu qanunvericilik təşəbbüsünü dəstəkləyən vətəndaşların imzalarının siyahısı əlavə olunmaqla qanun layihəsi Seymə təqdim edir. Əgər kifayət qədər imza toplamaq mümkün olarsa, onda Seymin Marşalı qanunlayihəsini qəbul prosesinə daxil edir.

Polşada Konstitusiya tərəfindən mühakimə etmək səlahiyyətinin tanındığı **məhkəmələr** qanunvericilik və icra hakimiyyətindən sonra müstəqil üçüncü güc qoludur. Polşa Respublikasında məhkə-

mə sistemi ali məhkəmə, adi məhkəmə, idarə məhkəmələri və hərbi məhkəmələrdən ibarətdir.

Çox partiyalı - siyasi sistem

III Respublikanın qurulması ilə paralel çox partiyalı-siyasi sistem təşəkkül tapdı. Polşada siyasi partiyalar arasında fərqlilik din, iqtisadiyyat və siyasi liberalizm istiqamətində təmərküzləşir. Katolik məhafizəkarlıq çərçivəsində özünü ifadə edən dini partiyaların qarşı tərəfində dünyəvilik çərçivəsində özünə yer tapan siyasi partiyalar fəaliyyət göstərir. Bunlarla yanaşı, mərkəzçi partiyalar də siyasi həyatda iştirak etməkdəirlər. Polşanın partiyalı-siyasi sistemində sayıları az da olsa milli azlıqları təmsil edən siyasi partiyalara də rast gəlinir ("Alman azlığı" partiyası, Qərbi Ukrayna Kommunist Partiyası və s.)

Təxminən 45 il davam edən tək partiyalı sistemin 1989-ci il-dən etibarən ortadan qalxması ilə birlikdə çox partiyalı sistemə qayıdlmış oldu. Belə ki, 1991-ci il seçimlərində 29 partiya Sejmə mandat qazanaraq Polşa parlamentində təmsil oluna bilməşdir. Bu dövrdə qurulan hökumətlər əsasən, çox partiyalı (bəzən sayı 7-ə çatan) koalisiyadan ibarət olurdu. 1990-ci illərin partiyalarla bağlı bir başqa xüsusiyyəti bundan ibarət olmuşdur ki, Polşada III Respublikanın koalisiya hökumətlərinin iqtidarda qalma müddətləri çox uzun olmamışdır. Baş nazirlərin adlarına nəzər yetirdikdə görürük ki, hər seçimdən sonra fərqli bir şəxs baş nazirlik postuna keçmişdir.

II Dünya Müharibəsinin sona çatmasından 1989-ci ilə qədər mövcud olan tək partiyalı sistemdən sonra III Respublikanın partiyasi quruluşuna baxıldıqda, siyasi həyatda irili-xirdalı çoxlu sayıda partiyaların qurulduğu diqqəti cəlb edir. 1990-ci illərdə çoxlu sayıda siyasi partiya qurulmuşdur. Siyasi partiyaların tez-tez ittifaqlarda, ya-xud seçkiqabağı koalisiyalarda birləşmələri diqqəti cəlb edir.

Polşada siyasi partiyaları çox qısa şəkildə təsnif etsək, sağ partiyalar arasında ilk yerdə Həmrəylik qrupunun olduğunu görürlük. Ölkənin kommunist rejimindən çıxaraq liberal bazar iqtisadiy-

yati əsasında demokratikləşməsində və qərbləşməsində Həmrəylik Hərəkatının əhəmiyyətli rolü və xidmətləri vardır. Bundan başqa sağ təmayüllü partiyalar arasında Xristian Milli Birlik Partiyası (ZChN) və Polşa Kəndli Partiyası (PSL) koalisiya hökumətlərində yer alaraq ölkənin siyasi və ictimai həyatında əhəmiyyətli bir yer tutmuşlar. Polşa Kəndli Partiyası (PSL) öz fəaliyyətini 1946 -ci il programı əsasında qurmuşdur. Sağ təmayüllü partiyalar arasında Həmrəylik və Azadlıq Birliyi Partiyası (UW) dünyəvi əsasda iqtisadiyyatın liberallaşdırılması xəttini müdafiə edirlər.

Sağ təmayüllü siyasi qüvvələr içərisində 2005-ci ildə Lex Kaçinskinin prezident seçilməsi ilə iqtidara gələn "Hüquq və Ədalət" (2001) partiyası ən önəmlı yerlərdən birini tutur. 2015-ci ildə həm qanunvericilik, həm icraedici orqanlara keçirilən son seçimlərdə partyanın qələbə qazanması onun polyak ictimaiyyəti arasında böyük nüfuzundan, xalqın böyük dəstəyindən xəbər verir.

2007-ci ildə parlament seçimlərində qələbə qazanan nüfuzlu liberal-mühafizəkar Vətəndaş Platforması 2011-ci ildə Polşa Kəndli Partiyası ilə koalisiyada Seym və Senatda üstünlüyü qoruyub saxladı. Yeri gəlmışkən, "Vətəndaş Platforması" Partiyasının lideri D. Tusk 2014-cü ildən Avropa Şurasının sədri vəzifəsini yerinə yetirir və qitənin siyasi liderləri arasında mühüm ter tutur.

Ölkənin siyasi həyatında əhəmiyyətli yer tutan sol qanadın ən qabaqda gedən partiyalarından biri Demokratik Sol Qüvvələrin İttifaqıdır (SLD). Partyanın lideri olan A. Kvasnevski 1995 və 2000-ci illərdə keçirilən Prezident seçimlərini qazanaraq Polşa Prezident vəzifəsini üst-üstə iki dövrdə yerinə yetirmişdir.

Sağ təmayüllülər arasında Əmək Birliyi (UP) əhəmiyyətli bir mövqedədir. Ölkədə 2001-ci ildə keçirilən seçimlərdə Demokratik Sol İttifaq (SLD) ilə Əmək Birliyi (UP) arasında qurulan seçki ittiifaqı əsasında bu iki partiya ölkə səviyyəsində səslərin 41%-ni alaraq 460 üzvü olan Sejmin 216 millət vəkili kürsüsünü, 100 nəfərlik Senatın isə 75 yerini qazandılar. Solcu qüvvələrdən "Yanus Palikot Hərəkatı"nı, Polşa Kommunist Partiyasını, Polşa sosial-demokrat Partiyasını (2005) və s. göstərmək olar.

Polşada sağ və sol təmayüllərlə yanaşı mərkəzçi mövqeli partiyalar (Polşa Xalq Partiyası və s.) da vardır. Mərkəzçi partiyalar o qədər də böyük nüfuz qazanmamışlar.

Polşa Respublikasının siyasi həyatında öndə gedən bu partiyalardan başqa 200 -ə qədər siyasi partiya da fəaliyyət göstərir.

Bələliklə, XXI əsrin əvvəllərində Polşada partiyalar aşağıdakı koalisiyalar yaradaraq hökumət kabinetini formalaşdırmışlar:

1) 2001-2003-cü illərdə Sosial - Demokratlar ("Demokratik Solcu Qüvvələr İttifaqı") və Kəndli Partiyasının ("Polşa Xalq Partiyası") (seçki blokunun tərkibində xırda partiyalar var idi: Əmək Partiyası, Təqaüdçülərin Partiyası, Demokratik İttifaq, Xalq Demokratik Partiyası) Koalisiyası.

2) 2005-2007-ci illərdə "Hüquq və Ədalət" Partiyası "Özünümüdafiə" və "Polyak Ailələri Liqası" ilə birlikdə ölkəni idarə etmişdir;

3) 2007-ci ilin oktyabrında "Vətəndaş Platforması" "Polşa Xalq Partiyası" ilə Donald Tusk hökumətini qurdı.

Ölkədə tez-tez gündəmə gələn ittiifaqların əhəmiyyətli bir nümunəsi kimi 30 kiçik partiya və qrupun yaratdığı Həmrəylik Seçki Hərəkatını (AWS) da göstərmək olar.

Polşa əhalisinin etnik tərkibi

2016-ci ilin statistikasına əsasən, Polşa əhalisinin sayı 38,6 milyon nəfərdən çoxdur. İllik təbii artım 0,02 %-dır. Polyaklar ölkə əhalisinin böyük əksəriyyətini təşkil etdiyindən (36, 068 milyon nəfər-93,72%)¹ Polşa respublikası bir millətli dövlətlər sırasında yer tutur. Ölkə ərazisində həmçinin, sileziyalılar (809 min nəfər - 2,10%), kaşublar (228 min nəfər-0,59 %), almanlar (109 min nəfər-0,28%), ukraynalılar (48 min nəfər-0,12 %), belaruslar (47 min nəfər-0,12 %), qaraçılalar (16 min nəfər-0,04 %), ruslar (13 min

¹ Rəqəmlər Polşada 2011-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına dair cədvəldən götürülmüşdür [Bax: Wyniki Narodowego Spisu Powszechnego Ludności i Mieszkani 2011.pdf: İqtibas götürülüb: Население Польши / <https://ru.wikipedia.org/wiki/>]

nəfər-0,03 %), amerikanlılar (11 min nəfər-0,03 %), lemkilər (10 min nəfər-0,03 %), ingilislər (10 min nəfər-0,03 %) və digərləri (1, 949 mln. nəfər - 5,08 %) yaşayırlar.

Polşa Respublikası “Avropa insan hüquqları Konvensiyası”ni, “Milli azlıqlar haqqında çərçivə Konvensiyası”ni, “Dillər haqqında Avropa xartiyası”ni imzalayaraq milli azlıqların hüquqlarının dövlət səviyyəsində qorunmasına təminat vermişdir. Polşa Konstitusiyasında (maddə 35, abz.1-2) göstərilir ki, polyak dövləti irq, din, dil və etnik mənsubiyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir, milli azlıqların etnik, mədəni, dil və dini özünməxsusluğunu qoruyub saxlamaq, inkişaf və təzahür etdirmək hüququnu tanırı.

Polşanın ictimai-siyasi hayatı vətəndaş cəmiyyəti, dini konfessiyalar və dindarların rolü

Totalitar sistemdən yeni sistemə keçid prosesində hüquqi dövlət quruculuğunun başa çatması nəticəsində Polşada vətəndaş təşəbbüslerinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyət – vətəndaş cəmiyyəti formalaşdı. Vətəndaş cəmiyyəti - insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunduğu, vətəndaşların yaradıcılığının və ictimai-siyasi fəallığının artırılması üçün onların siyasətdə azad iştirakına əlverişli şəraitin yaradıldığı cəmiyyətdir. Polşada formalaşan müasir vətəndaş cəmiyyəti uzun tarixi inkişaf mərhələsini keçmişdir. Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-biri ilə qarşılıqlı six əlaqədə siyasetin kütləviləşməsinə gətirib çıxarır və demokratik siyasi sistemin həyat qabiliyyətini artırır. Vətəndaş cəmiyyətinin daxilində polyakların yüksək siyasi mədəniyyəti formalaşmışdır. Polşa alimi E.Vitr belə hesab edirdi ki, siyasi mədəniyyət - hakimiyət və vətəndaşlar arasında qarşılıqlı əlaqələrin əlaqə kodeksinin, dəyərlərinin və mövqelərinin ümumi məcmusundan ibarətdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa unctionləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimlə-

yır. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və aşkarlığın genişlənməsidir.

Politoloqlar siyasi mədəniyyətin aşağıdakı elementlərini göstərirler:

1. Cəmiyyətin siyasi təcrübəsi (sinif, sosial qrup, fərd);
2. Şəxsiyyətin və ictimai qrupların siyasi fəaliyyətinin obrazı, üsulları;
3. Siyasi maraqlar, biliklər və inanclar;
4. Siyasi dəyərlər, normalar, adətlər, instinktlər;
5. Siyasi münasibətlər və siyasi hakimiyət haqqında vətəndaşların təsəvvür səviyyəsi;
6. Siyasi institutlar və s.

Demokratik dəyərlərə söykənən vətəndaş cəmiyyəti quruculuğu yolu insanların azad siyasi və ictimai fəaliyyəti üzərində qurulan demokratik təsisatların, o cümlədən çoxpartiyalı sistemin və ictimai birliliklər şəbəkəsinin bərqərar olmasından keçir. Polşada vətəndaşların real maraqlarının qorunması istiqamətdə yüzdən çox siyasi partiya, minlərlə vətəndaş birlikləri və ittifaqları çıxış edir. Respublikanın inkişafında fəal iştirak edən ictimai qurumlar Polşa əhalisinin müxtəlif təbəqələrinin maraqlarını ifadə edərək, dövlət-cəmiyyət-vətəndaş münasibətlərində ahəngdar əlaqələrin təmin edilməsində mühüm yer tutur.

Ümumiyyətlə, Polşada çoxluğun marağının ifadə olunduğu azad vətəndaş cəmiyyəti artıq qurulmuşdur:

1. Vətəndaşların və təşkilatların qanun və məhkəmə qarşısında bərabərliyi təmin olunur. Məhkəmələr icra hakimiyətindən asılı vəziyyətdə deyildir;
2. İcra hakimiyəti tərəfindən vətəndaşların seçki hüquqlarının pozulmasına imkan verən inzibati-amirlik metodu taixin arxivinə verilmişdir. Vətəndaşlar seçki hüququnu azad və maneəsiz, təsrisiz həyata keçirirlər;
3. Siyasi partiyalar azad rəqabət şəraitində seçkilərdə daha çox səs qazanaraq hakimiyətə gəlirlər;

4. Siyasi partiyalar, ictimai təşkilatlar, hərəkatlar və etno-mədəni birliliklər müxalifətçi əhval-ruhiyyəni sərbəst şəkildə ifadə edirlər və buna görə təqib olunmur və sixışdırılmır;

5. KİV- in söz və informasiya azadlığı məhdudlaşdırılmır;

6. Siyasi hakimiyət azad sahibkarlıq fəaliyyətinə müdaxilə etmir;

7. Şəxsiyyətin azad və hərtərəfli inkişafı üçün təhsil, səhiyyə və mədəniyyətin imkanlarından geniş istifadə edilməsinə əlverişli şərait yaradılmışdır;

8. Dövlətin regional siyasəti yerli idarəetmənin müstəqilliyinin təmin olunmasına yönəlmüşdür;

9. Fərdiyyəçilik, vicedan azadlığı vətəndaş cəmiyyətinin müüm atributu kimi çıxış edir;

10. Vəzifəli şəxslər və Seym üzvlərinin gəlirləri üzərində total nəzarət edilir, korrupsiyaya qarşı ciddi mübarizə aparılır və s.

Polşada rəsmi qeydiyyatdan keçmiş 138 kilsə və dini icmalar fəaliyyət göstərir. Möminlərin ən çoxu Katolik kilsəsinin ətrafında birləşmişdir. Belə ki, ölkə dindarlarının 95 %-dən çoxu katolikdir. Roma Papası II İohannın elan etdiyi Bullaya uyğun olaraq 1996-ci ildə Polşa 40 eparxiyaya, 13 metropoliyaya və bir Bizans-Ukrayna konfessiyasına bölündü.

Polşada Katolik kilsəsindən başqa Polyak Avtokefal Pravoslav Kilsəsi, protestantlar (Yevangel-Ausburq), bir çox dini ittifaqlar (Müsəlmanların dini ittifaqı, Yəhudi qəmirlərinin dini ittifaqı, Karaimlərin dini ittifaqı, Beynəlxalq Krişni Cəmiyyəti, Buddistlər Cəmiyyəti və s.) və s. fəaliyyət göstərilər. Polyakların xarakterik dini cəhətləri onların ənənvi xristian mərasimləri və adətlərinə sıx bağlılığı ilə seçilirlər. 1978-ci ildə Krakov arxiyepiskopu Voytil II İohan Voytil adı ilə Roma Papası seçildikdən sonra din amili polyakların ictimai-siyasi həyatına daha möhkəm nüfuz etmiş oldu. Ümumiyyətlə, tarixən Katolik kilsəsi polyak dövlətçiliyi anlayışı ilə qırılmaz surətdə bağlı olmuşdur.

Dini konfessiyalar ailə - nigah münasibətlərinə mənfi təsir göstərmir. Katolik və pravoslav şəxslər nigah bağlayarkən onlardan

heç biri öz etiqadından əl çəkməyə borclu deyildir. Yəni, hər kəs öz dini etiqadında qala bilər. II İohanın papa olduqdan sonra Polşada kostyol polyak dilinə keçdi.

Polyakların müasir həyatını kostyolsız təsəvvür etmək mümkün deyildir.

Demək olar ki, bütün polyaklar – katolikdirlər və hər bazar günü kilsəyə getməyi vacib sayırlar.

Uzun müddətdir ki, məktəblərdə uşaqlar “Din” fənnini keçir və katolik dininin əsaslarını öyrənlərlər. Başqa dini konfessiyalara etiqad edən məktəblilər həmin dərsdə iştirak etməyə bilərlər.

Ümumiyyətlə, polyaklar dünyanın ən dindar xalqlarından biridir.

Polşanın ictimai-siyasi sistemində KİV

Ölkədə sosial-iqtisadi vəziyyətə və siyasi sistemin fəaliyyəti-nə KİV-in böyük təsiri vardır. Polşa Respublikasında rəsmi dövlət orqanlarının, siyasi partiyaların, təşkilatların yüzlərlə qəzet və jurnalları nəşr edilir. Onların içərisində Seym və Senatın işləri barədə məlumatların dərc edildiyi “Zhechpospolita” (hökumət orqanı) qəzeti, Nazirlər Şurasının qərar və sərəncamlarını, qanunları mətnlərini nəşr edən “Rzeczpospolita” qəzeti, “Həmrəylik” hərəkatının orqanı olan “Qazeta Wyborcza” qəzeti, SDLP – nin orqanı kimi “Tribuna” qəzeti və katolik nəşrlərdən həftəlik “Tıqodnik Povszechni” ən əhəmiyyətli və populyar yer tutur.

1984-cü ildə medianın vəzifələrini müəyyən edən, müxtəlif dövri nəşrlərin çıxması ilə bağlı olan və jurnalistika ilə məşğul olan şəxslərin hüquq və öhdəliklərini nizama salan mətbuat haqqında qanun qəbul edildi. 1990-cı il aprelin 11-də mediyaya, mətbuata, radio-televiziyyaya nəzarəti həyata keçirən orqanlar ləğv edildi, başqa sözlə, senzura ləğv edildi. Mətbuat haqqında qanuna dəyişiklik edildi. Mətbuat haqqında yeni qanunun 1-ci maddəsinə uyğun olaraq, “Mətbuat ifadə azadlığından istifadə edir və vətəndaşlara vəcdanlı informasiya çatdırmaq hüququnu həyata keçirir, ictimai həyatda şəffaflığa çalışır, həmçinin ictimai təqnid və nəzarət hüququnu həyata

keçirir". 1990-cı ildə nəşriyyat fəaliyyəti üçün icazə proseduru qeydiyyat ilə əvəz edilmişdir. Qeydiyyatı ümumi voyevoda məhkəməsi həyata keçirir.

1993-cü ildə qəbul edilmiş Kütləvi informasiya vasitələri haqqında qanun bütün radio və televiziya qurumlarına tətbiq edilir. Onun müddəaları polyak məhsullarını qərbin ixracından qorumaq üçün yayım kvotalarını müəyyən edir; icazəli reklamların sayını məhdudlaşdırır; "Uşaqlar üçün yararsız", programlar müəyyən edilmiş vaxtlarda yayılmana bilər. Qanun dövlət üçün təhlükə yaradan programların və yaxud "Xristian dəyərləri təhqir edən programların yayımını qadağa edir.

Polşada iki milli xəbər agentliyi - Polşa Press Agentliyi (PAP) və Polşa İnformasiya Agentliyi (PIA) və həmcinin bir neçə özəl gentliklər fəaliyyət göstərir. Ən kütləvi yayılmış gündəlik qəzetlərdən "Fakt", "Gazeta Wyborcza", "Super Express", "Rzeczpospolita", "Dziennik", "Bizim Dziennik", "Puls Biznesa" və Tribunanı göstərə bilərik.

XX əsrin 90-cı illəri-XXI əsrin əvvəllərində Polşanın sosial-siyasi həyatında islahat və dəyişikliklər

İslahat və dəyişikliklər Polşanın məhkəmə - hüquq sisteminde, inzibati-ərazi bölgüsündə, əhalinin pensiya təminatı sahəsində, səhiyə, maarif və sosial həyatın digər sahələrində də ardıcıl şəkildə həyata keçmişdir.

1989-cu ildə keçirilən məlum Dayirmi Masada əldə edilən razılışmaya uyğun olaraq, ölkə Konstitusiyasında dəyişikliklər edildi: hakimlərin vəzifədən çıxarılmasını mümkünəzədə edən prinsiplər tətbiq edildi, Milli Ədalət Məhkəməsi Şurası (Krajowa Rada Sądownictwa) adlı yeni təsisat yaradıldı, hakimlərin bu təsisatın təqdimatına əsasən prezident tərəfindən təyin olunması prinsipi tətbiq edildi.

Ali Məhkəmənin sədrinin təyin olunması səlahiyyəti də prezidentə verildi. Bu dəyişikliklər müstəqil məhkəmə hakimiyyətinin qurulması istiqamətində atılan ilk addımlar idi.

1989-cu ildə qəbul edilən Konstitusiyaya əlavə edilən düzəlişə əsasən, baş prokuror ədliyyə nazirinə tabe etdirildi. Xüsusi əhəmiyyət kəsb edən yeniliklərdən biri də hüquqi dövlət prinsipi haqqında müddəənin Konstitusiyaya daxil edilməsi idi. Bu, hakimiyyətin üç qola bölünməsi istiqamətində ilk ciddi addım oldu. Həmin müddəəyə əsasən məhkəmə hakimiyyəti, hakimiyyətin digər qollarından asılı olmayan müstəqil subyektdir. Lakin biitiin bu tədbirlər kompleks şəklində deyildi.

Bələliklə, 1 iyul 1990-cı il tarixli qanuna əsasən appellasiya məhkəmələri yaradıldı, məhkəmələrin səlahiyyəti və fəaliyyətinin təşkili məsələlərinə yenidən baxıldı. 1990-ci ilin sentyabr ayında qəbul edilən "Polşa Respublikası prezidentinin seçkiləri haqqında" qanuna, eləcə də 1995-ci ildə qəbul olunan müvafiq qanuna əsasən seçicilərin şikayətlərinə baxılması və seçkilərin nəticələrinin təsdiq olunması səlahiyyətləri Ali Məhkəməyə verildi.

1992-ci ildə "Kiçik Konstitusiya"nın (Mala Konstytucja) qəbul olunması ilə islahatın növbəti mərhələsinə qədəm qoyuldu. Həmin sənəddə hakimiyyətin üç qola (qanunverici, icra, məhkəmə) bölünməsi prinsipi təsbit edildi. Lakin həmin sənəd məhkəmə hakimiyyətinin səlahiyyətləri və təşkilati quruluşu konsepsiyasını qənaətbəxş sayaraq, bu sahəyə heç bir yenilik gətirmədi (müstəqil məhkəmələr - Ali Məhkəmə, mülki və cinayət işləri üzrə məhkəmələr və xüsusi məhkəmələr məhkəmə hakimiyyətinin subyekti olaraq qalmaqdır idi).

1997-ci ildə qəbul edilən yeni Konstitusiyada məhkəmə hakimiyyətinin ikili strukturu saxlanıldı. Bu strukturda bir tərəfdən, Ali Məhkəmə başda olmaqla mülki və cinayət işləri üzrə məhkəmələr və hərbi məhkəmələr, eləcə də Ali İnzibati Məhkəmənin başçılıq etdiyi inzibati məhkəmələr daxildir [32].

Ədalət məhkəməsi sistemində vəziyyətin yaxşılaşdırılmasına yönələn tədbirlər iki müstəvidə həyata keçirilir: bir tərəfdən hökumət ayrı-ayrı qanunların layihələrini hazırlayıb, digər tərəfdənse, hüquqsunas dairələrinin nümayəndələri (Ali Məhkəmənin və Ali Ad-

ministrasiya Məhkəməsinin könüllüləri), eləcə də müstəqil mütəxəssislər aktiv şəkildə bu işə cəlb olunurlar.

1994-1997-ci illərdə postkomunist qüvvələr tərəfindən qurulan hakimiyət koalisiyası ölkənin ərazi bölgüsünün dəyişdirilməsi istiqamətində səyləri davam etdirdi. 1995-ci ildə hökumət Seymin müzakirəsinə iki qanun layihəsi təqdim etdi. Lakin poviyatların bərpası ideyası Polşa Kəndli Partiyasının müqaviməti ilə üzləşdi və parlament komissiyalarının müzakirəsində olan bu layihələrin işlənməsi prosesi dayandırıldı. Islahatlara qarşı müqavimətin kifayət qədər güclü olduğu üzə çıxdı və bu hal 1996-ci ildə dövlət hakimiyətinin orqanlarında aparılan islahatlara mənfi təsir göstərdi [11, s.18].

Nəhayət, üç pilləli bölgü ideyası yerli özünüidarə orqanları nümayəndələrinin və mütəxəssislərin ümumi dəstəyini qazandı.

1994-1997-ci illərdə hakimiyətdə olan koalisiyada bu məsələyə dair konsensus əldə edilmədi. Lakin buna baxmayaraq, ekspertlər üç pilləli bölgünü nəzərdə tutan layihə üzərində tədqiqatları davam etdirirdilər.

1997-ci il aprel ayının 2-də qəbul olunan Konstitusiyanın mənənə yerli özünüidarə orqanlar haqda muddəanın salınması inzibati-ərazi bölgüsü sahəsində əhəmiyyətli dəyişiklik oldu. Həmin müddəadə göstərilir ki, yerli özünüidarə orqanları ictimai hakimiyətin həyata keçirilməsində iştirak edir, "ictimai vəzifələrin əhəmiyyətli hissəsini" yerinə yetirir. Konstitusiyada, həmçinin mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verildiyi - desentralizasiya bəyan edilib. Lakin bunun miqyası konkretləşdirilməyib. Konstitusiyada ozəksini tapmış yeganə yerli özünüidarə səviyyəsi qminadır [32].

1998-ci ilin mart ayının ortalarında hökumət ölkənin 12 voyevodalığa bölünməsinə dair ilk qanunu təsdiqlədi. Daha sonra əlahiyyətlər bölgüsü haqqında ilk iki qanunlar paketi təsdiqləndi və burada dövlət orqanlarının funksiyalarına edilən dəyişikliklər ətraflı şəkildə özəksini tapdı. Qanunların qəbulu prosesi ilin sonuna dek davam etdi.

Polşa prezidentinin də iştirak etdiyi uzun sürən qanunvericilik prosesindən sonra daha əvvəl 49 inzibati bölgəyə ayrılmış ölkənin

16 voyevodalığa, 308 zemstvo poviyatına və 65 şəhər poviyatına bölünməsi haqda qərar təsdiqləndi (şəhər poviyatlarında şəhər şurası, eyni zamanda poviyat şurasının əlahiyyətlərini icra edir). Voyevodalıqların quruluş prinsiplərini müəyyən edan həmin normativ sənədlər 1999-cu ilin 1 yanvar tarixində qüvvəyə mindi [11, s.26]. Bu bölgələr Vroslav, Bydgoşcz / toru, Lodz, Lublin, Qorzov Vielkopolski / Zielona Gora, Krakov, Varşava, Opole, Rzeszow, Bialystok, Qdansk, Katoviçe, Kielce, Olştayn, Poznan və Sşetşecindir.

Voyevodalıqların sərəncamlarını ləğv etmək hüququna yalnız voyevodalar malikdir. Maliyyə məsələlərinə aid olan sərəncamları isə regional hesablama palataları ləğv edə bilər. Sərəncamı qanunsuz hesab olunaraq ləğv edin idarəetmə orqanı, yalnız ləğv barədə qərarı təsdiq etdikdən sonra məhkəməyə şikayətlə müraciət edə bilər.

İslahatın əsas məqsədinin desentralizasiya olmasına baxmaya-raq (mərkəzi hakimiyət orqanlarının əlahiyyətlərinin və vəzifələrinin əhəmiyyətli hissəsinin voyevodalıqların özünüidarə orqanlarına verilməsi, qminaların mövqeyinin qorunub saxlanması və özünü idarə edən poviyatlar sisteminin tətbiqi, bununla da yerli özünüidarə orqanlarının gücləndirilməsi), mərkəzi orqanların əlahiyyətlərinin aşağı qurumlara otürülməsinin yubandığı müşahidə olunur. Konkret olaraq, işədüzəltmə idarələri, kənd təsərrüfatına yardım mərkəzləri, bədii məktəblər və s. poviyatların sərəncamına verilmədi. Bundan başqa, poviyatların polisin işinə təsir göstərmək imkanları məhdudlaşdırıldı və onların sərəncamında ola biləcək maliyyə vəsaitlərinin həcmi azaldıldı.

Bələliklə, islahatın yekun formasi ilkin layihələrdə nəzərdə tutulduğundan xeyli dərəcədə fərqlənir. Poviyatların və voyevodalıqların özünüidarə orqanları yaradıldı, lakin bundan sonra onlar nə müvafiq əlahiyyətlərlə, nə də maliyyə mənbələri ilə təmin edildi. Naticədə islahatın əsas məqsədində - dövlət strukturlarının desentralizasiyasına yalnız qismən nail olundu.

Sonrakı illərdə Poviyatların və voyevodalıqların özünüidarə hüquqlarının genişləndirilməsi istiqamətində yeni addımlar atıldı. Belə ki, 2003-cü ilin əvvəlində dövlət administrasiyası orqanları, voyevoda-

ləqlərin özünüidarə və poviyatların özünüidarə orqanları haqqında qanun layihələri Seymə təqdim olundu və burada qəbul edildi.

Pensiya təminatı sahəsində islahat məsələsinə dair diskussiya 1981-ci ildə başlamışdı. 1982-ci ildən 1989-cu ilə qədərki dovr ərzində pensiya təminatı haqqında qanun 12 dəfə müzakirəyə çıxarılıb və düzəlişlərə məruz qalıb. Həmin düzəlişlər bir qayda olaraq, prinsipial xarakter daşımayıb.

Ümumiyyətlə, o dövrdə Polşanın sosial təminat sistemində köklü islahatın və dəyişikliklərin aparılmasından, onun inkişaf etmiş ölkələrdəki müvafiq modelə uyğunlaşdırılmasından səhbat belə gedə bilməzdi. 1990-ci ildə pensiya ödənişlərinin avtomatik indeksləşdirilməsi mexanizmi tətbiq edildi. Məqsəd bərabərləşmə tendensiyasını aradan qaldırmaq, yaş həddinə və əlliyyə görə ödənilən pensiyaların eyni səviyyədə artırılmasını təmin etmək idi. Pensiyaların yuxarı həddinə qoyulan məhdudiyyət götürdü və nəticədə bütün pensiya ödənişlərinin həcmi bərabər səviyyədə artmağa başladı. 1990-ci ildə qəbul edilən qanuna uyğun olaraq, yaşa və əlliyyə görə ödənilən pensiyaların minimal həddinin parametrik (orta aylıq əmək haqqlarının həcmində uyğun olaraq) hesablanması mexanizmi tətbiq edildi. Təəssüf ki, dəyişikliklərə məruz qalan pensiya təminatı sistemində avtomatik indeksləşdirmədən istifadə olunması bu mexanizmin möh-kəmlənməsinə gətirib çıxardı.

Bununla belə, 1991-ci ildə qarşıda duran başlıca vəzifə pensiya müavinatlarının həcmində olan fərqli aradan qaldırılması idi (eyni əmək stajına malik olan və eyni məbləğdə məvacib olan şəxslər üçün müxtəlif dövrlərdə təyin edilən pensiyaların həcmi də muxtəlif idi). 1991-ci ildə pensiya müavinatlarının həcminin hesablanması üçün yeni qayda tətbiq edildi. Həmin qaydaya görə, pensiyaların həcmi üç komponentdən ibarət olmalıdır: birinci hissə (hami üçün bərabər olan sosial komponent) təqribən orta aylıq əmək haqqının məbləğinə bərabərdir və bu, pensiya müavinatının baza məbləğinin 24%-ni təşkil edir. Ikinci hissə fərdi baza məbləgi və əmək stajının uzunluguna əsasən müəyyəm edilir (hər ilə görə baza məbləğinin 1,3%-i). Üçüncü komponentin həcmi baza məbləğindən və

əmək fəaliyyətinə bərabər tutulan stajın uzunlugundan asılı idi – məsələn, ali məktəbdə təhsil almaq (hər ilə görə 0,7%). Eyni zamanda pensiya hesablanarkən, fərdi baza məbləğinin ölçüsü orta aylıq əmək haqqının 250%-dən artıq ola bilməzdi. Qeyd edək ki, bu qayda barəsində islahat şəmil edilməyən şəxslər üçün öz qüvvəsini bu gün də saxlayır. Digər tərəfdən, baza məbləğinin indeksləşdirilməsi həyata keçirildi. Buna uygun olaraq, 1990-ci ilə qədər təyin edilən pensiyaların həcmi yenidən hesablandı [11, s.60]. Bu tədbirlər pensiyanın təyin olunduğu məqamda baza məbləğinin ölçüsü ilə orta aylıq əmək haqqı arasında mütənasibliyi bərpa etmək məqsədi daşıyırı. Pensiya müavinatlarının hesablanmasında yeni prinsipin tətbiqi sistemin səhmana salınmasına imkan yaratmaqla yanaşı, bu, pensiya təminatı sahəsində islahatın təməl daşı oldu.

Polşada digər islahatlardan fərqli olaraq, **sosial təminat** sahəsinin islahatına dair layihə siyasi müstavida diskussiya predmetinə çevrilmedi. Parlamentdə islahat konsepsiyasının həyata keçirilməsinə həsr olunan ilk debatlar 1997-ci ilin may ayında mişəhidi edildi. Həmin ilin payızında pensiya təminatına aid olan qanunlar paketindəki yeddi qanunverici aktdan dördü qəbul edildi ("Sosial təminat sistemində islahatın aparılması məqsədilə dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən gəlirlərin istifadə olunması haqqında", "Fəhlə və qulluqçular üçün pensiya proqramları haqqında", "Pensiya fondlarının təşkili və fəaliyyəti haqqında", eləcə də "Sənaye fondları və pensiya təminatı sisteminin islahatı ilə əlaqədar onların özəlləşdirilməsi haqqında").

Beləliklə, 1997-ci ilin parlament seçkiləri başa çatdıqdan və yeni hökumət qurulduğdan sonra islahatın işlənib hazırlanmasının ilkin mərhələsi artıq geridə qaldı. Lakin qanunverici orqan islahatın tam rəsmiləşdirilməsi üçün vacib olan qanunlar üzərində işə başladı ("Sosial təminat sistemi haqqında" (əsas qanun), "FUS tərəfindən ödənilən pensiya və müavinatlar haqqında" və "Pensiya müəssisələri haqqında").

Yeni hökumət formalasdıqdan sonra çatışmayan üç qanunun işlənib hazırlanması davam etdirildi. 1998-ci ilin əvvəlində iki layi-

hə təqdim olundu. Bu işin sona çatdırılmasını siyasi baxımdan daha vacib olan administrasiya islahatının hazırlanması prosesini yubatdı.

13 oktyabr 1998-ci il tarixində “Sosial təminat sistemi haqqında” qanun qəbul edildi. Həmin sənəddə konkret olaraq sosial təminat sistemini iştirakçılardan cəlb olunması prinsipləri, siğorta vergisinin həcminin müəyyənləşdirilməsi prinsipləri, sosial siğorta haqqında ərizələrin verilməsi qaydası və müddətləri, siğorta və vergi vərənlər üzərində nəzarətin qurulması qaydaları, fərdi siğorta hesablarının və vergi hesablarının açılması prinsipləri, eləcə də FUS-un fəaliyyət prinsipləri öz əksini tapmışdı.

17 dekabr 1997-ci il tarixində “FUS tərəfindən ödənilən pensiya və müavinatlar haqqında” qanun qəbul edildi. Burada sosial təminat hüququnu reallaşdırmaq üçün zəruri olan şərtlər, müavinatın məbləğinin və ödəniş qaydasının müəyyənləşdirilməsi prinsipləri göstərilirdi. Beləliklə, “Pensiya müəssisələri haqqında” qanun 2000-ci ilin ortalarında qəbul edildi.

Polşada pensiya təminatı sisteminə yönələn vəsaitin həcmi olduqca böyükdür. 1990-ci illərdə pensiya muavinatlarının ödənilməsinə yönələn xərclər ÜDM-nin 16%-ni təşkil edirdi (halbuki, eyni inkişaf səviyyəsində olan ölkələrdə bu rəqəm 8%-dan yuxarı qalxmır, Qərbi Avropa ölkələrində isə 11% təşkil edirdi).

Son illərdə Polşada pensiya və müavinatların ödənilməsinə yönələn vəsait ictimai ehtiyaclarla xərclənən vəsaitin ümumi həcmi 50%-ni təşkil edir. Digər dövlətlərdə isə bu göstərici 33-40% arasında dəyişir [11, s.62].

Səhiyyə sistemində islahatların aparılmasına dair müzakirələr hələ 1990-ci illərin əvvəllərində başlasa da, bu sahədə ilk qərarlar 1996-ci ildə qəbul edildi. O zaman ümumi tibbi siğorta haqqında qanun qəbul edildi və bununla da islahatın təməli qoyuldu. Bundan sonra tədricən səhiyyə sistemindəki islahatın gələcək konturlarını müəyyən edən qanunvericilik aktlarının təsdiqlənməsi prosesi başladı.

Səhiyyə sisteminin yenidən qurulmasına dair Sol Demokratik Qüvvələr İttifaqı ilə Polşa Kəndli Partiyası (Sojusz Lewicy Demokratycznej - SLD, Polskie Stronnictwo Ludowe - PSL) koalisiyası tə-

rəfindən irəli sürülən təkliflər tibbi xidmətin istehlakçısı ilə onun alıcılarının daşıdıqları funksiyaların bölünməsi prinsipinə əsaslanırdı.

Ümumi tibbi sigorta haqqında qanuna görə, tibbi xidmətlərin alıcıları qismində regional tibbi sigorta xəzinələri çıxış etməli idi. Həmin qurumlar vəsait toplamalı və maliyyə fəaliyyətini həyata keçirməli idi.

Ümumi tibbi sigorta haqqında qanunun qəbul olunması faktı şübhəsiz ki, SLD-PSL koalisiyasının siyasi uguru idi. Lakin lap əvvəldən bu qanunun səhiyyə sistemində koklu dəyişikliklər aparılması prosesinə yaşıł işiq yandıracağına ciddi şübhə yarandı. Çünkü müxalifət və səhiyyə işçilərinin seckili orqanlarının boyük hissəsi bunun əleyhinə çıxış edirdilər. Üstəlik iqtidarda olan koalisiyanın təmsilçiləri hakimiyyətin itirilməsi təhlükəsini dərk etdiyi üçün bu sahədə radikal addımlar atmağa tələsmirdi. Nəticədə qanun qəbul edildikdən sonra keçən bir neçə ay ərzində onun həyata keçirilməsi istiqamətində önemli addım atılmadı. Dogrudur, o zaman ümumi tibbi siğorta sisteminin tətbiq edilməsi məsələləri üzrə hökümətin Səlahiyyətli nümayəndəsi təyin olundu və müvafiq büronun yaradılması istiqamətində iş başladı. Lakin bu, gözlənilən proseslə müqayisədə olduqca kiçik tədbirlər idi.

1997-ci ilin fevral ayında qəbul edilən qanuna görə, 1999-cu ilin yanvar ayında tibbi siğorta sistemi işə düşməli idi. 1998-ci ilin iyul ayının 18-də Seymdə ümumi siğorta haqqında qanun qəbul edildi. Həmin qanunda siğorta mexanizminə verilən əhəmiyyətin səviyyəsini nəzərə alaraq, bu faktin islahatın həyata keçirilməsində donuş nöqtəsi olduğunu söyləmək mümkündür. Islahatın başlangıç günü - 1 yanvar 1999-cu il - dəyişməz qaldı [97].

Artıq 1998-ci ilin oktyabr ayında, yəni ümumi tibbi siğorta haqqında qanuna dəyişikliklər edilməsindən cəmi iki ay sonra növbəti düzəlişlərə dair təklif irəli sürüldü. Bu dəfə dəyişikliklər sosial siğorta haqqında qanunda öz əksini tapdı. Dəyişikliyə əsasən, altı ay ərzində (1999-cu ilin iyun ayının sonuna qədər) ödənilən tibbi siğorta haqları bir yerə toplanmalı və biləvasitə tibbi xəzinələrə köçürülməlidir. Xəzinə vergilərinin ümumi məbləğindən aylıq faiz

alacaqdı (faizin məbləği dövlətin Səlahiyyətli nümayəndəsi tərəfin-dən müəyyən edilir) və burada ödənişlərin miqdarı və mənbəyi nəzərə alınmayaçaqdı. 1999-cu ilin ortalarında bu müddəanın müd-dəti ilin sonunacan uzadıldı.

Noyabr ayında növbəti düzəliş qəbul edildi. Və tibbi xəzinəni seçmək hüquq məhdudlaşdırıldı: “məcburi tibbi siğorta qeydiyyatından keçmiş şəxslər bu qanuna əsasən yaşayış yeri üzrə regional tibbi xəzinələrin üzvü olurlar”, bir xəzinədən digərinə kecidlə bağlı müraciətlərə isə 1 yanvar 2000-ci il tarixinədək baxıla bilməzdi.

Maarif sistemində islahata dair konsepsiya bir sira amillar, o cümlədən demoqrafik durum, hüquq sahəsində mövcud olan və-ziyət, islahat tərəfdarlarının ictimai təsiri (maarif işçilərinin təzyiqi) və nəhayət, “Həmrəylik” təşkilatı ilə bağlı olan quvvələrin yenidən hakimiyyətə yiyələnməsi nəticəsində ölkədə yaranan siyasi şərait təsir göstərirdi.

1997-ci ildə ibtidai məktəblərdə təhsil alanların sayı 1990-ci ildəkilərlə müqayisədə təqribən 400 min nəfər az idi. Yaxın illərdə ibtidai məktəbə gedənlərin sayının sürətlə azalmaqda davam edcəcəyi gözlənilir, çünki Polşada doğum səviyyəsi aşağı olaraq qalmaqdadır.

1997-ci ilin payızında hakimiyyətə gələn AVS-UV koalisiyası tərəfindən formalasdırılan Xalq Tahsili Nazirliyinin yeni tərkibi öz işinə bundan öncə mövcud olan islahat layihələri ilə tanışlıqdan başladı və 1998-ci ilin əvvəlində onun yeni variantını təqdim etdi. Qəbul edilən konsepsiya “islahatın sıçrayış şəklində davam etməsi” adlandırılara bilər, çünki 1998-ci ildə ictimaiyyətə açıqlanan islahat layihəsində əvvəller irəli sürürlən ideyaların qısa müddədə kompleks şəklində həyata keçirilməsi nəzərdə tutulurdu.

2016-ci ilin statistik məlumatlarına görə, ev təsərrüfatlarının gəlirləri və xərcləri 5-7% artıb, işsizlik isə 8 faizi düşüb. Eyni zamanda hökumət tərəfindən həyata keçirilən “500+” programı çərçivəsində bu il ərzində 12 mlrd. zloti (təxminən 3 mlrd. dollar) paylaşılib. Qeyd edək ki, bu program hər ailəyə ikinci və sonrakı uşağa hər ay 500 zloti ödənilməsini nəzərdə tutur.

Ali təhsil sistemində köklü dəyişikliklər

Polşanın ali təhsil sistemində islahat prosesi 1990-ci ildən bu yana davam etməkdədir. İslahatın təməli Seymədə qəbul edilən “Ali təhsil haqqında” və “Elmi dərəcələr və rütbələr haqqında” qanunlarla (sentyabr 1990-ci il), eləcə də “Elmi tədqiqatlar Komitəsi haqqında” qanunla (yanvar 1991-ci il) qoyulub. Sözgedən qanunların qəbul edilməsi nəticəsində həyata keçirilən dəyişikliklər ictimai həyatın digər sahələrindəki dəyişikliklərdən fərqlənirdi. Həmin dəyişikliklərin məğzi təkcə ali təhsil sisteminin yeni modelinin qanunla la-yihələşdirilməsindən ibarət deyildi. Yeniliklərin mahiyyəti ilk növbədə ali təhsil müəssisələrinin hüquqi və administrativ nəzarətin bu xovundan azad olması, onlara elmi məsələlərdə sərbəstliyin verilməsində ididir. Bundan başqa, dəyişikliklərin istiqamətini müəyyənləşdirmək səlahiyyəti də ali məktəblərin özlərinə verilmişdir. 1990-ci ildə qəbul edilən ali təhsil haqqında qanun dövlətlərin tabeçiliyində olan təhsil müəssisələrinə əyani və qiyabi təhsilə qəbul edilən abituriyentlərin sayını sərbəst şəkildə müəyyən etmək, eləcə də proqram-lara dair təkliflər tərtib etmək hüququnu verirdi. Gənclərin ali təhsilə olan təlabatı bu müddəanın reallaşdırılması hesabına təmin edilə bilərdi [11, s.105].

Polşanın iqtisadi və ictimai həyatında baş verən dəyişikliklərin ən vacib müsbət nəticələrindən biri gənclərin ali təhsilə meylinin artması ididir. Polşadakı orta məktəblərin məzunları arasında keçirilən rəy sorğuları göstərir ki, ölkə gəncliyinin ali təhsilə olan meyli, mə-sələn, Fransa, yaxud Böyük Britaniyadakı müvafiq göstəricidən daha çoxdur.

1990-1998-ci illərdə Polşada ali təhsil sisteminin inkişaf sə-viyyəsi görünməmiş həddə çatdı. Buna əmin olmaq üçün aşağıdakı cədvələ nəzər salmaq kifayətdir:

1990-1998-ci illərdə ali təhsil müəssisələrinin və tələbələrin sayı [91]:

| Meyar- lar | Ali təhsil müəssisələri | | | Tələbələrin sayı (min) | | |
|---------------|-------------------------|---------|---------|------------------------|---------|---------|
| | 1990/91 | 1995/96 | 1997/98 | 1990/91 | 1995/96 | 1997/98 |
| Cəmi | 112 | 179 | 246 | 403,8 | 794,6 | 1091,9 |

Xalq Təhsili Nazirliyinin (Ministerstvo Edukacji Narodowej - MEN) apardığı təxmini hesablamalara görə, 1997/98-ci tədris ilində ali təhsil sistemini cəlb edilən gənclərin faiz göstəricisi 29% artı [11,108].

Bu artım sonrakı illərdə də davam etmişdir.

Ümumiyyətlə, müstəqil və suveren Polşa Respublikasının yeni sistemə keçidi siyasi, sosial-iqtisadi, mədəniyyət, təhsil və başqa sahələrdə ardıcıl həyata keçirilən islahatlarla müşaiyət olunmuşdur. Islahatlar əsasən üç mərhələdən ibarət olmuşdur: 1990-ci illərin başlanğıcına təsadüf edən birinci mərhələ siyasi və iqtisadi sistemin institutlarını və prinsiplərini əhatə edirdi, 1990-ci illərin sonunda aparılan islahatlar ictimai həyatın bir çox sahələrinin yenidən qurulması haqda qərarlarla əlamətdar oldu. Bu dəyişikliklərlə bəhəm, demokratik institutların yaranması və konsolidasiyası prosesi də davam edmişdir. Polşa Respublikasında yeni sistemin, yeni cəmiyyətin qurulmasının yekunu olaraq ölkə 2004-cü ildə Avropa İttifaqının üzvlüyüünə qəbul edildi. Həmin tarixdən etibarən Polşa öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Yeni iqtisadi sistemə keçid. İslahatlar və onların nəticələri

İkinci dünya müharibəsindən sonra Polşada SSRİ nümunəsinin təkpartiyalı siyasi sistemlə yanaşı, həm də sosialist iqtisadi sistemi quruldu. Sənaye tamamilə dövlətləşdirildi. Kənd təsərrüfatı sektorunda xüsusi mülkiyyətdən kolektiv təsərrüfata keçid baş verdi. Ancaq kolektivçilik təşəbbüsleri özünü tam doğrultmadı. Polşada,

xüsusilə, əkinçilikdəki xırda təsərrüfatçılıq tam olaraq ortadan qalxmadı. Təsərrüfatın ayrı-ayrı sahələrinin inkişafında bir uyğunsuzluq olmuşdu. Ağır sənayenin həddindən artıq inkişafi ilə yanaşı, xidmət sektorundakı gerilik özünü göstərirdi. Əslində primitiv əkinçiliyə söykənən Polşa iqtisadiyyatında sürətlə sənayeləşmə siyaseti müayyən problemlər yaradırdı.

Bununla yanaşı, 1964-1970-ci illərdə mövcud siyasi quruluş daxilində məhdud səviyyədə də olsa iqtisadi islahatlara cəhdlər edilmişdir.

1980-ci illərdə PXR-də ərzaq qılığı və digər iqtisadi problemlər özünü göstərməyə başladı. Ölkədə hiperinfilyasiya (600 %-dən çox) hökm süründü. İnflyasiya ilbəl artırdı. Xarici borcun həddən artıq olması səbəbindən ölkəyə investisiya da cəlb etmək mümkün deyildi. Gizli işsizlik, köhnəlmış və səmərəsiz sənaye və geridə qalmış kənd təsərrüfatı kimi amillər vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Təsərrüfat fəaliyyət ilə bağlı 1988-ci ildə qəbul edilən bir sıra qanunvericilik aktları nəticə vermədi. Növbəti il avqustun 1-dən qiymətlərin liberalallaşdırılmasına başlandı.

1989-cu ilin sentyabrında Polşanın Baş nazirinin müavini, Maliyyə naziri, aparıcı polyak iqtisadçısı Leşek Baltseroviçin başçılığı altında ekspert komissiyası yaradıldı. Komissiya üzvləri arasında Corc Soros, Jeffri Saks, Stanislav Qomulka, Stefan Kavalets və Voytsex Misönq var idi. Komissiya Polşa iqtisadiyyatını köhnəlmış və səmərəsiz mərkəzləşdirilmiş planlaşdırma sistemindən bazar iqtisadiyyatına, liberal kapitalizmə sürətlə keçirməyə imkan verən genişmiqyaslı islahatlar planı hazırladı.

Oktyabrın 6-da dövlət televiziyasında programı təqdimati oldu. 1989-cu il dekabrın 31-də prezident tərəfindən imzalanmış 11 qanunvericilik aktını Seym qəbul etdi. Bu sənədlər paketinə aid idi:

- Dövlət şirkətlərinin maliyyə qənaətinə dair Qanun dövlət müəssisələrinə özlərini iflas olunmuş elan etməyə icazə verirdi;
- Bank fəaliyyəti haqqında Qanun - milli mərkəzi banka dövlət bütçəsinin kəsirini maliyyələşdirməyi və yeni valyuta çıxarmağı qadağan etdi;

- Kreditlər haqqında Qanun -dövlət şirkətlərinə güzəştli kreditləri ləğv etdi və kredit faizlərini inflasiya ilə bağladı;
 - Məvacibin həddindən artıq artımının vergiqoyma haqqında Qanun - hiperinflasiyanı məhdudlaşdırmaq məqsədi ilə dövlət müəssisələrində əmək haqqının artmasının vergi ilə məhdudlaşdırılması, qondarma vergi-“popivek”(Polyakca “popiwek”);
 - Yeni vergiqoymai qaydaları haqqında Qanun - bütün müəssisələr üçün eyni vergi qaydalarının tətbiqi və əvvəllər özəl şirkətlərə inzibati qərarlar vasitəsilə tətbiq edilən xüsusi vergilərin aradan qaldırılması.
 - Xarici investorların iqtisadi fəaliyyəti haqqında qanun icazə verirdi ki, xarici şirkətlər və fiziki şəxslər Polşa iqtisadiyyatına investisiya qoysun və əldə etdiyi öz gəlirini xaricə aparsın;
 - Xarici valyutalar haqqında Qanun zlotanın daxili dönerliyini təmin edir və beynəlxalq ticarət üzərində dövlət inhisarını ləğv edirdi;
 - Gömrük hüququna dair Qanun, bütün şirkətlər üçün vahid vergi dərəcəsi tətbiq etdi.
 - Məşgulluq haqqında Qanunla işsizlik müavinətinin ödənilməsi üzrə müəssisələrinin vəzifələri tənzimlənir;
 - Xüsusi hallara dair Qanun dövlət müəssisələrində kütləvi ixtisarlardan işçilərin müdafiəsini tətbiq etdi və işçilərin işsizlik müavinətinin ödənilməsini təmin etdi.
- “Baltseroviç Planı” (“Şok terapeyası” və ya “iqtisadi sıçra-yış”) inflasiyanın ciddi şəkildə məhdudlaşdırılmasını, il ərzində dövlət bütçəsi, əmtəə və pul bazarları arasında tarazlığın yaradılmasını, iqtisadiyyatın bütün sahələrinin bazar prinsipləri əsasında transferini nəzərdə tuturdu. Bunun üçün, pərakəndə qiymətlər artı, bütçə subsidiyaları məhdudlaşdırıldı, pul gəliri azaldı və müəssisələr üçün zlotanın qismən daxili dönerliyi tətbiq edildi və onun vahid kursu müəyyən edildi. Dekabr ayının sonunda bu plan Beynəlxalq Valyuta Fondu tərəfindən bəyənildi. BVF-nin dəstəyi xüsusiələ vacib və əhəmiyyətli idi. Çünkü dövlət borcu müxtəlif xarici banklara və hökumətlərə 42,3 milyard dollar (ÜDM-in 64,8%) məbləğinə çat-

mışdı. 1989-cu ildə BVF Polşa hökumətinə 1 milyard dollar həcmində sabitləşdirmə krediti və 720 milyon dollar həcmində ehtiyat krediti verdi. Bundan sonra Dünya Bankı ixrac yönümlü müəssisələrin modernləşdirilməsi üçün Polşanı əlavə kreditlə təmin etdi. Nəticədə Polşada kapital bazarı və əmək bazarı formalasdı. 1990-cı ilin iyulunda Seym özəlləşdirmə qanunu təsdiq etdi. Sonrakı illərdə fizi-kı şəxslərə gəlir vergisi (iyul 1991) və ƏDV (1992) tətbiq olundu.

İslahatın müvəffəqiyətlərinə baxmayaraq, onun sosial təsirləri narazılığa və ziddiyətlərə səbəb oldu. Məhsul istehsalının həcmi artı, lakin eyni zamanda işsizlərin sayı da çoxaldı və s.

1991-ci ildə Varşavada Qiymətli kağızlar Birjası açıldı, Ümumi Daxili Məhsul (ÜDM) istehsalı artı (1993-cü ildə ÜDM -4%, 1995-ci ildə isə 7% təşkil etdi). İslahatlar içərisində özəlləşdirmə, xüsusi mülkiyyətə və bazar iqtisadiyyatına keçid, müəssisələrin müstaqilləşməsi və daxili rəqabətin stimullaşması böyük əhəmiyyət kəsb edirdi. 1992-ci ildə inflasiya 43%-ə düşdü, sonrakı illərdə isə xeyli azalaraq 2001-ci ildə 4% -ədək oldu. İqtisadi uğurlar Polşanın xarici borcunun 50% -ni ödəməyə imkan verdi, qərb firmaları isə ölkəyə investisiya yatırmağı qərara aldı. 1995-ci ildə zlota denominatediya olundu (1 yeni polyak zlotası=10.000 köhnə zlotaya). Polşada islahatların müvəffəqiyət qazanması nəticəsində ölkədə ABŞ dolarının kursu stabilləşdi.

Polşanın iqtisadi qanunvericilik sisteminin və bütövlükdə iqtisadiyyatının Avropa İttifaqının standartlarına tam uyğun səviyyəyə gətirilməsi nəticəsində 2004-cü ildə respublika Al-nin üzvlüyü nə qəbul edildi. Ümimiyyətlə, totalitar siyasi sistemdən qərb tipli demokratik cəmiyyətə, dövlət sosialist mülkiyyətindən liberal bazar iqtisadiyyatına transformasiyası Polşanın Avroatlantik strukturlara fəal integrasiya olunmasına, regional və beynəlxalq təşkilatlara (ATƏT, NATO, Al, ÜTT və s.) üzv olmasına imkan verdi.

Polşa iqtisadi artımının əsas amili özəl sektor oldu və özəlləşdirmə (kiçik və böyük miqyasda, yuxarı və aşağıda səviyyədə) Polşa iqtisadiyyatında daha rəqabətli strukturların yaradılmasına təkan

verdi. 2001-ci ildə Polşada ÜDM-nin 75% -i özəl sektorun payına düşmüdü.

Qeyd etmək lazımdır ki, Polşada böyük sosial əhəmiyyət kəsb edən ağır sənaye sektorunun özəlləşdirilməsi və yenidən qurulması ən çətin bir iş olduğu ortaya çıxdı. Lakin metallurgiya, kimya və maşınqayırma sənayesində böyük müəssisələr, eləcə də enerji şirkətlər qrupunun özəlləşdirilməsi prosesi (xarici investorların artan maraqları əsasında) uğurla başa çatdı. Bundan əlavə, qaz və nəqliyyat sahələrinin, dağ-mədən sənayesinin özəlləşdirilməsində də müüm hüm irəliləyişlər baş verdi (məsələn, "Polşa Dəmir Yolları" firmalarının özəlləşdirilməsi).

İqtisadi strukturun mülkiyyət formalarında dəyişikliklər və bazar mexanizmlərinin effektiv işləməsi, azad və ədalətli rəqabətin inkişafı üçün fundament ola biləcək hüquqi normaların yaradılmasını tələb edirdi. Hüquqi bazanın yaradılması prosesi 1990-cı illərin sonunda iqtisadi faaliyyətin azadlığını tənzimləyən, eləcə də malların sərbəst hərəkətinə (normaların standartlara uyğunluğunun qiymətləndirilməsi, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə istehsalçının məsuliyyəti) dair "acquis communautaire"nin (Aİ-nin hüquqi normaları) tətbiqi, qanunların paketinin qəbul edilməsi ilə başa çatdı.

2001-ci ildən mövcud olan ortaq əməkdaşlıq və səhmdar cəmiyyətlərin haqqında qanunvericilik Avropa İttifaqının üzvlüyünə qəbul prinsipləri ilə tam uyğun gəldi. Dəyişikliklərdən ötən 10 il ərzində Polşa iqtisadiyyatı hüquqi cəhətdən Aİ -i də fəaliyyət göstərən sistemə yaxınlaşdı.

Polşa qanunvericilində ardıcıl dəyişikliklər edilməsi sayəsində sosialist iqtisadiyyatı ırsinin son izi də yox oldu.

III FƏSİL

XX ƏSRİN 90-CI İLLƏRİ - XXI ƏSRİN ƏVVƏLLƏRİNDE POLŞA RESPUBLİKASININ XARİCİ SİYASƏTİ

Yeni xarici siyaset kursunun müəyyənləşdirilməsi

İkinci dünya müharibəsindən sonra Polşa Sovet İttifaqından asılı bir dövlət oldu. Demək olar ki, yarım əsr müddətində daxildə olduğu kimi, xarici siyaset sahəsində də müstəqil qərar qəbul etmək hüququnu itirmişdir.

1989-cu ilin iyun seçkilərindən dərhal sonra Mixail Qorbaçov Sovet İttifaqının Varşava Müqaviləsinin üzvü olan ölkələrin daxili işlərinə müdaxilə etməyəcəyini açıqladı. "Qarışmamaq siyaseti" Polşanın sosializmdən demokratik ölkəyə, sovet asılılığından qurtulub tam müstəqil dövlətə çevriləsinin mühüm xarici amili oldu. Ümumiyyətlə, dgər "xalq demokratiyası" ölkələrində kommunist sisteminin dağılması, SSRİ-nin süqutu və Berlin divarının sökülməsi, NATO və Avropa Birliyinə üzv dövlətlərlə qonşu olması Polşanın xarici siyaset kursunu müəyyənləşdirməsində mühüm rol oynadı. Demokratiya, insan hüquqları və bazar iqtisadiyyatı prinsipləri əsasında Avropaya (Qərbi Avropa strukturlarına) integrasiya prosesi Polşa sivilizasiyanın inkişafı üçün başlıca etalon oldu.

1991-ci ilin martında Varşava Müqaviləsi Təşkilatının (VMT) hərbi strukturları ləğv edildi, iyun ayında Qarşılıqli İqtisadi Yardım Şurası (QİYS) və iyulun 1-də VMT öz fəaliyyətini dayandırdı. Həmin ilin oktyabr ayında Polşa və Sovet İttifaqı arasında sovet qoşunlarının 1993-cü ilin sonuna kimi Polşadan çıxarılması haqqında saziş imzalandı. Sovet İttifaqının dağılması bu Sazişin həyata keçirilməsini sürətləndirdi və artıq 1993-cü ilin sentyabr ayında sonuncu sovet hərbi hissələri Polşa ərazisində çıxdı. Artıq Polşa müstəqil xarici siyaset kursunu manesiz yerinə yetirə bilərdi.

Beləliklə, yeni tarixi inkişaf mərhələsinə qədəm qoyan Polşa Respublikasının qarşısında duran siyasetinin əsas məqsədlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- Beynəlxalq təşkilatlarda (BMT, ÜTT və s.) öz fəaliyyətini gücləndirmək;
- Qərbi Avropa ölkələri və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Avropa və Avroatlantik təhlükəsizlik və iqtisadi əməkdaşlıq strukturlarına integrasiya;
- Polşa Respublikasının regional əlaqələrinin, başqa sözla, bütün qonşuları ilə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi;
- Şərqi Avropa bölgəsində mövcud olan bütün əməkdaşlıq strukturlarında aktiv iştirak etmək;
- Polşa-Rusiya münasibətləri və regionda liderlik uğrunda mübarizə və s.

Polşa Respublikasının xarici siyasetini həyata keçirən orqanların strukturu və funksiyaları

Polşa Respublikasının xarici siyasetinin müəyyən edilməsi və reallaşmasında başlıca olaraq Respublika Prezidenti, Baş Nazir, Parlament, Xarici İşlər Nazirliyi və digər mərkəzi icra orqanları iştirak edirlər.

Polşa Respublikası Konstitusiyasının 133.1-ci maddəsinə əsasən Respublika Prezidenti xarici münasibətlərdə dövlətin təmsilçisi kimi:

- 1.1. beynəlxalq müqavilələri ratifikasiya və ləğv edir, bu barədə Seym və Senatı xəbərdar edir;
- 1.2. Polşa Respublikasının digər dövlətlərdə və beynəlxalq təşkilatlarda səlahiyyətli nümayəndələrini təyin edir və geri çağırır;
- 1.3. xarici dövlətlərin və beynəlxalq təşkilatların akkreditə olunmuş diplomatik nümayəndələrinin etimadnamələrini və övdətnamələrini qəbul edir.

2. Respublika Prezidenti beynəlxalq müqavilənin ratifikasiyasından əvvəl onun Konstitusiyaya uyğunluğu məsələsinə baxmaq təklifi ilə Konstitusiya Tribunalına müraciət edə bilər.

3. Respublika Prezidenti xarici siyaset sahəsində Nazirlər Şurasının sədri və səlahiyyətli nazir ilə qarşılıqlı fəaliyyət göstərir.

Xarici siyasetin həyata keçirilməsində Polşa Parlamentinin rolü Konstitusiyanın 90-cı və 116-cı maddələrində təsbit edilmişdir. Digər ölkələrdə olduğu kimi, Polşada da xarici ölkələrlə bağlanan müqavilələr parlamentdə təsdiq edilir. Konstitusiyanın 90-cı maddəsinə görə, beynəlxalq müqavilələrin ratifikasiyasına razılıq ifadə edən qanun Seym və Senatda üzvlərin (deputat və senatorların) üçdə iki (2/3) səs çoxluğu ilə təsdiq edilir. Konstitusiyanın 116-cı maddəsinə əsasən, Seym Polşa Respublikasının adından ölkənin müharıbə vəziyyətində olmasına və sülh bağlamasına qərar verir. Parlament eyni zamanda ölkəni beynəlxalq və regional təşkilatlarda təmsil edir, digər dövlətlərin parlamentləri ilə əməkdaşlıq edir, parlamentlərarası işçi və dostluq qrupları yaradır və s.

Konstitusiyanın 146-cı maddəsinə müvafiq olaraq, Nazirlər Şurası Polşa Respublikasının daxili və xarici siyasetini həyata keçirir. Xarici siyaset sahəsində:

- dövlətin xarici təhlükəsizliyini təmin edir (mad.146.4.8);
- digər dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlər sahəsində ümumi rəhbərliyi həyata keçirir (mad.146.4.9);
- ratifikasiyası tələb olunan beynəlxalq müqavilələri bağlayır, eləcə də digər müqavilələri bağlayır və ləğv edir (mad.146.4.10) [32].

Polşa Respublikasının xarici siyasetinin və beynəlxalq fəaliyyətinin əsas icraçı orqanı Xarici İşlər Nazirliyidir (*Ministerstwo Spraw Zagranicznych*). PR XİN Polşanın beynəlxalq münasibətlərinin qurulması və inkişafına cavabdeh olan, həmçinin ölkənin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq və regional siyasi təşkilatlarda iştirakını koordinasiya edən əsas icraçı orqandır. Xarici İşlər Nazirliyi ən mühüm dövlət idarələrindən biri hesab olunur. Nazirliyin başçısı tam səlahiyyətli Dövlət katibi sayılır və buna görə də Nazirlər Şurasında yer tutur. XİN hər şeydən əvvəl,

Polşa Respublikası və digər ölkələr arasında dostluq münasibətlərinin saxlanmasına məsuliyyət daşıdığından, o, ilk növbədə polyak xalqının təmsilçisi kimi fəaliyyət göstərir. XİN-in funksiyası və kompetensiyasına həmçinin, xarici ölkələrdəki bütün polyak diplomatik korpusunun fəaliyyətinə rəhbərlik etmək, polyak diasporu təşkilatlarının işini koordinasiya etmək, xarici ölkələrdəki polyakların hüquq və maraqlarını qorumaq, tabeçiliyində olan qurumlar vasitəsi ilə dövlət və hökümət başçılarını operativ məlumatlarla tanış etmək və s. daxildir. Xarici işlər naziri polyak siyasi arenasında ən nüfuzlu şəxslər arasında mühüm yer tutur.

Polşa XİN-nə aşağıdakı şöbələr daxildir:

- Afrika və Yaxın Şərqi Departmenti;
- Şimali və Cənubi Amerika Departmenti;
- Asiya və Sakit okean regionu ölkələri Departmenti;
- Avropa İşləri üzrə Komitəsi;
- Avropa siyaseti Departmenti;
- Avropa Informasiya Departmenti [107].

Polşa Respublikasının Xarici İşlər Nazirləri (1989-cu ildən):

- 1) Ksistioph Skubişevski (12 sentyabr 1989 - 25 oktyabr 1993);
- 2) Andrey Olexovski (26 oktyabr 1993 - 6 mart 1995);
- 3) Vladislav Bartoşevski (7 mart - 22 dekabr 1995);
- 4) Dariuš Rosati (29 dekabr 1995 - 31 oktyabr 1997);
- 5) Bronislav Geremek (31 oktyabr 1997 - 30 iyun 2000);
- 6) Vladislav Bartoşevski (30 iyun 2000 - 19 oktyabr 2001);
- 7) Vlodzimej Čimoševič (19 oktyabr 2001 - 5 Yanvar 2005);
- 8) Adam Daniel Rotfeld (yanvar 5 - 31 oktyabr 2005);
- 9) Stefan Meller (31 oktyabr 2005-ci il - 9 may 2006);
- 10) Anna Fotuqa (Noyabr 16, 2007 May 9, 2006)
- 11) Radoslav Sikorski (16 noyabr 2007 – 22 sentyabr 2014)
- 12) Qjeqoj Sxetina (22 Sentyabr 2014 – 16 noyabr 2015)
- 13) Vitold Vašíkovski (16 noyabr 2015 - hal-hazırda)

XX əsrin sonları-XXI əsrin əvvəllərində Polşanın BMT-də iştirakı

Polşa Avropada və dünyada sülhün qorunub saxlanılması və başlıca insan hüquqlarının müdafiəsi üçün, eləcə də bütün dövlətlərin dinc yanaşı mövcudluğu və inkişafının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Polşa BMT-nin himayəsi altında sülhməramlı və anti-terror əməliyyatlarında fəal iştirak edir. Polşa 2002-2003-cü ilərdə BMT-nin İnsan Hüquqları üzrə Komissiyasına sədrlik etdi.

Polşanın əsas məqsədi insan hüquqları məsələləri ilə bağlı ya-naşmada inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları arasında kompromis tapmaq idi. Polşa insan hüquqlarının ikinci yerə keçməməsi üçün səy göstərməyə davam etdirmək niyyətindədir. Birləşmiş Millətlər Təşkilatının effektiv fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Polşa dəfələrlə təkliflərlə çıxış etmişdir. BMT-ni müasir dünyanın reallığını yaxınlaşdırmaq üçün, Polşa 2003-cü ildə "XXI əsrə BMT üçün Yeni siyasi Akt" layihəsini təqdim etdi. Bu sənəddə BMT-də islahatlar haqqında fikirlər, istiqamət və yollar göstərilir. BMT-nin baş katibi Kofi Annan, Polşa təkliflərindən birini qəbul edərək Görkəmlı Xadimlər Panelini yaratdı. Onun vəzifəsi dünyanın təhlükəsizliyi üçün potensial təhlükələrin təhlil etmək, konseptual və institusional həll yollarını təklif etməkdir. Polşa 2004-cü ilin mayında "Yeni təhdidlər - yeni cavablar" adlı regional seminar təşkil etdi və onun panellərinin işinə kömək etdi.

Qərbi Avropa ölkələri və ABŞ ilə əlaqələr

1989-cu ildən sonra Avro-Atlantik məkanın ölkələri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı Polşa Respublikasının xarici siyasetinin prioriteti və əsas istiqaməti oldu.

1989-cu ildə Britaniya hökumətinin təşəbbüsü ilə Londonda biri Mərkəzi və Şərqi Avropa ölkələri üçün məsləhətləşmələr təşkil

etmək məqsədi ilə Fond yaradılması iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi.

1989-cu ildən sonra Polşa ikitərəfli münasibətlər və ikitərəfli müqavilələrə əsaslanan mehriban qonşuluq əlaqələrinin inkişafına böyük diqqət verdi. Qonşu Almaniyadan yenidən birləşməsi Polşanın qərb sərhədi ilə bağlı narahatlıqlarını canlandırdı. Mazovetski hökuməti Polşanın 4+2 formulu üzrə (başqa sözlə, dörd böyük dövlətlərin və iki alman dövlətinin birgə formatı) üzrə danışılarda iştirak etməsini təkidlə tələb etdi. Böyük dövlətlərin dəstəyi ilə sərhəd məsələsi ilə əlaqədar alman siyasetçiləri tərəfindən dəqiq bir mövqe aldə edildi. Bu, Polşa və AFR arasında gələcək yaxınlaşma üçün əsas yaratdı və 1991-ci il iyunun 17-də “Mehriban qonşuluq və əməkdaşlıq” haqqında saziş imzalandı. Polyak-alman əmək-daşlığının genişlənməsi rəsmi Varşavanın Mərkəzi Avropada mövqeyini möhkəmlətməklə yanaşı, Polşa vasitəsilə Almanyanın nüfuzunun şimalda Baltikyanı respublikalara, şərqdə Ukrayna və Belarusa yayılmasına imkan yaratmışdır.

9 aprel 1991-ci il aprelin 9-u tarixində Polşa və Fransa arasında Dostluq və Həmrəylik haqqında Müqavilə imzalandı.

1991-ci ilin dekabrında Polşa, Almaniya və Fransanın xarici işlər nazirlərinin (Ksiąstof Skubiszefski, Hans-Ditrix Qenşer və Roland Dumas) görüşündə bu üç ölkə arasında müntəzəm məsləhatlaşmaları haqqında saziş imzalandı (“Veymar üçbucağı”). “Veymar üçbucağı” Avropa qıtəsində 18 milyon əhalini əhatə edən geosiyasi “ox” yaratmışdır. Bu, Avropada Almanyanın rolunu möhkəmləndirməklə yanaşı, üçtərəfli dialoqda Fransa və Polşanın iştirakım bərabərləşdirdi.

1989-ci ildən etibarən Polşa ABŞ-in Avropada əsas, ən etibarlı və stabil müttəfiqlərindən biridir. Bunu Zbiqnev Bjezinskinin aşağıdakı sözləri aydın şəkildə göstərir: “Mənim fikrimcə, dünyanın bu hissəsində (Avropanı nəzərdə tutur-müəllif) Polşa həqiqətən Amerika üçün çox vacib ölkə sayılır, xüsusilə geosiyasi baxımdan...” [16,s.630].

Bəhs edilən illərdə iki ölkə arasında münasibətlərinin inkişaf dinamikası belə bir nəticəyə gəlməyə əsas verir ki, qitədə Böyük

Britaniyadan sonra məhz Polşanı ABŞ-in ən etibarlı və sadıq müttəfiqi saymaq olar. Hətta Polşanı Şərqi Avropada ABŞ-in “gözü və qulağı” adlandıranlar da vardır.

Qeyd etmək lazımdır ki, Polşa –ABŞ münasibətləri problemlərdən xali deyildir. Buna görə də Polşa hökuməti 2000-ci illərdə ikitərəfli münasibətlərin inkişafına mane olan bəzi problemlərin həllinə təşəbbüs göstərmişdir. Belə ki, 2004-cü ilin yanvarında Polşa prezidenti A.Kvasnevski ABŞ-a səfər edərkən aşağıdakı üç məsələni C.Buş administrasiyası ilə həll etməyə çalışmışdı: 1) Amerika Birləşmiş Ştatlarını ziyarət etmək istəyən Polşa vətəndaşları üçün viza rejiminin liberallaşdırılması; 2) İraqın iqtisadi infrastrukturunun yenidən qurulmasında Polşa firmalarının faktiki iştirakı üçün biznes sifarişlərinin verilməsi;

3) Polşada ABŞ-in bazalarının yerləşdirilməsi ilə bağlı məsələlərin həll edilməsi [54].

2008-ci il avqust ayının 20-də ABŞ ilə Polşa ballistik rakətlərdən müdafiə sisteminin Polşada yerləşdirilməsinə dair razılıq əldə etdilər.

Saziş ABŞ, Polşa və NATO-ya digər üzv ölkələrin uzunmənzilli və kütləvi qırğın potensialına malik olan ballistik rakət təhlükəsindən müdafiəsi üçün əhəmiyyətli addım hesab edilir. Polşada yerləşdiriləcək rakettutdan qurğu Avropa və Amerika Birləşmiş Ştatlarını Yaxın Şərqdən atıla bilən rakətlərdən müdafiə edəcəkdir. Razılıq NATO-nun kollektiv təhlükəsizliyinə xidmət etməklə yanaşı, NATO-nun rakətlərdən müdafiə sahəsindəki gələcək prinsiplərinin ayrılmaz hissəsi olacaqdır. Polşa və ABŞ sazişin imzalanmasından sonra iki ölkə arasında strateji əməkdaşlığı dair Bəyənnamə qəbul etdilər. Sənəd Polşa və Amerikanın Polşa ərazisində təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcəkdir. Bəyənnamə Polşa ilə Amerika arasında siyasi və hərbi əməkdaşlıq, məlumat mübadiləsi, müdafiə sənayesi, həbelə araşdırma və texnoloji sahələrdə əməkdaşlığı nəzərdə tutur. 2009-cu ildən başlayaraq, Amerika hava və müdafiə qurğularını Polşada yerləşdirəcək. Bundan başqa Polşaya silahlı qüvvələrin müasirəşdirilməsi sahəsində yardım göstəriləcək. Strateji əməkdaşlığı dair Bəyənnamədə deyilir ki, ABŞ və Polşa xalqları tarixi bağlılıq,

demokratiya öhdəlikləri, six müdafiə münasibətləri və ortaq təhlükəyə müvavimət göstərilməsi kimi dəyərləri bölüşür.

2011-ci ilin mayında ABŞ prezidenti B. Obamanın Polşaya rəsmi səfəri zamanı şist qazının hasilatı üzrə Polşa-Amerika əməkdaşlığının institusional layihəsi müzakirə edildi və bəyənildi. B. Obamanın Polşada həmin səfəri zamanı vizasız ölkələrin siyahısına Polşanın daxil edilməsi məsələsi də müzakirə edildi. ABŞ prezidenti vizasız daxil olmaq programına faktiki olaraq Polşanın daxil ediləcəyini vəd etdi: "Mən ümid edirəm ki, bu problem mənim prezidentliyim dövründə öz həllini tapacaq". Lakin o vaxtdan bəri, beş il keçmiş, iki ölkə arasında çox six əlaqələrin olmasına baxmayaraq sual öz cavabını hələ də gözləyir və onun həlli perspektivləri əvvəller olduğu kimi qeyri-müəyyəndir.

Ümumiyyətlə, ABŞ-Polşa ikitərəfli və çoxtərəfli münasibətləri dinamik inkişaf etməkdədir, mühüm perspektivlərə malikdir və Polşanın təhlükəsizliyinin əsas qarantalarından biridir. Bunu Ukrayna böhranından sonra Polşa Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində ABŞ-in atdığı addımlar təsdiq edir. Belə ki, 2014-cü ildə Rusyanın Ukraynadakı təcavüzkarlığından sonra ABŞ prezidenti Barak Obama Rusyanın mümkün təhdidi səbəbindən Polşaya hərbi kontingentin yerləşdirilməsinə göstəriş verdi. 2017-ci ilin yanvarında ABŞ Polşaya "Atlantika qətiyyəti" əməliyyatı çərçivəsində ilk hərbi qüvvələrini (3 min nəfər amerikan hərbicisi və ağır hərbi texnikasını) yerləşdirdi [44]. ABŞ Polşadakı əsgərlərinin sayını NATO ilə birlikdə isə 7 minə çatdırmağı planlaşdırır. Polşanın baş naziri Beta Szidlo "Amerika əsgərlərinin Polşadakı mövcudluğu region və Polşanın sabitliyi və təhlükəsizliyi yolunda atılan daha bir addım" kimi qiymətləndirdi [2].

Avroatlantik strukturlara integrasiya

Avroatlantik təhlükəsizlik və iqtisadi əməkdaşlıq strukturlarına integrasiya Polşanın xarici siyasetinin prioritet istiqamətini təşkil edirdi.

1991-ci ilin noyabrında Polşa Avropa Şurasına qəbul edildi. Avropa Şurasının əsas məqsədi hökumət və parlamentlər arasında əməkdaşlığın inkişafına, demokratiya idealları və insan hüquqlarının alılıyinə hörmət edilməsinə dəstək verməkdir. Polşa AŞ-nin tərkibində milli azlıqların və uşaqların hüquqlarının müdafiəsi istiqamətində fəallıq göstərir, narkotik təhlükəsinə qarşı mübarizə edir və gənclərin təhsil alınmasına daha geniş şərait yaratmağa çalışır. 1992-ci ilin oktyabrında Polşa parlamenti tərəfindən "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının ratifikasiya edilməsi (1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilib) polyak hakimiyyətinin insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər üçün mühüm əhəmiyyət kəsb etdi. Konvensiya Avropa İnsan Hüquqları Məhkəməsində fiziki və hüquqi şəxslərin hakimiyyət orqanlarına qarşı iddia qaldırmaq imkanını təmin etdi.

Polşa 1996-ci ildə İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatına (OECD) daxil oldu. Bu təşkilata üzvlüyü Polşa transformasiya dövründə əldə etdiyi nailiyyətlərin təsdiqi kimi hesab edir. Bu təşkilatın sayəsində polyaklar bazar iqtisadiyyatı prinsiplərini reallaşdırın demokratik və sabit dövlət kimi inkişaf etmiş ölkələrin dairəsinə qoşuldu. Polşanın OECD-də fəal iştirakı Polşanın Avropa strukturlarına modernləşmə və integrasiya proseslərinin sürətləndirilməsi üçün şərait yaratmışdı.

Şimali Atlantika Müqaviləsi Təşkilatına və Avropa İttifaqına üzv dövlətlərin bəziləri tərəfindən bu ideya əvvəlcə ruh yüksəkliyi ilə qarşılanmadı. Çünkü Rusyanın mənfi reaksiyasından ehtiyat edildi. Lakin vəziyyət tədricən dəyişdi.

1997-ci ilin iyulunda NATO-nun Madrid sammitində genişlənmə siyasetinin birinci dalğası çərçivəsində Polşa Şimali Atlantika Alyansına üzvlüyü dəvət olundu. 1999-cu il martın 12-də Polşa Respublikası rəsmən NATO-nun tamhüquqlu üzvü oldu. NATO-nun şərqə doğru genişlənməsi Polşanın geosiyasi mövqeyində mühüm dəyişiklik etdi. Müttəfiqlərin müdafiə strukturunun bir hissəsinə çevriləməsi Polşanın təhlükəsizliyinə zəmanət verdi və inkişafi üçün sabit şərait yaratdı.

Polşa Ordusunun "Grom" Xüsusi təyinatlı Qüvvətləri (Pol. "Wojskowa Formacja Specjalna Grom") 2003-cü ilin mart-aprel ayalarında koalisiya qüvvələrinin İraqa hərbi müdaxiləsində iştirak etdi. Buraya 2,9 min Polşa əsgəri göndərilmişdi. Onlar kontingentinin sayına görə koalisiya qüvvələri içərisində beşinci yeri tuturdu. 2008-ci ildə Polşa İraqdan qoşunlarını çıxartdı.

Polşanın xarici siyasetinin prioritətlərindən biri də Aİ-na üzv olmaq idi. 1994-cü ildə Polşa Avropa İttifaqı (Aİ) və onun müdafia strukturu olan Qərbi Avropa İttifaqının assosiativ üzvü statusunu əldə etdi. 1996-cı ildə Polşa İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatının (OSED) tamhüquqlu üzvü oldu və Aİ-yə tam üzvlük üçün ilkin sənədlərini təqdim etdi. 2004-cü il mayın 1-də Polşa Visegrad qrupunun digər üzvləri ilə birlikdə Avropa İttifaqına üzv qəbul edildi. Avropa Birliyinə daxil olması 1989-cu ildə başlanılan dəyişikliklərin məntiqi nəticəsi idi.

2008-ci ilin aprel-iyun aylarında, Polşa İsvəç ilə birlikdə Aİnin "Şərq tərəfdaşlığı" adlanan yeni bir təşəbbüsə çıxış etdilər. 2008-ci il mayın 26-da Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında layihə bəyənildi, iyunun 20-də keçirilmiş sammitdə isə layihə rəsmən təsdiq edildi. 2009-cu ilin iyundan "Şərq tərəfdaşlığı" programı "Avropa Qonşuluq Siyasəti"ndə ayrıca bir müstəqil istiqamət oldu və onun səmərəliliyinin artırılmasına xidmət etmişdir. Həmin vaxtdan bu program Polşanın Şərq siyasetinin əsas vasitələrindən biri olmuşdur. 28-29 noyabr 2013-cü ildə Şərq Tərəfdaşlığı sammiti Vilnüsə keçirilmişdir.

Bu sammitdə Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"nın (Gürcüstan, Moldova, Azərbaycan, Ukrayna, Ermənistan, Belarus) altı ölkəsi arasında assosiativ saziş imzalanmalı idi. Lakin, Vilnüs sammitində Aİ yalnız Gürcüstan və Moldova ilə Assosiasiya və azad ticarət zonası haqqında saziş, eləcə də Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalandı. Ukrayna, Ermənistan və Belarus ilə əlaqədar heç bir sənəd imzalanmadı. Polşa Respublikası bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

2014-cü il dekabrın 1-də Avropa İttifaqı Şurasının sədri postunda polyak Donald Tuskun¹ səlahiyyətlərinin icrasına rəsmən başlamasından sonra Polşanın Aİ-nin "Şərq tərəfdaşlığı" programı çərçivəsində Cənubi Qafqaz siyasetinin canlanmasıdan müəyyən qədər danışmaq olar.

Sabiq Polşa baş nazirinin Avropa İttifaqı Şurası prezidenti seçilməsindən sonra 2015-ci ilin iyulunda regiona ilk səfər etdi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz ölkələrinə səfərini Ermənistən və Gürcüstana vizasız rejim vəd etməklə başladı. D.Tuskun Ermənistən səfərində yadda qalan hadisə onun qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsi oldu ki, bunun edilməsi əslində bütün Avropanın mövqeyini göstərmək deməkdir [111].

Gürcüstan və Ermənistəndən sonra Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun 2015-ci il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü keçirildi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmənunluq doğurur. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransında bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev yüksək qiymətləndirərək bildirdi ki, "Bu gün biz ikitərəfli münasibətləri və regional məsələləri ətraflı şəkildə müzakirə etdik. Azərbaycan-Avropa İttifaqı əlaqələrində müsbət inkişafi gö-

¹ Donald Tusk 2007-2014-cü illərdə Polşa respublikasının Baş naziri olmuşdur.

rürük. Cənab prezident, Sizin səfəriniz bu əlaqələrin əhəmiyyətinin yaxşı göstəricisidir. Bizim six siyasi münasibətlərimiz var və biz onları gələcəkdə də inkişaf etdirmək istəyirik” [4, 27 iyul 2015-ci il].

Prezident Donald Tuskun bəyanatında bir tərəfdaş kimi Azərbaycanın dəyərləndirilməsi diqqəti cəlb edir: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadıqdır və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır. Bu gün biz ümumi strateji marağımıza xidmət edən “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi və rəqiblərimizin nə etməsindən asılı olmayaraq onun vaxtında təamlanmasını təmin etməklə bağlı həmrəyik... Biz yeni danışçılar mərhəlesi və strateji tərəfdaşlıq sazişi üzərində razılığa gəldik... Avropa İttifaqı açıq cəmiyyətlərin uzunmüddətli sabitlik və çiçəklənmənin qaranti olduğunu inanır. ... Biz “Şərq tərəfdaşlığı” programını da müzakirə etdik. Avropa İttifaqının niyyəti ondan ibarətdir ki, bu siyaset inkişaf etdirildikcə, hər bir tərəfin maraqları və arzuları daha yaxşı nəzərə alınınsın. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünnü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan ölkələr “Dağlıq Qarabağ respublikası”nı tanımır. Statuskvo qəbul olunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlerinin vasitəciliyik səylərini dəstəkləməyə davam edirik” [4, 27 iyul 2015-ci il].

D.Tuskun yuxarıda ifadə etdiyi fikirlər, həmçinin 2017-ci il fevralın 6-da Brüsseldə İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ortaş fikir mübadiləsindən sonra mətbuat üçün bəyanatları Azərbaycan-Avropa İttifaqı münasibətlərində principial dəyişikliklərin baş verməkdə olduğunu göstərir. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın dövlət başçısı ilə apardığı müzakirələrdən sonra mətbuata verdiyi bəyanatda vurguladı: “Müstə-

qilliyyini, suverenliyini və ərazi bütövliyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımızı əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim “Cənub Qaz Dəhlizi”ni tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir” [4, 7 fevral 2017-ci il].

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq etdiyini, Avropanın Azərbaycan üçün investor və əsas ticarət tərəfdaşı olduğunu xüsusi olaraq vurguladı, ölkəmizin ərazi bütövlüyünnə bir daha dəstəyini vurğuladığına görə minnədarlığını bildirdi, əməkdaşlığın digər vacib sahəsi olan mədəniyyətlərarası dialoğun regional və beynəlxalq əhəmiyyətini diqqətə çatdırı və yekunda ümidi etdiyini bildirdi ki, “yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənəd” hazırlanacaqdır [4, 7 fevral 2017-ci il].

Brüsseldə tərəflər arasında yeni əməkdaşlıq sazişinin hazırlanması üzrə danışqlara başlanması barədə razılığın əldə edilməsi böyük əhəmiyyət daşıyır. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Aİ ilə bərabər hüquqlu strateji tərəfdaşa çevirilir. Yəni səhbət Azərbaycanın bu təşkilata integrasiyasından deyil, qarşılıqlı faydalı əməkdaşlığı maksimum dərəcədə müasir tələblər səviyyəsində qurmaqdan gedir. Rəsmi Bakı Aİ ilə əlaqələrini elə qurur ki, Cənubi Qafqazda birlik, həmrəylik və təhlükəsizlik bu təşkilatın regiondakı əsas gücü olacaq.

Bələliklə, Aİ və Azərbaycan Respublikası arasında tərəfdaşlıq səviyyəsində yeni inkişaf mərhələsinə qədəm qoyulması Polşanın Cənubi Qafqaz siyasetində yeni səhifə açır.

Polşanın son illərdə bir çox mövzudakı millətçi çıxıları, edam cəzasını yenidən bərpa etmək ilə bağlı səhbətlər, ABŞ-la yaxınlığı heç də Aİ-yə üzv dövlətlər tərəfindən müsbət qarşılanır.

Polşanın regional əməkdaşlıq siyasəti

Xarici siyaset fəaliyyətinin digər mühüm istiqamətini regional əməkdaşlıq təşkil etmişdir. 1991-ci ilin fevralında Polşa, Çexoslovakiya (sonradan Çex və Slovak respublikaları) və Macarıstan respublikalar arasında “Vişegrad qrupu” çərçivəsində əməkdaşlıqla dair müqavilə imzalandı. 1993-cü ildə Vişegrad Qrupunun təşəbbüsü ilə Mərkəzi Avropada Azad Ticarət haqqında Razılışma (CEFTA) imzalandı. CEFTA-ya Vişegrad qrupuna üzv ölkələrlə yanaşı, Bolqarıstan, Sloveniya, Rumınıya və Xorvatiya daxildir. Avropa İttifaqının genişləndirilməsindən sonra profilini dəyişmiş və yalnız Bolqarıstan, Rumınıya və Xorvatiya arasındaki münasibətlərdə fəaliyyət göstərmişdir.

Vişegrad qrupu (Vişegrad 4-lüyü və ya sadəvə V4) Avropaya integrasiya çərçivəsində ümumi maraq doğuran bir sıra sahələrdə birgə işləmək üçün Mərkəzi Avropa regionu ölkələrinin səylərini əks etdirirdi. Çex Respublikası, Macarıstan, Polşa və Slovakia həmişə müxtəlif dini ənənələr ilə mədəni və intellektual dəyərləri, ortaq kökləri paylaşan bir mədəniyyətin parçası olub ki, bunları da qorumaq və gələcəkdə gücləndirmək arzusundadırlar. Vişegrad qrupunda əməkdaşlıq mədəni birliyi təşviq etmək və qorumaq üçün mədəniyyət, təhsil, elm və informasiya mübadiləsi sahəsində bəhs edilən dəyərləri genişləndirməyi nəzərdə tuturdu¹.

Qeyd etmək lazımdır ki, “Veymar üçbucağı” və “Vişegrad qrupu” sonrakı illərdə Polşa siyasetçilərinin gözlədiyi fəallığı göstərə bilməsə də, NATO və Al-nin üzvlüyünə nail olunması prosesində əvəzsiz idi.

Polşanın Avropaya integrasiyası üçün vacib elementlərindən hesab etdiyi, regional əməkdaşlığının digər formaları, Mərkəzi Avro-

pa Təşəbbüsü və Baltik dənizi Dövlətləri Şurasıdır. Polşa 1991-ci il-dən Mərkəzi Avropa Təşəbbüsü təşkilatının fəaliyyətində iştirak edir. Üzv dövlətlərinin fərqli vəziyyətlərinə baxmayaraq, Təşəbbüs regional məsələləri və Mərkəzi Avropa dövlətlərinin qitədaxili integrasiyasına təkan verən siyasi dialoq platforması əhəmiyyəti daşımışdır.

Baltik dənizi Dövlətləri Şurası isə öz növbəsində Baltik dənizinin təbii mühitin qorunması sahəsində fəaliyyətlərin uzlaşdırılması, energetika və nəqliyyat infrastrukturاسının inkişafı, baltik ölkələri və Avropa Birliyi ilə əlaqələrinin daha sıx olması sahəsində işlər görür. 1992-ci ildən mövcud olan təşkilat Baltik dənizi hövzəsinin ölkələrini bir yerə toplayır. Demokratik Polşa

Polşa öz regional siyasetində qitədaxili integrasiya prosesinin genişlənməsində Avroregionlara (sərhədboyu qonşu regionlara) xüsusi önem vermişdir. Transsərhəd əməkdaşlığının bünövrəsini təşkil edən sənədlərin (Sərhədboyu əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensiyası, Yerli Özünüidarəetmə orqanlarının Avropa Xartiyası, Sərhədboyu və sərhədə yaxın rayonların Avropa Xartiyası) qəbul edilməsində sonra Polşa öz qonşuları ilə dostluq və tərəfdəşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük diqqət verir, qonşu dövlətlərin sərhəd bölgələri arasında integrasiyanın güclənməsinə çalışır. Transsərhəd əməkdaşlığında məqsəd iqtisadi əlaqələrin və infrastrukturun genişləndirilməsi, ətraf mühitin mühafizəsi, turizm, mədəniyyət və təhsil fəaliyyətinin inkişaf etdirilməsidir.

Polyak şəhərləri və sərhədboyu qəminlər on beş avrozonasında birləşmişdir. Qərb sərhədində dörd avrozona - Neys, Neys-Şpreye-Bobr, Viadrin və Pomeraniya fəaliyyət göstərərək, polyak və alman qəminlərindən başqa İsvəç özünüidarə orqanlarını birləşdirir. Cənub sərhəddindəki Qlasensis, Pradzyad, Slensk-Tseşinski, Silesiya və Dobrava avrozonası polyak-çex əməkdaşlıq məkanı və Beskidi avrozonası Polşa, Çexiya və Slovakia arasında əməkdaşlıq məkanıdır.

Tatra avrozonası çərçivəsində Polşa Slovakia ilə əməkdaşlıq edir. Polşa, Rusiya, Litva və Belarus sərhədində Neman avrozonası, Polşa və Ukrayna sərhədində - Buq avrozonası yarandı. Baltik avrozonası Avropa miqyasında ən böyük avroməkandır. O, Polşadan

¹ Vişegrad qrupu ölkələrinin (Macarıstan, Polşa, Çexiya, Slovakia) müdafiə nazirləri 2014-cü il martın 15-də Vişegradda hərbi əməkdaşlığın dərinləşdirilməsi və birgə hərbi qrupun yaradılması barədə saziş imzaladılar. Danışçılar regionda çoxtərəflı hərbi əməkdaşlıqla, "dordlüy"ün hərbiçilərinin ümumi təliminə, Avropa İttifaqının müdafiə və təhlükəsizlik siyasetinə həsr olunub.

başqa Baltik dənizi hövzəsinin beş dövlətinin sərhəd rayonlarını əhatə edir: Danimarka, İsveç, Litva, Latviya və Rusiya Federasiyasının bir hissəsi kimi Kalininqrad əyaləti. Xüsusi olaraq, Polşa, Ukrayna, Macarıstan, Slovakiya və Rumınıya ərazilərində fəaliyyət göstərən, eləcə də Karpat avrozonasını da göstərmək olar.

Polşanın Şərq siyaseti

C.Makkinderin – “Şərqi Avropaya nəzarət edən Hartlanda nəzarət edir, Hartlanda nəzarət edən Dünya adalarına nəzarət edir, Dünya adalarına nəzarət edən dünyani idarə edir” [81, s.50] - tezisi bu gün də aktual sayılır və əvvəlki kimi klassik geosiyasının mühüm paradigməsi olaraq qalır.

QİYŞ-in və Sovet İttifaqının dağılması III Polşa Respublikasının xarici siyaset fəaliyyətində fundamental dəyişikliyə gətirib çıxardı. Avro-Atlantik integrasiya strukturlarına –NATO və Avropa İttifaqına daxil olmaq 1992-ci ildən Polşa diplomatiyasının əsas məqsədi oldu. Xarici siyasetin Şərq vektoru əvvəlki əhəmiyyətini itirdi və ikinci yerə keçdi [80, s.179]. Polşa diplomatiyası Avroatlantik vektorlu xarici siyaset kursunu həyata keçirməklə III Respublikanın daxili və xarici siyasetinə Rusiya Federasiyası tərəfindən edilən müdaxilənin potensial risklərini məhdudlaşdırmaq istəyirdi. Təsadüfi deyildir ki, Polşanın sabiq prezidenti (2010-2015), “Vətəndaş platforması” Partiyasının liderlərindən biri B.Komarovski 2005-ci ildə “Avropadan Rusiyaya” adlı məqaləsində qeyd edirdi ki, “NATO və Al-ya üzvlük bizə imkan verir ki, özümüzü təhlükəsiz hiss edək. Bu, həmçinin Varşavanın köhnə komplekslərdən və stereotiplərdən uzaq, tamamilə yeni “Rusiya siyaseti”ni müəyyənləşdirməyi mümkün edir” [75, s.24].

Artıq Polşa NATO-nun (1999) və Al-nin (2004) üzvü olduqdan sonra III Respublikanın xarici siyaset prioritetləri dəyişdi və onun əsas vektoru Qərb deyil, Şərq oldu. Sağ təməyülli mühafizəkar “Hüquq və Ədalət” partiyasının 2005-ci ilin payızında hakimiyyət gəlməsi ilə fəal Şərq siyaseti dövlətin prioritetinə çevrildi [60]. Be-

ləliklə, 2000-ci illərdə Polşanın diqqətinin tədricən Mərkəzi Avropa regionundan Ukrayna, Belarus və hətta Qafqaza (GUAM və “Şərq tərəfdəşlığı” vasitəsilə) yönəldiyi müşahidə edilir ki, bu da Polşanın xarici siyasetində yeni mərhələnin formalaşmasını əks etdirir.

Qeyd etmək lazımdır ki, 1989-cu ildən sonra Polşanın yeni siyasi elitası ölkənin şərq siyasetini siyasi mühacirlər E.Qedroyç və Y.Meroşevski tərəfindən hazırlanmış konsepsiya (“Qedroyç–Meroşevski” doktrinası) əsasında müəyyənləşdirdi. Həmin müəlliflər 1950-1980-ci illərdə Parisdə çıxan “Mədəniyyət” jurnalında dərc etdirdikləri məqalələrdə öz fikirlərini təbliğ etmiş və polyak demokratik müxalifətının Şərqi Avropada öz qonşuları ilə münasibatlərinə dair görüşlərinin dəyişməsinə mühüm təsir göstərmişdi. Həmin konsepsiyanın başlıca tezisi belə idi: Belarus, Litva və Ukrayna xalqları ilə barışmanın vacibliyi, onlara öz müstəqil dövlətlərini qurmasına dəstək vermək, bərabər və qarşılıqlı faydalı münasibətlər qurmaq, ərazi iddialarından imtina etmək [97, s.151-155]. Göründüyü kimi, 1920-1930-cu illərdə mövcud olmuş “Prometey” ideologiyası yeni formada irəli sürürlər və müdafiə edilirdi. Y.Meroşevski yazırkı ki, ULB (Ukrayna, Litva, Belarus) regionu həm Rusiya və həm də Polşa imperializmindən azad edilməlidir [82, s.3-14].

Bələliklə, 1989-cu ildən Polşa özünün şərq qonşuları ilə münasibətdə aşağıdakı xarici siyaset vəzifələrini həyata keçirməyə çalışmışdır:

- Rusyanın geosiyasi mövqeyini zəiflətmək, Ukrayna, Belarus, Moldova və Cənubi Qafqaz ölkələrini ondan tamamilə ayırmalı, RF-nin fövqəldövlətə çevrilməsinə imkan verməmək, Rusyanın Mərkəzi Asiya təsirini zəiflətmək, Ukrayna, Moldova və Gürcüstanın NATO və Al-ya üzv olmasına nail olmaq;

- Mərkəzi Asiya, Gürcüstan və Ukraynadan Xəzər dənizi regionunda Rusiyadan yan keçməklə Polşa və Qərba enerji diversifikasiyası;

- Şərqdə özünün iqtisadi zonasının yaradılması, Polşa mallarının satış bazarlarının genişləndirilməsi, birbaşa investisiya vasitəsilə bu ölkələrdə Polşanın iştirakının genişləndirilməsi;

- Ukrayna və Belarusdan ucuz əmək qüvvəsi ilə Polşa iqtisadiyyatının təmin edilməsi və s.

III Respublikanın Şərqi siyasetini aşağıdakı mərhələlərə ayırmış olar:

1) 1989-1992-ci illər: "paralellik siyaseti", respublikalar və Mərkəz Moskva ilə paralel əlaqələrin qurulması;

2) 1992-1993-ci illər: "Pyastlar" və "Jagellonlar" konsepsiyları arasında siyaset;

3) 1995-1996-ci illər: Şərqi siyasetinin intensivləşdirilməsi, yeni müstəqil dövlətlərə dəstək verilməsi;

4) 1996-1997-ci illər: Şərqi siyaseti ətrafında konsensusun formallaşması;

5) 1997-2000-ci illər: Çoxvektorlu Şərqi siyasetinin qurulması (Ukrayna, Litva, Rusiya və Belarus) [35].

6) 2000-2004-ci illər: Çoxvektorlu Şərqi siyasetinin inkişafı;

7) 2005-2016-ci illər; Şərqi siyasetinin dövlətin prioritetinə əvəlində Xarici İşlər Nazirliyi Polşanın şərqi siyaseti Konsepsiyasını təqdim etdi. Konsepsiyada aşağıdakı prioritətlər nəzərdə tutuldu:

1) Postsovetsel respublikaları, xüsusilə Rusiya, Ukrayna, Belarus, Baltikyanı dövlətlər, Qazaxıstan və Moldova ilə ikitərəfli tərəfdəşliq münasibətlərini inkişaf etdirmək;

2) Mərkəzi və Şərqi Avropada etimad, təhlükəsizlik və sabitliyin səviyyəsini artırmaq;

3) ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək.

2010-cu ildə baş vermiş Smolensk faciəsindən sonra Şərqi siyasetində iki mövqe özünü göstərir: 1) "Hüquq və azadlıq" partiyasının mövqeyinə görə, Polşanın suverenliyinin maksimum qorumaq və "Şərqdə azad əllər siyasetini" həyata keçirmək. Başqa sözlə, onlar Avropa integrasiya prosesinin nəticələrinə şübhə ilə yanaşırlar və daha çox ABŞ-la ittifaqa arxalanırlar. 2)."Vətəndaş platforması" partiyası isə Polşanın müstəqil xarici siyasetinin səmərəliliyinə inanır, buna görə də Polşa maraqlarını "Brüssel vasitəsilə" irəli

sürərək Aİ-nin ümumi siyasətinə mümkün qədər integrasiya olunmağı müvafiq hesab edir. ABŞ ilə əməkdaşlıq məsələlərinə isə daha çox distansiyalı və pragmatik yanaşırlar.

Polşa Respublikasının Şərqi siyasetində aşağıdakı istiqamətləri müəyyən etmək olar:

1) Şərqi Avropa (Ukrayna, Belarus, Moldova);

2) Avrasiya (Rusiya);

3) Cənubi Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan)

4) Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Türkmenistan, Qırğızıstan və Tacikistan).

Polşa-Ukrayna münasibətləri

III Respublikanın Şərqi siyasetində Ukrayna mühüm yer tutur. Polşa Ukrayna ilə strateji əməkdaşlığı böyük əhəmiyyət verir. Nəyə görə? Birincisi, "Rusiya təhlükəsi"ni zəiflətmək vasitəsi kimi. Ukraynanın ən əhəmiyyətli ölkə kimi postsovet məkanından çıxmazı həqiqətən Moskvani təcrid vəziyyətinə salır. İkinci, Ukrayna ilə six əlaqələr rəsmi Varşavaya Avropada mövqeyini gücləndirmək üçün lazımdır. Üçüncüüsü, Polşaya öz məhsullarını satmaq və işçi qüvvəsi mənbəyi kimi böyük Ukrayna bazarı lazımdır. Qara dəniz hövzəsinə çıxış üçün Ukrayna böyük əhəmiyyət kəsb edir. Dördüncüüsü, coğrafi və tarixi - mədəni yaxınlıq, tarixi yaddaş baxımından.

1991-ci ildə Polşa ilk qeyri-sovet respublikalar arasında birinci olaraq Ukraynanın müstəqilliyini tanıdı. Prezident A.Kvasnevski ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdi. Onun Ukrayna prezidenti L.Kuçma ilə şəxsi dostluq əlaqələri dövlətlərarası münasibətlərə müsbət təsir göstərdi. 1997-ci ilin mayında prezident A.Kvasnevskinin Kiyeva səfəri zamanı Strateji tərəfdəşliq və barışq haqqında Birgə Bəyannamə elan edildi. Bu gün Polşanın Ukrayna ilə əməkdaşlığı yüksək səviyyədədir. Ənənəvi olaraq önə siyasi və iqtisadi sahələrdəki əlaqələr çıxır.

2012-2016-ci illərdə Polşanın xarici siyaset prioritətlərində Ukrayna mühüm strateji tərəfdəş kimi göstərilmişdir. Polşa da öz

növbəsində, Ukrayna cəmiyyətinin Al-yə integrasiyası təşəbbüslerini, NATO və Ukrayna arasında münasibətlərin dərinləşdirilməsinə ardıcıl dəstək göstərməkdədir [88].

Ukraynada 2004-cü ildə “narinci inqilab”ın baş verməsindən sonra iki ölkə arasında əlaqələr xeyli aktivləşdi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Qərbyönümlü V. Yuşenkonun Ukraynanın Prezidenti seçilməsi təbii ki, bu məsələdə mühüm rol oynadı. 2009-cu ildə Rusiyönümlü V. Yanukoviçin hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərdə intensivlik müəyyən qədər zəiflədi.

Polşa Ukrayna ilə münasibətlərini Al-nin “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində inkişaf etdirməyə çalışmışdır. 2011-ci ilin fevralında Şərq tərəfdaşlığı çərçivəsində Polşa-Ukrayna Tərəfdaşlıq Forumu işə başladı. Qeyd etmək lazımdır ki, Şərq tərəfdaşlığı layihəsinə ayrılan bütün vəsaitlərin təxminən yarısı onun ən böyük üzvü olan Ukrayna üçün nəzərdə tutulmuşdur [85, s.76]. Lakin 2013-cü il Vilnüs Sammitində Ukraynanın prezidenti V. Yanukoviç sazişi imzalamaqdan imtina etdi. Bu addım Ukraynada, xüsusilə paytaxt Kiyevdə böyük nərazılıqla qarşılandı: kütləvi etiraz aksiyaları, “Avromaydan” ölkədə siyasi sabitliyin pozulmasına və iqtidarin hakimiyyətdən getməsinə səbəb oldu. Bu zaman Polşa hökuməti müxalifətə hər cür dəstək verdi və Rusiyani tənqid etdi, Krimin ilhaqına qarşı çıxdı və Al-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşuldu. Qərb yönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsindən sonra Polşa-Ukrayna strateji tərəfdaşlıq münasibətləri ən yüksək mərhələyə keçmişdir.

Bununla belə, Polşa-Ukrayna münasibətlərinin inkişafına mənfi təsir göstərən problemlər də vardır. Bunların arasında “Volin faciəsi” xüsusilə nəzərə çarpır. Polyak tarixçiləri tərəfindən 1943-cü ildə Volin ərazisində “Ukrayna Üşyançı Ordusu”nın (UPA) və “Ukrayna Millətçiləri Təşkilatı”nın (OUN) döyüşü qanadının etnik polyak əhalisinə qarşı qətlam törətdiyi iddia edilir. Ukraynalılar isə UPA-nın antipolyak kampaniyani doğuran motivlərə diqqəti çəkir və bildirirlər ki, onlar Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmışlar. Eləcə də mülki ukraynalılara qarşı Krayova Ordusunun

cavab hərəkətlərini də vurgulayırlar. Qeyd edilir ki, Volında və digər ərazilərdə törədilən qətlam nəticəsində 75-100 min nəfər polyak həlak olmuşdur. Müxtəlif hesablamaşalar görə, 1943-1944-cü illərdə Cənub-Şərqi Polşada Krayova Ordusu, alman faşistlərinin tabeliyində olan polis və jandarma qüvvələri tərəfindən 15-20 min arasında ukraynalı qətlə yetirilmişdi [102].

1990-cı illərin sonlarında bu qanlı hadisələrin araşdırılması məqsədilə polyak və ukraynalı tarixçilərdən ibarət müstərək komisiya yaradıldı. Baş verən hadisələrin araşdırılması zamanı polyak və bir sıra ukraynalı tarixçilər arasında fikir ayrılığı üzə çıxdı. 2003-cü ildə bu qanlı hadisələrin 60 illiyi ilə əlaqədar Ukrayna və Polşa prezidentləri “Volında baş vermiş faciəvi hadisələrin 60 illiyində barişq haqqında” Birgə Bəyanat qəbul etdilər. Bəyannamədə hər iki prezident Ukrayna və polyak xalqlarının müstərək keçmişində meydana gələn faciəli hadisərlərə əlaqədar dərin təəssüf hissi keçirdiklərini bildirdilər.

Prezidentlər qeyd etdilər ki, Polşa və Ukrayna xalqları arasında münasibətlərin çoxəsrlilik tarixi bir çox parlaq və faciəli hadisələrlə zəngindir. Prezidentlər qardaşlararası münaqışələrin qurbanlarının xatirəsini yad etdilər, onlar qurbanlarının qohumları və dostlarına başsağlığı dilədilər, tarixi həqiqətin birgə üzə çıxarılmasının və Polşa və Ukrayna xalqlarına qarşı cinayət törədənlərin ictimai-mənəvi mühakiməsinin həyata keçirilməsinin vacibliyini etiraf etdilər. Etiraf etdilər ki, hər iki xalq faciəli tale yaşamış, lakin Volında poljak əhalisi xüsusilə zərər çəkmişdir. Onlar ümidi etdiyini bildirdilər ki, bu cür hadisələr gələcəkdə yenidən təkrar edilməyəcəkdir [103].

15 iyul 2009-cu ildə Polşanın Seyminin yekdilliklə qəbul etdiyi qərarda bildirilirdi ki, OUN və UPA “anti-polyak kampaniya – etnik təmizləmə xarakteri daşıyan və soyqırım əlamətinə malk olan kütləvi qətl” törətmışlər. Bundan başqa, Seym qətnamədə “Polşanın mülki əhalisinin müdafiəsi üçün dramatik mübarizəyə qalxmış Kravovo Ordusunun, Şərq Torpaqları Özünümüdafisi və Kəndli batalyonlarının əsgərlərini yad edir, həmçinin Ukraynanın dinc əhali arasında qurbanlarını ürkən ağrısı ilə xatırlayır” [92].

2013-cü il iyulun 15-də Polşa Seymi “Volın Cinayətləri”-nin 70 illiyinə həsr olunmuş xüsusi qətnamə qəbul edildi. Burada qeyd edilirdi ki, OUN və UPA-nın törətdiyi cinayətlər, “təşkil edilmiş və kütləvi miqyas daşımışdır” ki, bu da ona “soyqırım əlamətləri ilə etnik təmizləmə xarakteri verir”. Seymin qətnaməsində həmçinin 1942-1945-ci illərdə Volın və Şərqi Qalic ərazilərində təxminən 100 min nəfər polyakin öldürülüyü qeyd edildi. Qətnamədə həmçinin bildirilirdi ki, Seym Ukrayna millətçiləri tərəfindən vəhşicəsinə öldürülmüş II Reç Pospolita vətəndaşlarının əziz xatirəsini anır. Polşa Respublikasının Seymi Polşanın mülki əhalisinin müdafiəsinə qalxmış Krayevo Ordusunun, Şərqi Torpaqları Özünümüdafisi və Kəndli batalyonlarının əsgərlərini xatırlayıb”. 2009-cu ildəki qətnamədən fərqli olaraq 2013-cü il qətnaməsində bildirilirdi ki, Seym polyak əhalisini müdafiəsi uğrunda həyatını itirmiş ukraynalıları öz minnətdarlığını bildirir.

2016-cı il iyulun 7-də Polşa Parlamentinin yuxarı palatası “1939-1945-ci illərdə II Reç Pospolita vətəndaşlarına qarşı Ukrayna millətçilərinin törətdikləri soyqırımı qurbanlarının xatirəsinin əbədilaşdırılması haqqında” qətnamə qəbul etdi. Qətnamədə bildirilir ki, Polşa Respublikasının Seymi 11 iyul gününü Ukrayna millətçilərinin II Reç Pospolitanın vətəndaşlarına qarşı törətdikləri soyqırımı qurbanlarını Anma Milli Günü elan etdi” [94].

2016-cı il iyulun 22-də Polşa Seymi 11 iyulun “Ukrayna millətçilərinin Polşa vətəndaşlarına qarşı törətdikləri soyqırımı qurbanlarını Anma Milli Günü” kimi müəyyən edilməsi haqqında qətnamə qəbul etdi. Eyni zamanda Seym qətnamədə bir daha bildirirdi ki, “tarix haqqında tam həqiqətin ortaya çıxması qarşılıqlı barış üçün ən yaxşı yoldur” [93].

Polşanın Senat və Seyminin qəbul etdiyi qətnamələrə cavab olaraq sentyabrın 8-də Ukrayna Ali Radası 247 səslə Polşa Senatı və Seyminin birtərəflı hərəkətlərini mühakimə edən Bəyanat qəbul etdi. Bəyanatda son on il ərzində konstruktiv Ukrayna-Polşa dialog zamanı əldə edilmiş yüksək əməkdaşlığın müsbət nəticələrinə təsir edəcəyindən narahatlıq ifadə edilirdi [57].

Polşa və Ukraynanın xarici işlər nazirləri-Klimkin və Vaşikovsk, həmçinin prezidentlər –P.Paraşenko və A.Duda tarixi hadisələrin siyasıləşdirilməsinin əleyhinə olduqlarını, Volın faciəsini öyrənmək üçün tarixçilərin birgə işi barədə razılığa gəldilər [30].

Ümumiyyətlə, “tarixi yaddaş”, “tarixi inciklik sindromu” Polşa-Ukrayna münasibətlərində ən mürəkkəb problemlərdən biridir. Polşanı həmçinin, Ukraynada insan hüquqlarının pozulması halları narahat edir.

Müasir mərhələdə Polşa və Ukrayna hökumətləri daim ikitərəflı münasibətləri inkişaf etdirməyə çalışmış, ortaya çıxan problemlərə dözümlülük göstərmmiş, onların həllinə çalışmışlar. Bu inkişaf meyli müasir Polşa-Ukrayna münasibətlərində daim özünü göstərmişdir. Nəticədə Polşa və Ukrayna vətəndaşlarının vizasız sərhədi keçmək imkanı yaranmış, Ukrayna və Polşa vətəndaşları üçün hüquqi mövsümi məşğulluğa şərait yaradılmış, Ukraynada Polşa konsuluqlarının şəbəkəsi meydana gəlmiş, iki ölkə arasında beynəlxalq dəmir yolu və avtobus əlaqələri xüsusilə inkişaf etmişdir. Polşa İctimai İşlər İnstitutunun məlumatına görə, Ukraynanın hər onuncu vətəndaşı 1991-ci ildən sonra Polşanı ziyarət etmişdir [95].

1990-ci illərdən başlayaraq, ötən əsrlərdə aparılmış maddi mədəni dəyərlərin qarşılıqlı olaraq geri qaytarılması problemi həll edilməkdədir. Məsələn, Polşa “Prosvita” cəmiyyətinin 1868-1923-cü illərə aid arxivini Ukraynaya qaytardı və s. Bütün bunlar isə Polşa-Ukrayna xalqlarının dostluq münasibətlərinə müsbət təsir göstərmişdir. Yeri gəlmışkən, Azərbaycan Respublikasının qonşu dövlətlərdə saxlanılan maddi mədəniyyət nümunələrinin, məsələn, Gürcüstandakı tarixi Gəncə darvazalarının geri qaytarılması “tarixi incikliyin” aradan qaldırılmasına, xalqlarımız arasındakı əlaqələrin daha da inkişaf etməsinə, dostluq və etimadın daha da möhkəmlənməsinə güclü təkan verərdi.

Polşa və Ukrayna arasında siyasi əlaqələrin digər mühüm aspekti təhlükəsizlik siyasətidir. Polşa politoloq A.Jzevskinin qeyd etdiyi kimi, “Polşa-Ukrayna hərbi əməkdaşlığının inkişafı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin təbii davamıdır” [74, s.161].

Təhlükəsizlik sahəsində Polşa və Ukrayna əməkdaşlığı NATO-nun şərqi doğru genişlənməsini və Ukraynanın Avroatlantik strukturlara gələcək integrasiyasını və Rusiya təhdidindən müdafiəni nəzərdə tutur.

Polşa və Ukrayna arasında iqtisadi əməkdaşlıq haqqında dəməşkən, iki ölkə arasında ticarət dövriyyəsinin strukturuna nəzər salmaq lazımdır. Polşa Ukraynaya əsasən, lokomotivlər, kimya sənayesinin məhsullarını, xam neft, ərzaq məhsulları (tərəvəz və ət), ağac məmulatları və kağız ixrac edir. Ukrayna Polşaya metallurgiya, qida və mineral məhsullar verir.

Ümumiyyətlə, son vaxtlara qədər, Polşa-Ukrayna iqtisadi əməkdaşlığını səmərəli və yüksək səviyyədə qiymətləndirə bilərik. Belə ki, 2013-cü ilin yanvar-noyabr ayları ərzində Polşa və Ukrayna arasında ticarət dövriyyəsi 0,6% artaraq 7,2 milyard dollar təşkil etmişdir. Ukraynaya Polşanın ixracı 8,8% artaraq 5,2 milyard dollara çatmışdır [89].

Lakin Ukrayna böhranının təsiri ilə vəziyyət dəyişib. Polşa İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2014-cü il yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsi 14% azalaraq 4,3 milyard dollar təşkil edib. Polşa ixracı da 25,6% azalıb. Ukrayna istehlak malları reytingində Polşa malları 8-ci yerdən 14-cü yera yerə düşmüşdür [86].

Enerji sahəsində Polşa-Ukrayna əməkdaşlığı, xüsusilə strateji xammal (neft və təbii qaz) tədarükü ilə bağlı məsələ ikitərəfli əməkdaşlığın mühüm elementi sayılır və hər iki ölkənin Rusyanın təsirindən qismən azad olmaq istəyi ilə izah edilir. Polşa hökumətinin mövqeyinə görə, bu sahədə "Şərqi tərəfdaşlığı" programı mühüm rol oynayır.

Əsas layihə inşası 485 milyon avroya başa gələcək Odessa - Brod - Plotsk - Qdansk boru kəməridir. Kəmərin Brod - Adams (Polşanın ən böyük anbarı) hissəsinin inşası başa çatdırılması planlaşdırılır. Bu Xəzər hövzəsində neft xammalının Plotsk və Qdanska tədarükünü təmin edəcək. Xəzər dənizi regionu ilə Avropanı birləşdirəcək böyük layihənin bir hissəsi olan boru kəməri ildə

30 milyon tona qədər naql neft edəcəkdir [79]. Lakin çətinliyi səbəbindən boru kəmərinin inşası başa çatdırılmamışdır.

Humanitar sahədə Polşa-Ukrayna əməkdaşlığının inkişafında milli diaspor əhəmiyyətli rol oynayır. Eyni zamanda, kifayət qədər işsizlərin mövcud olduğu Polşada təxminən 300 min ukraynalı qeyri-leqlə fəaliyyət göstərir. Bu (qeyri-leqlə əmək miqrasiyası məsəlesi) isə himanitar əlaqələrdə müəyyən problemlər yaradır.

Beləliklə, Polşa və Ukrayna arasında münasibətlərin təhlili əsasında aşağıdakı nəticəyə gələ bilərik:

- Birincisi, Polşa-Ukrayna münasibətləri Şərqi Avropa regionunda mühüm rol oynayır. Tarix boyu Ukrayna torpaqları Polşa, Rusiya, Avstriya-Macaristan və Osmanlı imperiyasının ərazi iddialarının predmeti olmuşdur. Lakin, ukraynalıların milli şüurunun formallaşmasına bu dövlətlərlə müqayisədə Polşanın əhəmiyyətli təsiri olmuşdur.

İkinci, müxtəlif sahələrdə Polşa - Ukrayna əməkdaşlığını bu gün səmərəli qiymətləndirmək olar. Ancaq Ukrayna böhranı iki ölkə arasında iqtisadi əməkdaşlıq mənfi təsir göstərir. Üstəlik, hər iki ölkənin Rusiya ilə münasibətlərin pisləşməsi də enerji layihələrinin reallaşdırılmasını çətinləşdirir;

Üçüncü, Avropa İttifaqına Ukraynanın üzvlük məsəlesi Polşa və Ukraynanın xarici siyaseti üçün prioritet olaraq qalır. Onun yaxın zamanlarda reallaşacağını demək mümkün olmasa da, özünü Ukraynanın Avropaya integrasiya sinin bələdçisi adlandıran Polşa. Al-də Ukraynanın "vəkil" rolunu qətiyyətlə yerinə yetirməkdədir.

Hədisələrin təhlili bunu deməyə əsas verir ki, əslində, Ukraynanın nümunəsində Polşanın Şərqi siyasetinin texnologiyası və mühüm mərhələləri işlənib hazırlanı: anti-Rusiya meylli siyasi müxalifəti hərtərəfli müdafiə etmək və onun hakimiyyətə gəlməsini təmin etmək; xarici siyasetdə Avro-Atlantik istiqaməti təşviq etmək; postsovət ölkələrin NATO və Al-ya daxil olunması prosesində fəal iştirak etmək.

Polşa-Belarus münasibətləri

Polşa və Belarus respublikaları arasında diplomatik münasibətlər 1992-ci il mart ayının 2-də qurulmuşdur. 1992-ci ildə Minskdə Polşa səfirliyi açıldı və 1993-cü ildə Varşavada Belarus səfirliyi açıldı.

İkitərəfli münasibətlərin hər iki ölkə üçün əhəmiyyətli olduğuunu ilk növbədə, coğrafi və tarixi-mədəni yaxınlıqla, habelə Polşada - belarusların və Belarusda - polyakların kifayət qədər olması ilə əlaqələndirmək olar.

1991-ci il avqust hadisələrindən sonra Polşa Seymi Belarusiya-nı de-fakto suveren dövlət kimi tanındığını elan etdi. Rəsmi tanınma 1992-ci ilin martında baş verdi. Belə ki, Polşa Belarus ilə Ukraynadan sonra diplomatik əlaqələr quran ikinci dövlət olmuşdur. 1992-ci ildə iki ölkə arasında "Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. Məhz həmin vaxtda Polşanın Minski himaya edən "paternalizm" siyasetinin təməlləri qoyuldu. Belarusda Konstitusiyasının yenidən baxılması barədə 1996-ci ildə milli referendum keçildi və həmin akt Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən qeyri-demokratik adlandırıldı. Bu zaman Polşa hökuməti sübut etməyə çalışdı ki, Belarusun ümumavropa siyaseti kursundan təcrid edilməsi respublikanın MDB və KMTT-ə birbaşa integrasiyasına, Rusiya-Belarus İttifaqı dövləti layihəsinin reallaşmasına təkan verəcəkdir. Bu səbəbdən Polşa Belarus rejiminiə bəzi güzəştərlərə getdi: o cümlədən, Mərkəzi Avropa Təşəbbüsü (CEİ) koordinatoru olan Polşa 1996-ci ildə Belarusun təşkilatın assosiativ üzvlüyündən daimi üzvlüyünə keçməsinə kömək etmişdi.

Bununla belə, 1990-ci illərdə Belarus-Polşa münasibətləri standart dövlətlərarası müqavilələr və sazişlərdən kənara çıxmırıldı. MDB və Rusiya və Belarus İttifaqı dövləti daxilində integrasiya proseslərinə rəsmi Varşava mənfi münasibət göstərməyə başladı. Eyni zamanda polyak diplomatiyasının Belarus rəhbərliyi ilə əlaqələri inkişaf etdirmək təşəbbüsleri rəsmi Moskvani qıcıqlandırırdı.

1999-cu ildə Polşanın NATO-ya daxil olması iki ölkə arasındakı münasibətləri daha da mürəkkəbləşdirdi. Məhz həmin zaman Polşa - Belarus münasibətləri ilk ciddi böhranını keçirdi. Qalmaqal "Belarus Polyakları İttifaqı" ətrafında baş verdi, hansı ki, Belarus Ədliyyə Nazirliyi bu İctimai Birliyi yenidən qeydiyyata almaqdan imtina etdi. Polşa rəhbərliyi buna sərt reaksiya verdi. Polyak hökuməti Yaltada Baltik-Qara dəniz sammitində Belarus ilə birlikdə iştirak etməkdən imtina etdi və Avropa İttifaqının Belarus ali orqanlarından yoxa çıxmış görkəmli müxalifə xadimlərinin dərhal və hərətərəfli aşasdırmaq tələbini müdafiə etdi.

Yeri gəlmışkən, Polşada 50.000 nəfərədək belaruslu yaşayır. Bir sıra universitetlərdə Belarus mədəniyyəti və filologiya kafedraları mövcuddur, və Haynuvka şəhərində və Podlyase voyevodasının bəzi qəminlərində Belarus dili rəsmi statusa malikdir. Belarusda 300.000 nəfər polyak yaşayır. Polyaklar əhalinin 3%-ni təmsil edir. Belaruslar və ruslardan sonra üçüncü ən böyük millətdir. Voronovo rayonunda, Grodno vilayətində polyaklar əhalisinin 80% -ni təşkil edir. Grodno və Vitebsk vilayətlərinin bir çox rayonlarında polyaklar əhalinin dördə birindən yarısındanək təşkil edir. Bu arqumentlər milli diasporun iki ölkə arasında münasibətlərin inkişafında əvəzsiz rola malik olduğunu göstərir.

2003-cü ildə Belarus və Polşa prezidentləri Aleksandr Lukaşenko və Aleksander Kvasnevsinin Sankt-Peterburqda görüşü keçirildi. 2003-2005-ci illərdə Belarus və Polşannı digər dövlət rəhbərlerinin, o cümlədən baş nazirlərinin təhlükəsizlik şuralarının katiblərinin, xarici işlər nazirlərinin, iqtisadiyyat nazirlərinin, nəzarət orqanlarının rəhbərlerinin görüşləri və işgüzar danışçıları baş tutmuşdu. Parlamentlərarası əlaqələrin inkişafı yeni impuls aldı. 2003-cü il sentyabrın 19-da iki ölkənin parlamentlərinin yuxarı palatalarının rəhbərlerinin (G.Novitski və L.Pastusyakin) ilk dəfə görüşü keçirildi. Belarus və Polşa parlamentlərarası əməkdaşlıq qrupunun iclasları müntəzəm olaraq keçirilməyə başladı.

Bu görüşlərin nəticəsi olaraq Belarus-Polşa sərhəddində yeni sərhəd qapıları açıldı, Avqust kanalının yenidən qurulması qərara

alındı, Adam Mitskeviçin Minskde abidəsi açıldı. Belarus və Polşa inzibati-ərazi vahidləri arasında qardaşlıq əlaqələri inkişaf etdi. Tərəfdaşlıq İqtisadi, mədəni, təhsil və digər sahələrdə imzalanmış onlarla saziş və müqavilələrlə ilə ikitərəfli tərəfdaşlıq əlaqələri zənginləşdi.

Ticarət və iqtisadi əməkdaşlığın inkişafında nəzərəçarpan uğurlar əldə edildi. 2003-2004-cü illər ərzində Belarus və Polşa arasında ticarət dövriyyəsi 2,5 dəfə artdı. Əgər ticarət dövriyyəsi 2002-ci ildə 492,9 milyon ABŞ dolları təşkil etmişdə, 2004-cü ilin sonuna qədər 1,2 milyard oldu. Bu dövrə Belorus iqtisadiyyatına Polşa tərəfindən 19 milyon ABŞ dolları həcmində investisiya, 13 milyon dollar kredit cəlb olunmuşdu [67]. Qeyd etmək lazımdır ki, ticarət-iqtisadi sahədə Polşa-Belorus əlaqələrinin potensialı təbii, iqtisadi və digər amillərlə müəyyən edilir. Təbii amillərə geocoğrafi mövqey və təbii sərvətlər daxildir. İqtisadi amillərə - Polşa və Belorus arasında yaxın məsafə səbəbindən kiçik nəqliyyat xərcləri, Belorusun "Asiya-Avropa mal "axını"nda tranzit əhəmiyyəti daşması və s. aiddir. Polşa və Belorus arasında ticarət əlaqələrinə Belorus ərazi-sindəki kalium yataqlarının mühüm təsiri vardır. Onun hasilatı dün-yə kalium istehsalının 11% -ni təşkil edir.

Belorusdan Polşaya gətirilən bütün mal və əmtəə məhsulları arasında birinci yeri mineral yanacaq, sürtkü yağları və bu kimi materiallar tutur. Polşadan Belorusa əsasən maşın, avadanlıq və nəqliyyat texnikası, həmçinin sənaye malları, kimyəvi məhsullar, ərzaq məhsulları və canlı heyvan ixrac edilir.

2005-ci ildə "Belarus Polyakları İttifaqı" İctimai Birliyinin etrafında yenidən böhran yaranması nəticəsində ikitərəfli Polşa-Belorus siyasi dialoqunun inkişafı faktiki olaraq iflic oldu və parlamentlərarası qarşılıqlı əlaqələr ciddi şəkildə pisləşdi. 2005-ci ildə Polşada (parlament və prezident seçimləri) və 2006-ci ildə Belorusda (president seçimləri) keçirilən seçimlərin nəticələri də qarşılıqlı münasibətlərə ciddi təsir göstərdi. Polşa Belorus hakimiyyəti ilə rəsmi əlaqələrin "dondurulması" siyasetini daha da sərtləşdirdi.

Uzun fasılədən sonra, 2008-ci ilin aprelində Varşavada vitse-premierlər səviyyəsində iqtisadi əməkdaşlıq üzrə birgə Belarus-

Polşa Komissiyasının iclası keçirildi. Xarici işlər nazirləri səviyyəsində bir sıra görüşlər keçirildi. Daha Regional əməkdaşlığın inkişafına təkan verildi. İqtisadi və ticarət əlaqələri yeni impuls qazanıdı. Belə ki, 2008-ci ilin ilk doqquz ayında ticarət dövriyyəsi 2,4 miliard dollar təçkil etdi ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 69,2% artım təşkil edirdi. Belorusdan Polşaya mal ixracı 83,8% artaraq 1,6 miliard dollara çatmış, Polşadan Belorusa isə idxl 853 milyon dollar (47,8% artım) təşkil etmişdi [67].

2009-cu il fevralın 16-da Polşa XİN Belorus məmurlarına bir-tərəfli qaydada sanksiya tətbiq etdi. 2010-cu il fevralın 9-da Polşa "Belarus Polyakları İttifaqı"nın İvensdəki əmlaklarının durumu ilə əlaqədar öz səfirini Minskdən geri çağrırdı. Al-nin üzv ölkələrinin rəsmiləri də təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi K.Eştonun vasitəsilə öz narahatlıqlarını bildirdilər. 10 aprel 2010-cu ildə Prezident L.Kaçinski və partiya elitasının çoxunun həlak olduğu Smolensk yaxınlığında təyyara qəzasından sonra iki ölkənin rəhbərliyi arasında soyuqluq daha da artdı. Polşanın şərqi qonşuları arasında yalnız Belorus milli matəm elan etmədi. Aprelin 18-də Krakovda dəfn mərasimində iştirak edən Belorus nümayəndə heyatına prezident deyil, Milli Məclisin Respublika Sovetinin sədri Boris Batura rəhbərlik etdi. Bütün bunlar iki ölkə arasında əlaqələrin daha da pisləşdirdi [47].

2010-cu il dekabrın 29-da Polşa XİN Belorus Respublikası vətəndaşları üçün milli vizaya görə 20 avro ödənişini ləğv etdi.

2011-ci il Polşa XİN Belorus prezidenti A.Lukaşenko və bir sıra məmurların ölkəyə gəlməsini qadağan etdi [47].

2012-ci il fevralın 28-də Belorus Respublikası XİN Polşanın bu ölkədəki səfirinə Varşavaya Belorus tərəfinin təzyiq və sanksiya-ların yolverilməzliyi haqqında mövqeyini öz rəhbərliyinə çatdırmaq üçün Varşavaya dönməyi təklif etdi. Bundan əvvəl isə BR XİN Varşavadan Belorus səfirini məsləhətləşmə üçün geri çağrırdı.

İki ölkə arasındaki əlaqələrin hal-hazırda tədricən normallaşma mərhələsində olduğunu qeyd etmək olar. Al-nin "Şərqi tərəfdaş-

lığı" layihəsinin reallaşması ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verməkdədir.

Ümumiyyətlə, ortaq tarixə və eyni soykökünə malik belarus-polyak xalqlarının ikitərəfli münasibətlərinə "Qərb-Şərq" çərçivəsində yanaşmaq onun inkişafına ancaq mane ola bilər. Başqa sözlə, Polşa və Belarus respublikaları arasında qarşılıqlı münasibətlərin inkişafına aşağıdakı halda nail olmaq olar:

1) Hər iki dövlət ikitərəfli siyasi əlaqələri öz geosiyasi oriyentasiyaları müstəvisində qurmaqdan imtina edərlərsə;

2) Belarus hakimiyyəti birtərəfli Rusiya oriyentasiyasını dəyişərsə (bu zaman Belarusun suverenliyinə və ərazi bütövlüyünə qarantiya zərurəti ortaya çıxır);

3) Belarus hakimiyyətindən "Avropanın sonuncu diktatoru" gedərsə, yaxud ölkə daxilində Polşa siyasi elitasının görmək istədiyi demokratik cəmiyyət formalaşarsa .

Polşa hansı variantı məqbul hesab edir? Bunu 2012-ci ilin martında qəbul edilmiş qərar, sənəd "2012-2016-ci illərdə Polşanın xarici siyaset prioritətləri" sənədində görmək olar. Sənəddə qeyd edilir ki, Belarus ilə əlaqələrin daha da inkişaf etdirilməsi tamamilə onun demokratikləşmə və avropalaşmaq prosesi ilə bağlıdır. "Polşanın təhlükəsizliyinin gücləndirilməsi həmçinin qonşuların Avropa İttifaqı tərəfindən irəli sürülen siyasi, iqtisadi və sosial modernləşmə proseslərinə qoşulması ilə bağlıdır. İnteqrasiyanın sonrakı perspektivində "Şərq Tərəfdəşlığı" ölkələri, o cümlədən demokratikləşmə yoluna qayidacaq halda Belarus durur [88;107].

2014-2015-ci illərdə Ukraynada baş verən hadisələr Rusiya və Qərb arasında münasibətlərdə ağır böhrana səbəb olsa da, Belarusun Avropa ölkələri ilə əlaqələrinin inkişafı üçün yeni imkanlar açdı. Belə ki, Ukrayna hadisələri zamanı rəsmi Kiyev ilə bağlı Belarus neytral mövqə nümayiş etdirdi, Prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov və A. Yatsenyuk hökumətini, eləcə də sonrakı seçkiləri tanıdı. Nəticədə Belarus-Əİ və Belarus-Polşa münasibətlərində müləyimləşmə baş verdi. Ukrayna böhranı Almaniya, Fransa, Rusiya və Ukrayna arasında Minskdə müzakirə edildi və

Minsk sazişi imzalandı. 2014-cü il aprelin 17-də prezident A.Lukaşenko və həmin zaman Polşanın Baş Naziri D.Tusk ilə telefon danışığı oldu. Bu və digər arqumentləri Belarus prezidenti Əİ ölkələrinin ölkəsinə münasibətdə "böyük irəliləyiş" adlandırdı [47].

Polşanın Şərq siyaseti analiz edilərkən tarixi amil nəzərə alınmalıdır. Tarixi-siyasi təhlil ortaya Şərqi Avropada liderlik məsələsini və Rusiya amilini ortaya çıxarıır.

Polşa-Rusiya münasibətləri və regionda liderlik uğrunda mübarizə

Sosializm sisteminin süqutundan sonra Polşa - Rusiya münasibətləri bir növ soyuq barış dövrünə qədəm qoydu. 1992-ci il mayın 22-də Polşa və Rusiya arasında "Dostluq və mehriban qonşuluq münasibətləri haqqında" müqavilə imzalandı. İkitərəfli münasibətlərin hüquqi bazasını 60-dək dövlətlərərası və hökumətlərərası sazişlər və müqavilələr təşkil edir.

Rusiya təhlükəsinə qarşı Polşanın NATO-ya daxil olması rusofobiyanın aradan qalxmadığını və iki ölkə arasında siyasi münasibətlərdə etimad mühitinin yaranmadığını göstərirdi.

Rusiya-Polşa münasibətlərində əsas problemlərdən biri də iqtisadi-ticarət ziddiyətlər idi. Polşanın Ukraynadakı "Məxməri İnqilaba" dəstək verməsinə cavab olaraq Rusiya heyvan sağlamlığı standartlarının aşağı səviyyədə olmasını səbəb gətirərək, bu ölkədən süd, at və əkinçilik məhsullarının idxləsına qadağa qoydu. Polşanın israrına baxmayaraq Rusiya bir müddət qadağanı qaldırmadı. Buna cavab olaraq Polşa veto hüququndan istifadə edərək Əİ-nin Komisiyasının Rusiya ilə yeni Ortaqliq və Əməkdaşlıq Paktı müzakirələrinə başlamasına mane olmuşdur. Polyak hökuməti həmçinin Polşadan yan keçərək Almaniyaya Baltık dənizindən gedən təbii qaz boru xəttinin inşası layihəsinin dayandırmasına çalışdı. Hətta Polşanın Xarici işlər nazir R.Sikorski "Şimali Avropa qaz boru xəttinin inşasına dair" Rusiya-Almaniya müqaviləsini "Yeni Molotov - Rib-

bentrov paktı” adlandırdı ki, bu da polyak-rus və polyak-alman münasibətlərində müəyyən qədər gərginliyə səbəb oldu.

Qeyd etmək lazımdır ki, 2000-2005-ci illərdə Polşa və Rusiya arasında siyasi münasibətlər intensiv olmuşdur. Rusiya prezidenti Vladimir Putin və Polşa Prezidenti Aleksandr Kvasnevski arasında 10 rəsmi görüş keçirmiş, Hökumət başçıları və xarici işlər nazirləri və parlament rəhbərləri müntəzəm əlaqə saxlamışlar. Rusiya Dövlət Dumasının və Polşa Seyminin Xarici əlaqələr komitələri mütəmadi olaraq birgə iclaslar keçirmişlər. Bundan əlavə, regionlararası əməkdaşlıq, Rusiya Federasiyasının subyektləri ilə Polşa voyevodalarının tərəfdəşliq əlaqələri inkişaf etmişdir. Polşa - Rusiya əməkdaşlığının strategiya məsələlərinə dair ikitərəfli Komitə fəaliyyət göstərir, müntəzəm olaraq “Rusiya-Polşa” İctimai dialoq Forumu təşkil edildi. 2005-ci ildən sonra siyasi əlaqələrin intensivliyi və səviyyəsi əhəmiyyətli dərəcədə azaldı.

2007-ci ilin noyabrında Donald Tuskun təşkil etdiyi yeni poljak hökuməti Rusiya-Polşa münasibətlərinin normallaşmasında maraqlı olduğunu bəyan etdi, ikitərəfli münasibətlərdə mövcud problemləri həll məqsədi ilə açıq dialoqa hazır olduğunu bildirdi. Dmitri Medvedevin prezidentliyi zamanı ikitərəfli siyasi əlaqələr yenidən canlanmağa başladı. 2009-cu ildə RF-nin baş naziri V.Putinin Polşaya rəsmi səfər etməsi iki ölkə arasında siyasi münasibələrin yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb etdi. Lakin 2010-cu il aprelin 4-də Polşa prezidenti L.Kaçinski və hökumət nümayəndələrinin Smolenskdə aviaqəza nəticəsində faciəli surətdə həlak olmasına (qəzaya uğrayan təyyarədəki Polşa heyatində L.Kaçinski və həyat yoldaşı Maria ilə yanaşı Baş qərargah rəhbəri F.Gagor, Mərkəzi Bankın Başçısı S.Skrzypek, xarici işlər nazirinin müavini A.Kremer, Milli Təhlükəsizlik Naziri A. Sziqlo, Prezident köməkçiləri – P.Vipç və M.Handzlik, Parlament sədrinin müavini J.Szmajdzinski kimi yüksək səviyyəli dövlət vəzifəliləri vərdi) mühafizəkar polyak siyasi dairələri sərt reaksiya verdilər və bu məsələdə Rusiyani günahlandırdılar.

Polşanın bir çox siyasetçiləri tərəfindən “polyakların soyqırımı”na və “sovət işgalı”na görə Rusiyani günahlandıran sözləri tez-tez eйтmək olar. Bildiyimiz kimi, 1989-cu ilin dekabrında SSRİ xalq deputatları qurultayı “Molotov - Ribbentrop paktını” pişlədi, Stalinin Hitlerlə münasibət qurması cinayət hesab edildi. Polşa Seyminin 2009-cu ildə qəbul etdiyi xüsusi qətnamədə isə qeyd edilir: «Bu həqiqət ört-basdır edilə bilməz, manipulyasiya edilə bilməz. Reç Postpolitanın Seymi tarixi saxtalaşdırmaq üçün edilən bütün cəhdləri pişləyir, Stalin dövrünü cinayətlərini ictimailəşdirmək və qınamaq üçün Rusiya Federasiyasının bütün insanlarını həmrəyliyə çağırır» [58]. NATO və Al-nin üzvü olmasına baxmayaraq polyaklar Pusiya-Almaniya yaxınlaşması və sövdələşməsi nəticəsində tarixi hadisənin yenidən təkrarlanmasından indi də ehtiyat edirlər. 2013-cü ilin sonlarından başlanan Ukrayna hadisələri ilə əlaqədar regionda sabitliyin pozulması, Al-Rusiya qarşısundan, Ukraynanın ərazi bütövlüğünün pozulması və s. məsələlər bu narahathlığı artırır.

Ümumiyyətlə, rusofobiya və tarixi inciklik Polşa - Rusiya münasibələrinə təsir edən mühüm amillərədən biridir.

2010-cu il avqustun 6-da prezident seçilən Bronislav Komorowski inauqurasiya çıxışında Rusiya ilə yaxınlaşma prosesinin başlanmasına dəstək verəcəyini dedi: “Mən Polşa və Rusiya arasında barışq və yaxınlaşma prosesinin başlanmasına dəstək verəcəyəm. Bu, həm Polşa və həm də Rusiya qarşısında duran mühüm çağırışdır” [46].

2011-ci ildən Rusiya-Polşa-Almaniya üçlüyü çərçivəsində xarici işlər nazirlərinin müntəzəm görüşlər keçirilməyə başladı. Bu üç-tərəfli danışıqlar zamanı Kaliningrad vilayətinin sakinləri və Polşanın sərhəd rayonlarının sakinləri üçün viza rejiminin sadələşdirilməsi barədə saziş əldə olundu.

İki ölkə arasında iqtisadi – ticarət əlaqələrinən danışarkən bunu demək kifayətdir ki, “Ukrayna böhrəni” ilə əlaqədar iqtisadi sanksiyaların tətbiq edilməsindən əvvəlki illərdə Rusiya Polşanın mal idxləndə ikinci yeri tutmuşdur. Bu zaman birinci yeri Almaniyaya güzəştə gedirdi. Polşa öz növbəsində RF-nin xarici ticarət tərəfdəşlərinin ilk onluğunda yer alındı.

2011-2013-cü illərdə Rusiya və Polşa arasında ticarət dövriyyəsi 20-21 mlrd. avro həcmində olmuş və tədricən artım tendensiyasını saxlamışdı. 2012-ci illə müqayisədə 2013-cü ildə Rusiya alış dövriyyəsini 3 milyard avro artıraraq Almaniyayı ötdü və Polşa ilə ticarət dövriyyəsi üzrə lider oldu.

Polşaya Rusiyadan idxlə olan məhsulun 70% -ni enerji təchizatı tutur. Rusiya bazarına Polşa tədarükü daha çəsidi strukturu var: Polşa malları arasında maşın və avadanlıqlar (30%), ərzaq (20%) və kimya məhsulları (20%) mühüm yer tuturdu.

Rusiya və Polşada iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmüş bir sıra hökumət və qeyri-hökumət təşkilatları fəaliyyət göstərməkdədir:

- Rusyanın Polşa Respublikasında ticarət nümayəndəliyi;
- Rusiya Federasiyasında Polşa səfirliliyinin iqtisadiyyat şöbəsi;
- Nəqliyyat üzrə Rusiya-Polşa Daimi Komitəsi;
- Rusiyada Polşa Biznes Klubu;
- Polşa-Rusiya Ticarət-sənaye Palatası
- İqtisadi əməkdaşlıq üzrə Rusiya-Polşa hökumətlərarası komissiyası;
- Şərq Klubu.

2010-cu il oktyabrın 29-da Polşa və Rusiya arasında imzalanan Saziş görə tədarük edilən Rusiya qazının həcmi 7,5 milyard kub metrdən 9,7 milyard kub metrə qədər artırılmalı və 2012-ci ildən isə 11 milyard kub metr həcmində çatmalıdır. Sazişin mətni Rusyanın təbii qazının boru kəməri "Yamal" vasitəsilə Belarus və Polşadan keçərək Almaniyada başa çatan uzunmüddətli tədarükü üçün şərait müəyyənləşdirirdi. Saziş görə, Polşanın qaz təchizatı 2022-ci ilə qədər, ölkədən tranzit qaz nəqli isə 2019-cu ilədək həyata keçiriləcəkdir. Bundan əlavə, tərəflər razılığı gəliblər ki, tranzit tarifi qaz inhisarçısı Europol Gaz ilə tənzimlənəcək, səhmlərin 48%-i "Qazprom" və Polşa neft şirkəti PGNiG-nin payına düşündür[46].

Polşanın ABŞ-a öz ərazisində Raket Hücumundan Müdafiə Sistemini yerləşdirmək hüququnu vermesi və "Ukrayna böhranı" Polşa-Rusiya münasibətlərini yenidən gərginləşdirdi.

2012-ci il avqustun 16-20-də Rus Pravoslav Kilsəsinin Patriarxi Kirill Rusiya-Polşa münasibətləri tarixində Polşa rəsmi səfəri idi. Kilsələr tərəfindən Rusiya və Polşa xalqlarına birgə Çağırış imzalandı.

2015-ci ildə Polşanın ali hakimiyyət orqanları Osventsiumun azad edilməsi yubileyinə Rusiya prezidentini dəvət etmədi. Prezident B.Komorovski Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü qeyd etmək üçün Moskvaya səfər etməkdən imtina etdi. Polşada sovet abidələrinin təhqir edilməsi və sovet əsgərlərinin abidələri sökülməsi Rusiyada mənfi reaksiyaya səbəb oldu.

2012-ci ilin martında Nazirlər Şurası "Polşanın xarici siyaset prioritətləri"ni - xarici siyasetinin (Avropa daxil olmaqla) birinci uzunmüddətli strategiyasını qəbul etdi. Bu, Polşa diplomatiyasının istiqamətini müəyyən edən əsas sənəddir. Bu sənəd xarici əlaqələr sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmişdir.

Polşa maraqlarının istiqamətini müəyyənləşdirən digər mühüm sənəd Polşa xarici siyasetinin illik ehtimalları və proqnozları hesab edilir.

Ukrayna münaqişəsindən sonra NATO-nun Rusiyaya münasibətdə strateji yanaşması dəyişdi. 2014-cü ildən başlayaraq Alyans tərəfindən Şərq cəbhəsinin gücləndirilməsi istiqamətində layihələr həyata keçirilməyə başlanılmışdır. 2014-cü ildə Hazırlıq Fəaliyyət Planının icrasına başlanmış, 2015-ci ildə Polşa və Ruminiyada yeni Taktiki Qərargahlar yaradılmışdır.

Ümumiyyətlə, NATO-nun Polşada və bütövlükdə regionda möhkəmlənməsi rəsmi Varşavanın həmişə xarici və hərbi-təhlükəsizlik siyasetinin əsas məqsədlərindən biri olmuşdur. Hazırkı Polşa bu məsələdə Mərkəzi-Şərqi Avropa (MŞA) ölkələri arasında lider dövlət kimi çıxış edir. 2016-cı ildə prezident Andrey Dumanın Baltikyanı ölkələrə, Ruminiyaya və digər MŞA ölkələrinə rəsmi səfərlərinin əsas mövzusu təhlükəsizlik və NATO-nun regionda iştirakının genişləndirilməsi olmuşdur.

Polşa hərbi sahədə regional əməkdaşlıqda NATO-ya üzv olmayan dövlətlərin də iştirak etməsini məqsədə uyğun hesab edir.

Regionda ABŞ-in dəstəyi ilə Polşa, Ukrayna və Litvanın birgə briqadası (LITPOLUKRBRIG) fəaliyyət göstərir. Bu hərbi qruplaşmanın yaradılması haqqında müqavilə üç dövlət arasında 2009-cu ildə imzalansa da, briqada aktiv fəaliyyətə 2016-ci ildə başlamış və 2017-ci ildə tam şəkildə formalasacağı bildirilir. Briqadanın qərar-gahı Polşanın Lublin şəhərində yerləşir, tam və operativ şəkildə fəaliyyətə göstərəcəyi təqdirdə hərbi birlikdə 4000 nəfər şəxsi heyətin xidmət edəcəkdir [7].

Polşada da qurulmaqdə olan ABŞ-in raket hücumundan müdafiə sistemləri bazasının 2018-ci ildə fəaliyyətə başlayacağı gözlənilir. Varşava sammiti ərefəsində, iyunun 13-də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə Polşa və Baltikyanı ölkələrdə çoxmillətli 4 batalyonun daimi şəkildə yerləşdirilməsi haqqında razılıq əldə edilmişdir.

Baltikyanı dövlətlərin müdafiəsində bu ölkələri quru ərazi vəsiti ilə Alyansın digər üzvləri ilə birləşdirən Polşanın şimal-şərqində yerləşən Suvalki Dəhlizinin (Suwałki Gap) önəmini nəzərə alan NATO 2017-ci ildə operativ fəaliyyətə başlayacaq 4 hərbi qruplaşmadan birini bu ərazidə yerləşdirməyi planlaşdırır. İstər Baltikyanı dövlətlər, istərsə də Polşanın NATO-nun daha çox sayıda hərbi bazalarının ölkələrində, azsaylı şəxsi heyətlə də olsa, yerləşdirilməsinə inadla can atmalarına əsas səbəb kimi mümkün hərbi gərginliyin qarşısını almaqdır.

NATO-nun Varşavada 2016-ci il iyulun 8-9-da keçirilən sammitində alyansın 28 üzvündən və 26 tərəfdən ölkədən 65 nümayəndə heyəti, eləcə də BMT, Avropa İttifaqı və Dünya Bankının nümayəndələri iştirak etmişdilər. Tədbirdə müasir qlobal təhlükəsizlik üçün aktual olan məsələlər müzakirə edilmiş və yekun bəyannamə qəbul edilmişdir. Bəyannamədə müasir dünyada cərəyan edən əsas geosiyasi-hərbi tendensiyalar və onlara NATO-nun münasibəti ifadə edildi. Bildirilir ki, kollektiv müdafiə, böhranların idarə edilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq prioritet istiqamətlər olaraq qalır. Şərqi Avropa məsələsinə, o cümlədən Ukrayna böhranına ciddi əhəmiyyət verilir. Həmin Bəyannamədə Rusiya təhlükə mənbəyi

kimi qəbul edilir və NATO-nun Şərqi cinahının möhkəmləndirilməsinin zəruriliyi, o cümlədən Polşada yerləşən daimi NATO qüvvələrinin sayının artırılması vurgulanır [7].

Bu məsələdə demokratik və suveren ölkə olan Ukrayna bütün Avropa qıtəsinin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir: Ukrayna təhlükəsiz deyildirsə, Polşa da təhlükəsiz deyildir. Buna görə də Polşa Ukraynanın və onun silahlı qüvvələrinin inkişafı üçün hər cür dəstək verir. Litva-Polşa-Ukrayna çoxmillətli hərbi briqadası da yaradılmışdır.

Polşanın Cənubi Qafqaz siyasəti

Polşa Respublikasının Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı siyasetini 3 dövrə bölmək olar: birinci mərhələ 1991-2004-cü illəri əhatə edir. Bu mərhələdə münasibətlərin hüquqi bazası formalasılmışdır. İkinci mərhələ 2005-2010-cu illəri əhatə edir. Bu mərhələdə Polşanın geosiyasatında Cənubi Qafqaz ölkələrinin, xüsusilə Gürcüstan və Azərbaycanın rolu artmışdır. Üçüncü - 2010-cu ildən indiyədək olan mərhələni təşkil edir. Bu mərhələdə Polşanın xarici və daxili siyasetində dəyişikliklər Cənubi Qafqaza marağının müayyən qadər azalması ilə nəticələnmişdir. Şərqi siyasetində yeni yanaşma və balanslı münasibətlər özünü göstərir.

Polşa Ermənistan və Azərbaycan respublikalarının müstəqilliyini 1991-ci ilin dekabrında, Gürcüstanın müstəqilliyini isə 1992-ci ilin martında tanımışdır. Ermənistan və Azərbaycanla diplomatik münasibətlər 1992-ci ilin martında, və Gürcüstanla isə həmin ilin aprelində yaradılmışdır. İki tərəfli münasibətlərin hüquqi əsası başlıca olaraq 1990-ci illərin sonlarında yaradılmışdır.

Azərbaycan və Ermənistana nisbətən Gürcüstanı gec tanımışına baxmayaraq, Polşanın bu ölkə ilə münasibətlərinin müqaviləli-hüquqi əsasının formalasması prosesi artıq 1996-ci ildə başa çatdı. 1993-cü ildə Polşa və Gürcüstan arasında "Dostluq və əməkdaşlıq haqqında müqavilə", 1994-cü ildə "Mədəni və elmi əməkdaşlıq haqqı

qında müqavilə” və 1996-ci ildə “Hərbi əməkdaşlıq haqqında” müqavilə imzalandı [84, s.240].

Polşa və Ermənistan arasında ilk müqavilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıqla aid olub, 1992-ci ildə imzalandı. 1998-ci ildə “Mədəni əməkdaşlıq haqqında Saziş” imzalanmış, iki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafına dair prezidentlərin Birgə Bəyannaməsi 1999-cu ildə imzalandı. 2004-cü ildə “Hərbi əməkdaşlıq və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə haqqında Saziş” imzalandı [84, s.242].

Polşa ilə Azərbaycan arasında 1997-ci ildə “Dostluq münasibətləri haqqında Bəyannamə”, elm və mədəniyyət, ticarət və iqtisadi əməkdaşlıq üzrə müqavilələr imzalandı. 2005-ci ildə “Hərbi əməkdaşlıq haqqında Saziş” bağlandı.

1990-ci illərdə Cənubi Qafqaz ölkələrinin Polşa üçün böyük maraq kəsb etmədiyi belə bir fakt təsdiqləyir ki, Polşa səfirliliyi Gürcüstanda 1997-ci ildə, Azərbaycanda 1998-ci ildə və Ermənistanda 2001-ci ildə açıldı.

Bu dövrdə Polşanın əsas geosiyasi məqsədi NATO-ya və Alıya daxil olmaq idi. Bu isə Polşa dövlətindən yalnız demokratik siyasi və iqtisadi islahatlar keçirməyi deyil, həm də Qərb tərəfdəşləri yönümlü xarici siyaset yeritməyi tələb edirdi.

Polşanın şərq siyasetində birmənəli olaraq Rusiya aparıcı rol oynamışdır. Hansı ki, Polşanın NATO-ya daxil olmasına qarşı idi. İkinci yerdə Ukrayna və Belarus ilə münasibətlər, üçüncü planda isə Cənubi Qafqaz ölkələri ilə əlaqələr idi.

Polşa Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərin işləniləb hazırlanmış konkret konsepsiyasına malik deyildi. Yüksək səviyyəli görüşlərdə post-sovet ölkələrin müstəqilliyini gücləndirmək üçün dəstək verilməsi, Gürcüstan və Azərbaycanın ərazi bütövliyünün tanınması haqqında rəsmi Varşavanın bəyanatı səslənir, daha sonra ticarət əməkdaşlığına çağırışlar edilirdi [66, s.191].

Polşaya Cənubi Qafqaz dövlətləri başçılarından birinci olaraq 1997-ci ilin avqustunda Azərbaycan Prezidenti Heydər Əliyev səfər etdi. A. Kvasnevskinin cavab səfəri 1999-ci ilin oktyabrında həyata

keçirildi. Danışıqların mövzusu energetika sahəsində əməkdaşlıq, Xəzər neftinin hasilatında Polşa şirkətlərinin iştirakı kimi məsələlər oldu [100, s.190].

Ermənistan prezidenti R. Koçaryanın Polşaya ilk rəsmi səfəri 1999-ci ilin iyulunda, prezident Aleksandr Kvasnevskinin İrəvana səfəri isə 2001-ci ilin noyabrında reallaşdı. Robert Köçəryan 2004-cü ilin sentyabrında Varşavaya yenə səfər etdi. Tərəflər görüş zamanı mal dövriyyəsinin artırılması inkanları, terrorizmə mübarizə sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin mümkün həll yollarına dair məsələləri müzakirə etdilər [66, s.191].

2001-ci ilin noyabrında Tiflisdə Polşa və Gürcüstan prezidentlərinin görüşü keçirildi. Iqtisadi əməkdaşlıqla dair məsələlərin müzakirəsi ilə yanaşı, Polşa prezidenti A. Kvasnevski gürcü prezidenti Şevardnadzenin Abxaziya və Cənubi Osetiya üzərində Gürcüstanın nəzarətini bərpa etmək səyinə dəstək verdi [66, s.191].

Beləliklə, 1991-2005-ci illərdə Cənubi Qafqaz ölkələri, ilk növbədə, Polşanın iqtisadi tərəfdəşləri kimi, Polşa mallarının idxləşmələri kimi dəyərləndirilirdilər.

Qeyd etmək lazımdır ki, bu illərdə Polşanın xarici siyasetində Şərqi Avropa ölkələri ilə münasibətlərin uzunmüddətli konsepsiyası yox idi. Rusiya ilə münasibətləri problemlə olaraq qalırdı. Belarus və Ukraynada demokratik dəyişikliklərə dəstək səyləri nəticə verməmişdi. Belə bir vəziyyətdə Cənubi Qafqaz respublikaları ilə münasibətlərin inkişafı üçün əlverişli geosiyasi mühit yox idi.

2004-cü ilə qədər Polşanın xarici siyasetinin başlıca hədəfi Avropa İttifaqına daxil olmaq idi və 2004-cü ildə Al-nin üzvü oldu. Bu məqsədlərə nail olmaq Polşa diplomatiyasına Şərqi Avropa siyasetinə dair məsələlərdə Al-nin ekspert kimi öz mövqeyini möhkəmləndirməyə imkan verdi. Beləliklə, yeni mövqə keçmiş Sovet respublikaları ilə daha fəal dialog yaratmaq üçün əlverişli şərait yaratdı.

2005-ci ildən “Hüquq və Ədalət” partiyasının yaratdığı hakim mühafizəkar-milliyyətçi koalisiya Almaniya və Rusiya ilə münasibətləri kəskinlaşdırıräk Polşanın Avropa tərəfdəşlarının təsirindən azad olduğunu və sərbəst fəaliyyət göstərdiyini sübut etməyə çalış-

şirdi. Polşa post-sovet məkanını tam nəzarəti altına qaytarmaq üçün təhlükəli siyaset yeridən Rusyanı geosiyasi rəqib kimi görürdü.

Neticədə keçmiş sovet respublikalarının müstəqilliyinə, onların NATO və Aİ-nin üzvü olmaq istiqamətində təşəbbüslerinə ciddi dəstək vermək Polşa diplomatiyasının əsas vəzifəsi oldu. Viktor Yuşenkonun prezidentliyi dövründə Ukrayna və Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan Polşanın yaxın tərəfdaşı oldu. Bu ölkələrlə yaxınlaşma dövlət başçılarının şəxsi əlaqərinə əsaslanırdı. Polşa Kiyev və Tbilisiyə dəstək yolu ilə Azərbaycan, Moldova və digər respublikaların cəlb olunduğu anti-Rusiya ittifaqını qurmağa çalışırıdı.

Bələliklə, Polşanın hakimiyyət orqanları üçün Cənubi Qafqaz Rusiya ilə geosiyasi rəqabət məkanı oldu. Polşanın Cənubi Qafqazda diplomatiyasını aktivləşdirmək, ikitərəfli əməkdaşlığı dərinləşdirmək və region ölkələrini Aİ və NATO-nun təsiri zonasına daxil etmək L.Kaçinskiin konsepsiyasına daxil idi. Konsepsiyada Şərqi Avropa ölkələrinin (o cümlədən, Ukrayna və Gürcüstan daxil olmaqla) anti-rus alyansını yaratmaq və bu alyansla Polşanın Rusiyadan ayrılmاسını təmin etmək nəzərdə tutulurdu. Bu məqsədə nail olmaq üçün aşağıdakılari həyata keçirmək lazım gəldi:

- Birbaşa siyasi əlaqələri inkişaf etdirmək, Cənubi Qafqaz respublikalarının maraqlarını Aİ və NATO-da təmsil etmək, hər iki təşkilati post-sovet məkanında genişlənməyə sövg etmək;
- Qərbə yaxınlaşdırmaq və Rusyanın təsirini məhdudlaşdırmaq məqsədilə çoxtərəfli əməkdaşlığı (GUAM, Şərqi Tərəfdaşlığı, Enerji sammiti) təşviq etmək [76, s.314].

Polşa-Gürcüstan münasibətlərinin ən yüksək mərhələsi 2007-2008-ci illər oldu. Bu illərdə yüksək səviyyədə bir çox görüşlər (təkcə 2008-ci ildə L.Kaçinski Gürcüstanda 4 dəfə oldu) keçirildi. Məqsəd Gürcüstan hakimiyyətinə onun Abxaziya və Cənubi Osetiyaya qarşı siyasetinə dəstək olmaq idi. Prezidentlərin Birgə bayannaməsində respublikanın NATO və Aİ-yə qatılması öz əksini tapmışdı. Polşa və Gürcüstan prezentlərinin yanında Məşvərat Komissiyasının yaradılması əlaqələrə xüsusi xarakter verirdi [66, s.192].

Azərbaycanın GUAM-da iştirakına baxmayaraq, Polşa diplomatiyası gürcü-polyak geo-siyasi əməkdaşlığına rəsmi Bakını cəlb edə bilmədi. Prezident İlham Əliyev 2004 və 2005-ci illərdə Varşavada səfərdə olduğu zaman və prezident L.Kaçinski 2007-ci ildə Azərbaycanda olarkən iqtisadi əməkdaşlığın və Polşaya Gürcüstan və Ukrayna vasitəsilə neft tədarükünün genişləndirilməsi imkanlarını müzakirə etdilər. Əsas maneə neft boru kəmərinin Polşa-Ukrayna hissəsinin (Odessa-Plotşk) olmaması idi (və olaraq qalır).

Polşa və Mərkəzi Avropa regionunun digər ölkələrinin (əsasən Litvanın) Rusyanın enerji asılılığından həlli məsələsi Mərkəzi Avropa ölkələri, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə Enerji sammitlərində müzakirə olundu. Enerji sammitləri 2007-ci ildə Krakov və Vilnüsə baş tutdu. Polşa-Ukrayna Dövlətlərarası "Sarmatiya" boru kəməri müəssisəsi yaradıldı. Lakin bəhs edilən illərdə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq sayəsində Mərkəzi Avropanın enerji təhlükəsizliyinin tam təminatı gerçekleşmədi. Belə ki, Xəzərin xammal tədarükü planlaşdırılan həcmə çata bilmədi və Polşanın Rusiyadan aldığı enerji alternativ ola bilmədi. 2007-ci ildə L.Kaçinski GUAM-in Bakı sammitində qonaq statusunda iştirak etdi, lakin üzv dövlətlərin siyasetindəki ziddiyətlər Polşa ilə dialoqun möhkəmlənməsinə imkan vermədi [66, s.192].

Gürcüstan və Azərbaycanla münasibətlər fonunda Ermənistanla əlaqələr dinamik olmamışdır. 2007-ci ilin fevralında Polşanın xarici işlər naziri Anna Fotiyanın İrəvana səfərindən başqa iki ölkə arasında heç bir rəsmi görüş olmamışdır. Bunun səbəblərini Ermənistanın coğrafi mövqeyində (nəqliyyat dəhlizinin üzərində yerləşməməsi) və birtərəfli Rusiya yönünlü xarici siyasetində axtarmaq lazımdır. Polşanın Gürcüstanla həddindən artıq yaxınlaşması xüsusilə L.Kaçinski və M.Saakaşvilinin keşkin anti-Rusiya mövqeyinə əsaslanırdı. Bu isə real effekt vermədi.

Birinci, post-sovet məkanında Polşa və Aİ ilə əməkdaşlığı Rusiya ilə əməkdaşlıqdan üstün sayan güclü ittifaq yarana bilmədi. İkinci, Gürcüstan vacib iqtisadi tərəfdaş ola bilmədi və Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamır.

Üçüncüsü, L.Kaçinski və M.Saakaşvili dən sonra qarşılıqlı münasibətlərin əvvəlki dinamikasını qorumaq üçün yeni stimul olmadı. Dördüncüsü, nə NATO, nə də Avropa İttifaqı üzrə əsas tərəfdaşları Polşanın mahiyyətçə anti-Rusiya xarakterli Cənubi Qafqaz siyasetinə dəstək vermedi. Gürcüstan prezidenti M. Saakaşvilinin maraqlarını müdafiəsində Polşaya NATO və Al ölkələrindən yalnız Litva ardıcıl surətdə dəstək verdi [66,s.192]. Gürcüstanla münasibətlərin əvvəlcə görünməmiş yüksəlişi və sonra xeyli zəifləməsi L.Kaçinskinin şərq siyasetinin rəsmən ugursuz və əsassız hissəsi kimi qiymətləndirilmiş və "Qafqaz avantürası" kimi xarakterizə edilmişdir [99, s.240].

2010-cu ildə Kaçinski Smolensk yaxınlığında təyyarə qəzasında həyatını itirdi. Yeni prezident B. Komorovski və Donald Tuskun "Vətəndaş Platforması" partiyasının mərkəzçi hökuməti Rusiya ilə münasibətlərdə "yenilənmə"ni ("perezaqpuska") və bütövlükdə Şərqi siyasetində yeni bir yanaşmanı bəyan edərək sələflərinin qarşıdurma xarakterli əvvəlki siyasetindən imtina etdi. Polşanın xarici siyaseti daha balanslı və səmərəli oldu.

2011-ci ilin iyulunda B.Komorovski Tbilisiyə (sonra Yerevana və Bakıya) səfər etdi, lakin əvvəlki münasibətlərin atmosferi itmişdi. Hazırkı mərhələdə Cənubi Qafqaz ölkələri ilə münasibətlər əsasən "Şərq tərəfdaşlığı" formatında inkişaf edir. Polşa Qafqaz respublikalarının Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyir, lakin Rusiya ilə açıq qarşıdurmadan çəkinir. Ümumiyyətlə, Polşanın əvvəl apardığı siyasetindən fərqli olaraq, "Şərq tərəfdaşlığı" konstruktiv xarakter daşıyır.

2014-cü ilin ikinci yarısından etibarən "Şərq tərəfdaşlığı" programının Cənubi Qafqazda müəyyən qədər ugursuzluğundan dañışmaq olar. Al üzvləri- Fransa, Almaniya və Böyük Britaniya (hal-hazırda Al-ni tərk etməkdədir - müəllif) "Şərq tərəfdaşlığı"nın perspektivlərini birmənali qiymətləndirməyirlər. Programın Cənubi Qafqazdakı bütün iştirakçıları oradakı islahatların şərtlərini eyni saviyyədə həyata keçirmirlər. Cənubi Qafqaz ölkələri arasında yalnız Gürcüstan Al ilə assosiasiya üzvlüyü istiqamətində addımlar atmışdır. Ermənistan Rusyanın iştirakı ilə reinteqrasiya prosesində işt-

rak edərək Avrasiya İttifaqına daxil olmuşdur. Azərbaycan çoxşahəli siyaset aparır. Nəticədə "Şərq tərəfdaşlığı" Cənubi Qafqazda əməkdaşlıq mexanizmi kimi hələ ki, çox səmərə verməmişdir.

Polşanın müasir Cənubi Qafqaz siyasetini aşağıdakı kimi ümumiləşdirmək və bəzi nəticə çıxartmaq olar.

Beləliklə, Lex Kaçinski prezidentliyi dövrü istisna olmaqla, Cənubi Qafqaz ölkələri Polşa diplomatiyasının mərkəzində olmayışdır. Bunun obyektiv səbəbləri: coğrafi məsafə, müxtəlif geosiyasi məkanda yerləşmə, həm də iqtisadi əlaqələrin nisbətən kiçik potensiala malik olması (Azərbaycanın enerji resursları istisna təşkil etməklə). Polşanın Cənubi Qafqaz siyaseti başlıca olaraq aşağıdakı amillər cəmlənmişdir:

- Gürcüstanın NATO və Al-nin üzvü olmaq istiqamətindəki səylərinə dəstək vermək;
- ("Şərq Tərəfdaşlığı" vasitəsilə) Ermənistan və Azərbaycanı Al-yə cəlb etmək;
- Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə neft idxlətməklə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsi.

Polşa Azərbaycan və Gürcüstan ilə münasibətlərdə hər iki ölkənin ərazi bütövlüyünə və daxili etno-siyasi problemin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir.

Beləliklə, Polşanın Cənubi Qafqazda əsas tərəfdaşı Gürcüstan, ikinci yerdə isə Azərbaycan olmuş və hal-hazırda da belədir. 2010-cu ildə Polşanın xarici siyasetinin yenidən nəzərdən keçirilməsi Gürcüstanla əməkdaşlıq dinamikasının azalmasına gətirib çıxardı. Polşanın Şərq siyaseti Al-nin təsisatlarının və onun əsas üzvlərinin, ilk növbədə Almanianın rolu və əhəmiyyətini nəzərə almağa başladı. Polşa müstəqil şəkildə anti-Rusiya xarakterli alyans yaratmaq cəhdlerindən imtina etdi.

Ümumiyyətlə, Polşa 2005-2010-cu illərdə Cənubi Qafqaz siyasetində qarşıya qoysduğu siyasi məqsədləri birmənali şəkildə həyata keçirə bilmədi. Yalnız Gürcüstan Avropa İttifaqına qismən yaxınlaşdı, Azərbaycan çoxvektorlu siyaset aparır və ənənəvi olaraq Türkiyə sıx strateji tərəfdaşlıq edir ("bir millət-iki dövlət"), Ermə-

nistan isə Rusiya ilə əməkdaşlıq edir və post-sovet integrasiya prosesinə cəlb olunmuşdur (Avrasiya İttifaqına üzv olmuşdur).

Azərbaycandan enerji tədarükü ölkənin enerji təhlükəsizliyini təmin etmir. Azərbaycan Bakı-Tbilisi-Ceyhan vasitəsilə boru kəmərinin istismarında daha maraqlıdır. Rəsmi Bakı Ukrayna ərazisindən Polşa enerji nəqliyyatı infrastrukturunun inkişafından daha çox Cənub enerji dəhlizinin inkişafına üstünlük verir.

Polşa-Türkiyə əlaqələri

Müasir Polşa-Türkiyə əlaqələri müsbət səviyyədə olması ilə diqqəti özünə çəkir. İki ölkə arasında siyasi problem yoxdur. Polşanın Türkiyənin AB-yə üzvlük prosesini, Türkiyənin isə 1999-cu ildə Polşanın NATO-ya üzvlüyünü dəstəkləməsi siyasi əlaqələrin inkişafına öz töhfəsini vermişdir. İkitərəfli əlaqələr Polşa Sejminin 19 aprel 2005-ci il tarixində qəbul etdiyi "soyqırım" qərarından bir müddət zərər çəkdi. Buna baxmayaraq, Polşanın digər hakimiyət qanadları, qərarın Hökumətin rəsmi siyasetini əks etdirmədiyini bildirdilər. İkitərəfli əlaqələr 2009-cu ildə imzalanan Bayannamə ilə strateji ortaqlıq səviyəsinə yüksəldilmiş və Polşa-Türkiyə münasibətlərində yeni bir mərhələ başlamışdır. Türkiyə-Polşa diplomatik əlaqələrinin təsisinin 600-cü ildönümü 2014-ci ildə Türkiyə və Polşa da müxtəlif mədəni, bədii və akademik tədbirlərlə qeyd olunmuşdur. İldönümü tədbirlərinin açılışı Polşa prezidenti Komorovskinin mart ayında Türkiyəyə səfəri zamanı edilmiş, rəsmi bağlanması isə Baş nazir Davudoğlunun 8-9 dekabr 2014-cü il tarixlərində Polşa səfəri ilə reallaşdırılmışdır.

Polşa prezidenti Komorovski ilə Baş nazir Ə.Davudoğlunun səfərindən başqa, TBMM sədri Cəmil Çığır 2-4 aprel 2014-cü il tarixlərində və xarici işlər naziri M. Çavuşoğlu 27 yanvar 2015-ci il tarixində Osventsim Ölüm düşərgəsinin qurtulmasının 70-ci ildönümü mərasimlərinə qatılmaq məqsədilə Polşa səfər etmişdir. Polşa xarici işlər naziri G. Şetyna isə ikitərəfli danışçıları reallaşdırmaq məqsədilə 24-26 mart 2015-ci il tarixlərində və NATO Xarici İşlər

Nazirləri Toplantısına qatılmaq üçün 13-14 may 2015-ci il tarixində Türkiyəyə səfər etmişdi.

İki ölkə xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizmləri mövcuddur. Bundan başqa, Türkiyə və Polşa prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Davamlı Məsləhət Komitəsinin yığıncaqları keçirilir.

Polşa ilə 2015-ci ildə ikitərəfli ticarət həcmi ixrac 2.330 milyard dollar, idxlatalat 2.978 milyard dollar olmaq üzrə 5.308 milyard dollar olaraq reallaşmışdır. Polşanın Türkiyədən idxlalınınə əsas məhsullarını parça və hazır geyim, motorlu quru nəqliyyat vasitələri, maşın və cihazlar, meyvə və tərəvəz, ləl-cəvahirat, tütün və s. təşkil etmişdir. Müəyyən olunmuş ixrac məhsulları isə daş kömürü, maşınlar, kimyəvi maddələr, kosmetika, mebel, şokolad, şirniyyat və s. ibarət olmuşdur.

Mədəniyyət və təhsil sahələri də Polşa ilə Türkiyənin əlaqələrinin əhəmiyyətli bir istiqamətini meydana gətirməkdədir. Polşada Varşava Universiteti, Jagiellon Universiteti (Krakov) və Poznan Adam Mickiewiç Universitetlərində Türkologiya Bölmləri var. Digər tərəfdən, ERASMUS programı çərçivəsində türkiyəli gənclərin çoxu Polşa oxumağa gedirlər. Varşavada Yunus Emre Türk Mədəniyyət Mərkəzi də iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli rol oynayır.

Polşada təxminən 7000 nəfər türk yaşayır. Həqqında danışılan türklərin orta təhsil səviyyələri ümumiyyətlə yüksək olub, əksəriyəti türk, polyak və ya digər beynəlxalq firmaların texniki və inzibati heyatlərində çalışmaqdadırlar. 2015-ci ildə Türkiyəyə səyahət edən polyakların sayı 500.779 nəfər olmuşdur [12].

IV FƏSİL

MÜASİR MƏRHƏLƏDƏ POLŞA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Siyasi-diplomatik münasibətlər

Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıdı və 1992-ci il fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliliyi təsis edildi [1].

NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. AR Prezidenti Heydər Əliyevin Polşa Respublikasına 1997-ci il avqustun 26-28-də səfəri Azərbaycan-Polşa münasibətlərinin inkişafına mühüm təkan verdi. Səfər zamanı imzalanmış dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında Bəyannama, iqtisadi, mədəni və elmi əlaqələr barədə müqavilə və sazişlər ikitərəfli münasibətlərin yeni səviyyəyə yüksəlməsinə səbəb oldu [4, 30.08.1997, №187 (1708)].

Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və apar-dıqları müzakirələr və imzaladıqları dövlətlərarası sənədlər əməkdaşlığın daha intensiv inkişafına yeni stimul vermişdir. Belə ki, 1999-cu il oktyabrın 27-29-da Polşa Prezidenti Aleksandr Kvasnevski Azərbaycanda ilk rəsmi səfərdə olarkən prezent H.Əliyev xüsusi olaraq vurğuladı ki, "1996-ci ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur". Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı imzalandı [4, 28.10. 1999].

Azərbaycan-Polşa münasibətləri 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da uğurla inkişaf edib. Prezident İlham Əliyevin Polşa Respublikasına 2005 və 2008-ci illərdə, Polşa prezidentləri: L.Kaçinskinin 2007 və 2009-cu illərdə, B. Komorovskinin 2011-ci ildə Azərbaycana qarşılıqlı rəsmi səfərləri nəticəsində ölkələrimiz arasında siyasi münasibətlər yeni inkişaf mərhələsinə keçmiş, Azərbaycan və Polşa arasında ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf istiqamətləri, o cümlədən beynəlxalq məsələlərdə əməkdaşlıq məsələləri ətraflı müzakirə edilmiş və ortaq mövqeyə gəlinmişdir. Bütün yüksək səviyyəli görüşlərdə Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət və riayət əsasında, BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini qeyd etmişdir.

2009-cu il iyulun 2-də respublikamızda növbəti rəsmi səfərdə olarkən Polşa Respublikasının Prezidenti Lex Kaçinski Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ölkəmizin ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.

Ticarət-iqtisadi əlaqələr

Ölkələrimiz arasında iqtisadi – ticarət əlaqələrinin inkişafında Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komisiyası xüsusi rol oynayır. Polşa və Azərbaycanın Baş nazirləri, iqtisadiyyat, maliyyə və digər nazirləri timsalında yüksək səviyyəli hökumət nümayəndələrinin, çoxsaylı qarşılıqlı səfərləri ikitərəfli iqtisadi – ticarət əlaqələrinin dinamik inkişaf səviyyəsini göstərir. Azərbaycandan ixrac olunan məhsulun tərkibində neft və neft məhsulları üstünlük təşkil edir.

Enerji sahəsində əməkdaşlıqda da böyük perspektivlər gözlənilir. Polşa Azərbaycan neftinin Odessa - Brod - Qdansk marşrutu ilə nəqlində maraqlıdır. Artıq bu neft kəmərinin texniki-layihə sənədlərini hazırlanmaq üçün "Sarmatiya" konserni yaradılıb. Bura

Polşa, Ukrayna, Litva, Azərbaycan və Gürcüstanın energetika şirkətləri daxildir. 2010-cu il noyabrın 24-də Bakıda keçirilmiş Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası zamanı Polşa baş nazirinin müavini və iqtisadiyyat naziri V.Pavlyak effektivliyin artırılmasının, həmçinin Sarmatiyanın yeni şəraitə uyğunlaşmasının zərurətini vurğuladı [1].

Polşanın təşəbbüs müəlliflərindən biri olduğu Avropa İttifaqının “Şərqi Tərəfdəşligi” əməkdaşlıq programında Azərbaycan mühüm yer tutur.

Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq

Polşa ilə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq müstəqil Azərbaycan Respublikasının beynəlxalq mədəni-hümanitar əlaqələrində mühüm yer tutur. 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında Mədəni və Elmi əməkdaşlıq haqqında Saziş” ikitərəfli təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın müqavilə - hüquqi bazası rolunu oynamışdır. Azərbaycan və Polşa arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsinə yüksək qiymət verən prezident A.Kvasnevski 1999-cu il oktyabrın 28-də Bakı Dövlət Universitetində oldu, professor-müəllim və tələbə kollektivi ilə görüşmiş, BDU-nun fəxri doktoru adını və yubiley medalını qəbul etmişdir. 2011-ci ildə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Programı” imzalandı. Lakin iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlığa dair saziş və ya müqavilə hələ bağlanmamışdır. Bu isə təhsil sahəsində hökumətlərarası və nazirliklərarası əməkdəşliğin zəif olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Polşa universitetləri arasında ikitərəfli müqavilə və saziş əsasında əməkdaşlıq qurulmuş və inkişaf etmişdir.

Polşa Hökumətinin Təqaüd Programı üzrə təhsil layihələrində Azərbaycanın müxtəlif ali məktəbləri və gəncləri iştirak edirlər.

2015-ci il 9 aprel tarixində Azərbaycan Respublikasının Təhsil Naziri M.Cabbarov və Polşanın respublikamızdakı səfiri M.Tsalka arasında görüş zamanı təhsil sahəsindəki ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və elmi təqaüd proqramları haqqında danışıqlar aparılmışdır.

Təhsil sahəsində Polşanın Varşava Universiteti, Belostok Universiteti, Yagellon Universiteti, M.Sklodovski-Küri adına Lyublin Universiteti, Adam Mitskeviç adına Poznan Universiteti, Lodz Universiteti, Vroslav Universiteti və Mikolaj Kopernik adına Toruń Universiteti Azərbaycanın ali məktəbləri - Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Dəniz Akademiyası və b.) ilə fəal əməkdaşlıq edir. Əməkdaşlıq müqavilələri və sazişləri aşağıdakı vəzifələrin həyata keçirilməsini şərait yaratmışdır:a) müəllim, elmi əməkdaş, aspirant, magistr və tələbələrin mübadiləsi; b) müəllim və elmi işçilərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım; v) qabaqcıl tədris metodları sahəsində təcrübələrin mübadiləsi; q) qarşılıqlı maraq doğuran sahələr üzrə elmi əməkdaşlığın yaradılması; d) elmi nəşrlərin, metodik material və müxtəlif faydalı sənədlərin mübadiləsi; e) müştərək tədqiqatlar, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili; ə) elmi layihə və proqramlarda tərəflərin birgə iştirakı; c) elmi kitabxanalar arasında sıx əlaqənin yaradılmasına səy göstərmək; p) tərəfdə universitetin fəaliyyəti haqqında öz bölgəsinin ictimaiyyətini məlumatlaşdırmaq və s.

Varşava Universitetində Azərbaycan dili tədris edilir. Azərbaycanda isə polyak dilinin tədrisi ilə BSU-nun Slavyan filologiyası kafedrası və Polyak Dili və Mədəniyyəti Mərkəzi, eləcə də Xarici Dillər Universiteti məşğul olur.

2012-2014-cü illərdə səfirlilik tərəfindən polyak dilində Azərbaycanın Dağlıq Qarabağ regionu, Azərbaycan dili, tarixi, ədəbiyatı, mədəniyyəti, eposları, memarlığı və s. seriyalar üzrə 27 adda kitab nəşr olunmuşdur. 2014-cü ildə Polşanın Varşava Universiteti-

nin Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi istifadə olunmaq məqsədi ilə ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdürü, professor Fəridə Səfiyevanın müəllifi olduğu "Azərbaycan dili" dərsliyi Polşanın "Dialog" nəşriyyatında Azərbaycan və polyak dillərində çapdan çıxmışdır.

Polşa Respublikasının Bakıdakı Səfirliyi 2014-cü ilin 14 noyabr tarixində ADA Universiteti tərəfindən təşkil olunan IV Beynəlxalq Festivalında iştirak etmişdir. Festivalın keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialog yaratmaq idi. Səfirlik Polşanın milli geyimləri, mətbəx və Polşa haqqında kitabları təqdim etmişdir. Tədbirdə Bakıda fəaliyyət göstərən səfirliliklərin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları və Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən ADA-da təhsil alan xarici və yerli tələbələr iştirak etmişdir.

Ölkələrimiz arasında təhsil əlaqələri daha çox Aİ-nin "Şərqtərəfdaşlığı" programı çərçivəsində müxtəlif layihələr əsasında təcəssüm tapmışdır.

2007-2011-ci illərdə Polşada azərbaycanlı yazıçıların 4 kitabı çap olunmuşdur: "Qırmızı Limuzin" adlı "Müasir Azərbaycan Nəşri" antologiyası, S.Babullaoğlunun "Ürək döyüntüsünə ithaf" şerlər toplusu, L.Kaleta tərəfindən tərcümə olunan Hüseynbala Mirələmovun "Xəcalət" povesti, Əjdər Olun "Qrafoman" adlı hekayələr toplusu.

Öz elmi fəaliyyətini Azərbaycan-Polşa ədəbi əlaqələrinin tədqiqinə həsr etmiş respublikamızın ilk polyakşunas-alimi G.H.Abdullabəyova qarşılıqlı mədəni əlaqələrdən bəhs edən bir sıra sənədli filmin də məsləhətçisi olmuşdur: Polşadakı ADR generalının mühacir həyat və fəaliyyətini açıqlayan «Çınarlı şəhərin generalları» (1998, Azərbaycan televiziyası), A.Bakıxanovun polyak elm və mədəniyyət xadimləri ilə əlaqələrindən bəhs edən «Abbasqulu ağa Bakıxanov» (2002, Azərbaycan televiziyası), XIX-XX əsrlərdəki qarşılıqlı ədəbi-mədəni əlaqələrə həsr olunmuş «Azərbaycan – polyak mədəni əlaqələri» (2007, Azərbaycan Televiziyası). ADR-in Daxili İşlər Naziri olmuş və Polşaya mühacirət edərək XX əsrin 20-30-cu illərində Lvov Universitetində işləmiş azərbaycanlı şərqşunas

alim, general Sadix bəy Ağabəyzadə haqqında G.H.Abdullabəyova-nın Polşa arxivlərində aşkar etdiyi faktik materiallar əsasında rejissor T.İsmayılov «General – şərqşunas Sadix bəy Ağabəyzadə» sənədli filmini çəkmüşdür. Qeyd etmək lazımdır ki, polyakşunas –alimin iştirakı ilə dəfələrlə Azərbaycanın televiziya və radiosunda polyak mədəniyyətinin görkəmli xadimlərinə, polyak ədəbiyyatına, Azərbaycan-Polşa ədəbi-mədəni əlaqələrinə həsr olunmuş verilişlər yayımlanmışdır.

Azərbaycan-Polşa elm və təhsil əlaqələrinin inkişafında BSU-nun rolü

"Avropanın Azərbaycanla və Azərbaycanın Avropa ilə yaxınlaşmasının möhkəm mənəvi və intellektual körpüsü sayılan" Bakı Slavyan Universiteti Polşanın bir sıra aparıcı universitetləri (Varşava Universiteti, Varşava Universiteti nəzdində Şərqi Avropa Tədqiqatlar İnstitutu, Adam Mitskeviç adına Poznan Universiteti və d.) ilə ali məktəblərərəsi saziş və müqavilələr çərçivəsində əməkdaşlıq edir. Əməkdaşlıq müəllim və tələbə mübadiləsini, bирgə elmi tədqiqatların, konfrasların, simpoziumların, seminarların həyata keçirilməsini, müəllimlərin ixtisaslarının artırılmasını, informasiyaların və elmi-metodiki ədəbiyyatların mübadiləsini və s. sahələri əhatə edir.

Bakı Slavyan Universitetində Polyak Dili və Mədəniyyəti Mərkəzi 2006-cı il noyabrın 9-da Polşanın Azərbaycandakı səfirliliyinin köməyi və Polşa Respublikası Senatının spikeri B.Boruseviçin iştirakı ilə açılmışdır. Bu mərkəzin də əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə maarifinə və elminə marağın artırmaq və həmçinin universitedə polşaşunashlıq istiqamətini üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzdə araşdırılan «Polyak dili Azərbaycanda (tarix, müasirlik, perspektivlər)» adlı elmi-tədqiqat layihəsi bu məqsədə xidmət edir.

Fəaliyyətə başladığı gündən Polşanın ictimai-siyasi və mədəniyyət xadimlərindən Senatın marşalı B.Boruseviç (09.11.2006),

Polyak teatrşunası, «Tygiel Kultury» jurnalın redaksiyasının üzvü A.Kuligovska (22, 24, 27.11.2006), Xarici İşlər naziri A.Fotyga (01.03.2007), Orderinin kansleri M.Mixalek (12.03.2007), A.Miskeviç adına Poznan universitetinin professoru A.Sieradzki (17-19.04.2007), Varşava Universitetinin professoru M.Baranski (24.05.2007), Daxili İşlər və Müdafiyyət naziri J.Kaczmarek (02.06.2007), İqtisadiyyat naziri P.Voznyiak (08.11.2007), Varşava Universitetinin rektoru K.Kalaçinska-Macukov (29.05.2008), Polyak rejissoru və filmlərin ssenariçisi K.Zanussi (03.06.2008), Polşa Respublikasının Prezidenti L.Kaćinskinin xanımı M.Kaćinska (10.06.2008) və başqaları Mərkəzin qonağı olmuşlar. Burada həmçinin, bir sıra mədəni-kütləvi tədbirlər, «disput-klub», elmi-praktik seminarlar, polyak dili və mədəniyyətinə həsr olunmuş dairəvi masalar keçirilir [9, 196].

BSU və Polşanın universitetləri arasında hər il tələbə, magistr, doktorant və müəllim mübadiləsi baş tutmuşdur ki, bu da iki ölkə arasındaki təhsil əlaqələrinin inkişafına əhəmiyyətli təsir etmişdir.

Azərbaycan-Polşa münasibətlərinin inkişafında milli diasporun rolü

Polşa Respublikasında yaşayan azərbaycanlıların əksəriyyəti adları aşağıda qeyd edilən diaspor cəmiyyətlərində təmsil olunurlar:

- 2001-ci ildən etibarən K.Hacıyevin sədrlik etdiyi Azərbaycan-Polşa Mədəniyyət Assosiasiyası;
- 2002-ci ildən V.Hebanovskinin başçılığı ilə fəaliyyət göstərən Demokratik Azərbaycan Təşkilatı;
- 2003-cü ildən etibarən R.Rzayevin rəhbərlik etdiyi Azərbaycan-Polşa Mədəniyyət Cəmiyyəti;

– 2003-cü il noyabrın 28-də H.Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə təsis edilmiş Azərbaycan Mədəniyyət və İformasiya Mərkəzi.

Polşada Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətin tanıtılması istiqamətində diasporumuz tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 2003-cü ildə Azərbaycanın Respublikası günü ilə əlaqədar, Varşava Universitetində müəllim və tələbə auditoriyası qarşısında Polşa-Azərbaycan tarixi və mədəni əlaqələrində bəhs edən film nümayiş etdirilmişdir. 2003-cü il noyabrın 28-də Varşava şəhərində Azərbaycan Mədəniyyət və İformasiya Mərkəzinin açılışı və eyni zamanda soydaşımız rəsam Ə.Heybətovun əsərlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. 2004-cü il mayın 8-də Dövlət Komitəsinin, Polşa-Azərbaycan Mədəniyyət Assosiasiyasının və Azərbaycan Mədəniyyət və İformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən «Azərbaycan-Avropa Birliyinə yol» adlı beynəlxalq konfrans keçirilmişdir. Həmin ildə Azərbaycan və Polşanın Avropa Birliyi ilə əməkdaşlığını əks etdirən «Avropa və biz» televiziya verilişinin layihəsi üzərində işlənilmiş və cari ilin mart ayında film Polşa televiziyasında nümayiş etdirilmişdir. 18 mart 2005-ci il tarixində Azərbaycan-Polşa Mədəniyyət Cəmiyyəti tərəfindən Novruz bayramı geniş qeyd edilmişdir. Tədbirdə Azərbaycan-Polşa Mədəniyyət Assosiasiyası, Demokratik Azərbaycan Təşkilatı, Azərbaycan Mədəniyyət və İformasiya Mərkəzi, eyni zamanda, bir sıra ölkələrdəki diaspor təşkilatlarının nümayən dələri və Polşada yaşayan digər millətlərin diaspor rəhbərləri də iştirak etmişlər.

2005-ci il iyunun 25-də Varşavada «Polşada Qafqaz Mədəniyyətinin təbliği» adı altında keçirilən mədəni tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri tərəfindən Azərbaycanın milli mətbəxini əks etdirən süfrələr açılmış, Azərbaycan xalqının soyköküնü, tarixini və mədəni irlərini tərənnüm edən milli eksponatlar nümayiş etdirilmişdir. Azərbaycan Mədəniyyət və İformasiya Mərkəzinin XÖYALIDK-yə (indiki DİDK) müraciətindən məlum olmuşdur ki, Milli diaspor tərəfindən Azərbaycanın milli rəqslerini və milli musiqisini ifa edəcək mahir incəsənət ustalarının bu tədbirdə iştirakını təmin etmək mümkün olmamışdır. Təəssüf ki, bu halı diaspor quruculuğu sahəsində mövcud problemlərdən biri kimi qeyd etmək lazımdır. 2005-ci ildə Varşavada məşhur «Asiya

və Sakit Okean ölkələri» muzeyində Azərbaycan güşəsinin açılmasına dair Azərbaycan diasporunun fəal üzvlərindən olan Y.Hüseynov ilə muzeyin direktoru A. Vovjenyak arasında razılıq əldə edilmiş və XÖYAİDK –nin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın milli, mədəni və tarixi irsini nümayiş etdirəcək eksponatların Polşa göndərilməsi təmin edilmişdir [9, s.237-238].

Təbii ki, ikitərəfli münsibətlərə xələl gətirən bəzi məsələlər də diqqəti cəlb edir. Məsələn, Dağlıq Qarabağda 2004-cü il mart ayının 10-dan 18-dək keçirilən «Beynəlxalq şahmat turnir»ində Polşa şahmatçılarının da rəsmi Bakının icazəsi olmadan özbaşına iştirakı və s. Azərbaycan hökumətinin haqlı narazılığına və kəskin etirazına səbəb olmuşdur [10, s.238].

Ümumiyyətlə, Polşa-Azərbaycan münasibələrinin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdur. Qarşılıqlı münasibələr uğurlu perspektivə malikdir.

NƏTİCƏ

Beləliklə, Mərkəzi - Şərqi Avropa ölkələrində kommunist rejimlərin süqutu iki formada baş vermişdir: radikal inqilabi çevriliş və dinc təkamül yolları ilə.

Polşada totalitar sosializm quruluşundan demokratik siyasi sistemə kecid ikinci yolla baş verdi. Və həm də Mərkəzi-Şərqi Avropa ölkələrində birinci olaraq 1989-cu ilin fevral-aprel aylarında PBFP və onun müttəfiqlərinin, siyasi müxalifətin və katoliklərin “dəyirmi masa” ətrafında iclaslarında parlament və seçki qanununda islahaların keçirilməsinə dair razılığa gəldilər. Seçkilərin və PBFP-nin müttəfiqlərinin müxalifət tərəfinə keçməsi nəticəsində katoliklərin nümayəndəsi T.Mazovetskinin başçılığı altında koalision hökumət təşkil edildi. 1990-ci ilin dekabrında “Həmrəyliyin” lideri L.Valensa prezident seçildi. Bundan sonra Polşada bazar islahatı və siyasi sistemin transformasiyası həyata keçirilməyə başladı.

Həmin hökumətdə maliyyə naziri vəzifəsini tutan L.Baltseroviç tərəfindən Polşanın inkişaf etdirilməsi üçün yeni iqtisadi plan irəli sürüldü. Bu planda nəzərdə tutulurdu ki, Polşanın sürətli bazar iqtisadiyyatına keçməsi üçün müəssisələrə müstəqillik verilməli və bu müəssisələr özləri-özlərini maliyyələşdirməlidirlər. Dövlət mülkiyyəti ilə bərabər qarşıq iqtisadiyyat da tətbiq edilməlidir. Bu plan «şok terapeyası» adını aldı.

1992-ci ildə növbədən kənar keçirilən parlament seçkilərində Polşada «milli razılıq hökuməti» yaradıldı ki, bu hökumətin baş naziri ilk dəfə qadın – Xana Suxotskaya oldu. Polşa Birləşmiş Fəhlə partiyasının adı dəyişilərək Polşa Sosial-Demokrat partiyası adlandı. Həmin partianın lideri Aleksandr Kvasnevski 1995-ci ildə Polşanın prezidenti seçildi.

1997-ci ildə Polşanın ikinci konstitusiyası qəbul edildi. 1999-cu ildə Polşa NATO-ya girdi.

Üçüncü özünüdərə səviyyəni - qəzaları - tətbiq edən və voyevodalıqlarının sayını 49-dan 16-ya salan inzibati islahatlar (1999)

özünü doğrultdu. Milli azlıqlar, kostyollar və dini ittifaqlarla ilə əlaqələr nizama salındı. Vətəndaşların öz hüquqlarında istifadəni asanlaşdırmaq üçün bir sıra institutlarının səlahiyyətləri yaradıldı və genişləndi. Konstitusiya hüquqları və azadlıq qərbi demokratiyalar, eləcə də İnsan Hüquqlarının Avropa Konvensiyasında qəbul edilmiş qərarlara istinad edirlər. İctimai həyatın daimi elementinə çevrilmiş qeyri-hökumət təşkilatları da inkişaf edir. Səhiyyə xidmətləri, təqaüd və təhsil sistemlərində islahatlara start verildi.

Polşa Avro Atlantik zonanın dövlətləri ilə, eləcə də terrorçuluğa qarşı koalisiya çərçivəsində ABŞ-la six əməkdaşlıqla yanaşı, Almaniya, Fransa və Böyük Britaniya ilə əlaqələrdə olan dinamikani qoruyub inkişaf etdirməyə çalışır.

Polşa Varşava Müqaviləsi Təşkilatının dağıılması nəticəsində postsovet ölkələri ilə qırılmış əlaqələri bərpa etmək məqsədi ilə həmin respublikalar ilə "Dostluq və əməkdaşlıq haqqında saziş" imzalandı. Litva və Ukrayna ilə xüsusi münasibətlər yaradılmışdır. "Ukrayna böhrəni" ilə əlaqədar Rusiya təhlükəsi bu dövlətlərin hərbisiyasi qüvvələrinin birləşdirilməsini zəruri etmişdir.

Hüquq və Ədalət partiyası amerikanparəst siyasetin tərəfdarları kimi tanınırlar. Bu partiya həmişə rəsmi Brüsselin ciddi mərkəzləşmə siyasetinə qarşı olmuşdur. Rusiyadan mümkün təhlükələrin qarşısının alınması üçün Polşanın Şərqi Avropa və keçmiş Sovet respublikaları ilə əlaqələrinin genişləndirilməsinin tərəfdarı kimi çıxış etmişdir.

Yeni prezident Dumanın xarici siyasetinin əsas xəttinin rəsmi Brüsseldən daha çox imtiyazlar əldə etmək, ABŞ və NATO ilə əlaqələrin genişlənməsi, Mərkəzi və Şərqi Avropa ölkələri ilə yeni əməkdaşlıq modellərinin qurulması, keçmiş Sovet respublikaları ilə əlaqələrdə fəallığın artırılmasından ibarət olacağını söyləmək mümkündür.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

1. Azərbaycan-Poľa münasibətləri / <http://www.mfa.gov.az/.pdf>
2. ABŞ Poľaya əlavə hərbi kontingent yerləşdirib/ <http://www.amerikaninsesi.org/a/ameika-polsa/3676476.htm>
3. Azərbaycan Respublikasının Poľa Respublikası ilə imzaladığı sənədlərin siyahısı // http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=338&Itemid=68
4. Azərbaycan qəzeti, 1997-2016-ci illər
5. Cəfərli A.N. Azərbaycan-Poľa münasibətləri (1991-2006 – ci illər): Siy.elm.üzrə fəl.dok. ... dis. Bakı, 2011, 169 s.
6. Dibkovskaya A., Jarin M. və Jarin Y. Poľa tarixi. Ən qədim zamanlardan bu günlərimizdək (Tərcümə edən: H.N.Məmmədov). Bakı: «Mütərcim» nəşriyyatı, 2010, 378 s.
7. Əliyev N. NATO-nun Varşava sammiti ərefəsində Mərkəzi və Şərqi Avropada hərbi-siyasi proseslər /<http://newtimes.az/az/processestrends/4644/>
8. Əliyev N. Poľada prezident seçimləri: ölkənin xarici siyasetində mümkün dəyişikliklər / <http://newtimes.az/az/processestrends/3649/>
9. Məmmədov H.N. Azərbaycan-Şərqi Avropa: mədəniyyətlərarası əməkdaşlığın tarixi. Bakı: Mütərcim, 2008, 312 s.
10. Məmmədov H.N. Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991-2008-ci illər): Tar.üzrə elm.dok....dis. Bakı, 2013, 338 s.
11. Poľa isləhatlarının ikinci dalğası / Lena Kolyarska- Bobinskanın redaksiyası altında (Tərcümə edən: M.Hacıbəyli). Bakı, 2001, 207 s.

Türk dilində:

12. Türkiye Cumhuriyyeti Dış İşleri Bakanlığı. Türkiye-Fransa İlişkileri / <http://www.mfa.gov.tr/turkiye-fransa-siyasi-iliskileri.tr.mfa>

Rus dilində:

13. Аляев А.В. Политические процессы в Польше в переходный период: опыт трансформации внутренней и внешней политики в 1989 – 1998 гг. М., 2003.

- 14.Бальцерович Л. Против Мишев // Новая Польша, 2005, №1 www.novpol.ru/index.php?id=519 -
- 15.Беспалов А.Н. Современная политика Польши / А.Н. Беспалов. – М., 2008.
- 16.Брониславский Е., Вачнадзе Г. Польский диалог. Тбилиси: Ганатлеба, 1990, 640 с.
- 17.Бухарин Н И. Польша: десять лет по пути реформ // Новая и новейшая история (далее – НИИ). – 2000. – № 4. – С. 40-56.
- 18.Бухарин Н И. Строительство гражданского общества в странах Центральной и Юго-Восточной Европы. 90-е годы XX века – начало XXI века // НИИ. – 2005. – № 1. – С. 26-49.
- 19.Бухарин Николай, Фурман Екатерина, Волотов Сергей, Фейт Надежда. Восточная политика новых членов ЕС // <http://analyticsmz.ru/?p=577>
- 20.Гомулка К., Боручиньска-Дерешкевич И. Политика Польши по отношению к странам Южного Кавказа на рубеже XX и XXI веков: [пер. с пол.И.Политаньска]. Калининград : Страж Балтики, 2014, 278 с.
- 21.Гулевич В. Польско-российские отношения глазами польских консерваторов – 22.01.2012 / <http://newsland.com/news/detail/id/871517/>
- 22.Доннели Б. Польша, Европейский союз и Россия // Европа. Журнал Польского института международных дел. 2004.№ 4. С. 111-118.
- 23.Ершов А. Российские экономические интересы и Польша // Pro et contra. Т. 2. № 3. (www.carnegie.ru/ru/pubs/procontra/55625.htm)
- 24.Зайончковский В. Восточная Европа в польской дипломатии // Pro et contra. – Т. 3. № 2, с. 39-52.
- 25.Захматов Н И. Интеграция Польши в ЕС и интересы России // Современная Европа. 2001. № 4. С. 71-80.
- 26.История антикоммунистических революций конца XX века: Центральная и Юго-Восточная Европа / отв. ред. Ю.С. Новопашин. М., 2007, 397 с.
- 27.История южных и западных славян: В 2 т.: Учебник. Т.2: Новейшее время / Под.ред. Г.Ф.Матвеева, З.С.Нынащевой. М.: Издво МГУ, 1998, 272 с.
- 28.Квасьневский А. Польша и восточная политика Европейского Союза // Россия в глобальной политике. 2003. № 4. С. 15-20.
- 29.Киренов В. Пенсии для пана и пани Ковальских. // Рос. Вести. - 1999. - №201. - С 7 - 12.
- 30.Климкин и Ващиковский договорились о совместной работе историков по изучению Волынской трагедии/http://www.segodnya.ua/politics/_pnews/klimkin-i-vashchikovskyi-dogovorilis-o-sovmestnoy-rabote-istorikov-po-izucheniyu-volynskoy-tragedii-751488.html
- 31.Колеров М. Восточная политика Польши и Россия: исторические пределы примирения / <http://www.regnum.ru/news/polit/1353467.html>
- 32.Конституция Республики Польша от 2 апреля 1997 г. / <http://www.sejm.gov.pl/prawo/konst/rosyjski/kon1.htm>
- 33.Кретинин С В. Южные и западные славяне на современном этапе развития (конец ХХ-начало ХХI в.) : учебное пособие. Воронеж, 2006. 205 с.
- 34.Крушение самолета президента Польши под Смоленском /<https://www.gazeta.ru/news/seealso/1481373.shtml>
- 35.Кулеса Л. Досье по системе противоракетной обороны. Польская перспектива //Европа. Журнал Польского института международных дел. 2007. № 2. С. 91-104.
- 36.Кучинская М. Новая парадигма польской восточной политики // Pro et contra. Т. 3. № 2. С. 18-38.
- 37.Лучкина Л. Жилищный сектор в постсоциалистических странах Европы // МЭМО. 2004. № 3. С. 89-95.
- 38.Лучкина Л. Польша: сдвиги в личном потреблении // МЭМО. 2001. № 5. С. 96-102.
- 39.Лучкина Л. Рыночные преобразования и сдвиги в составе занятого населения в постсоциалистических странах Европы // МЭМО. 2000. №7. С. 86-93.
- 40.Лыкошина Л.С. «Левый выбор» Польши и перспективы социал - демократии: аналит. абзор. М., 2003. 68 с.
- 41.Лыкошина Л.С. Александр Квасьневский. Политический портрет. М., 2001. 72 с.
- 42.Лыкошина Л.С. Политическое развитие Польши в первом десятилетии ХХI в.: Аналитический обзор / Отв.ред. Биткова Т.Г. М.,2011, 96 с.
- 43.Лыкошина Л.С. Польские правые на пороге ХХI в.: аналит. обзор. М., 2004. 60 с.

44. Министр обороны Польши объявил о победе над Россией/ <https://www.dni.ru/polit/2017/1/13/358545.html>
45. Неменский О. Асимметрия польско-русских отношений: исторические причины и современные проявления – 17.09.2011 /<http://zapadrus.su/slavm/slobsm/452-2011-09-15-14-40-20.html>
46. Неменский О. Восточная политика Польши после победы Бронислава Коморовского / <http://www.contrrtv.ru/common/3622/>
47. Неменский О. Политика Польши в отношении Белоруссии в системе белорусско-европейских отношений /<http://www.perspektivy.info/print.php?ID=373941>)
48. Неменский О.Б. Польско-украинские отношения на современном этапе/ Проблемы национальной стратегии № 6 (27) 2014) / https://riss.ru/images/pdf/journal/2014/6/07_.pdf
- 49.О российско-польских отношениях (Справка МИД РФ) – 25.07.2013 / <http://www.mid.ru/bdomp/nsreuro.nsf/348bd0dal5a7185432569e700419c7a/432569d80022027e43256bcf0053079e!OpenDocument>
- 50.Общественные трансформации в странах Центральной и Юго-Восточной Европы (90-е годы XX века – начало XXI столетия). М., 2008. 352 с.
- 51.Политическая трансформация стран Центральной и Восточной Европы: сб. статей.М. : ИМЭПИ РАН, 1997. 135 с.
- 52.Премьер Польши призвала протестующую оппозицию к диалогу/ <https://news.mail.ru/politics/28168981/>
- 53.Приватизация в странах Центральной и Восточной Европы: первые результаты: Сб.ст. / общ. ред. С.П. Глинкина. – М. : ИМЭПИ, 1998. – 220 с.
- 54.Польско-американские отношения/http://www.analitik.org.ua/current-comment/ext/4015283853b8b/pagedoc1095_106/).
- 55.Профессор Вроцлавского университета (Польша): Польше нужна новая концепция восточной политики. 07/03/2011) / ru.forsecurity.org/
- 56.Пилявский К. Россию обойти не получится // Расширение Европейского союза: взгляд из Москвы, Берлина и Варшавы. М.: ОГНИ ТД, 2006. 78 с.
- 57.Рада призвала Польшу прекратить политизацию трагических страниц украинско-польской истории – заявление/<http://www.segodnya.ua/politics/pnews/rada-prizvala-polshu-prekratit-politizaciyu-tragicheskikh-stranic-ukrainsko-polskoy-istorii-zayavlenie-750195.html>
- 58.Сейм Польши принял резолюцию, осуждающую "вторжение" Красной Армии в 1939 году // <http://www.newsru.com/world/23sep2009/polska2.html>
- 59.Смирнов П.Е. Центральная и Восточная Европа между США и ЕС // США - Канада. Экономика, политика, культура. 2005. № 8. С. 35-56.
- 60.Современный этап польской восточной политики / http://perspektivy.info/tus/desk/sovremenneyiy_etap_polskoiy_vostochnoiy_politiki_2007-8-19-42-51.htm
- 61.Стемпловски Р. Польша в мировой системе: изменение государственного устройства и внешней политики // Журнал польского института международных дел. 2001. № 1. (www.pism.pl)
- 62.Страны Восточной и Юго-Восточной Европы в поисках своей европейской идентичности / Аналитические обзоры Центра изучения Центральной и Восточной Европы. Вып. 9. Воронеж, 2009. 62 с.
- 63.Страны Центральной и Восточной Европы на пути в Европейский союз. М., 2002. 206 с.
- 64.Центрально-Восточная Европа во второй половине XX века: в 3 т. – М., 2002. Т. 3: Трансформации 90-х годов. Ч. 1-2.
- 65.Чимошевич Владзимеж. Пути улучшения российско-польских отношений – 29.03.2013 / <http://russiancouncil.ru/blogs/diges/?id=4=403>
- 66.Чахор Р. Место стран Южного Кавказа во внешней политике Польши / Научные ведомости. Серия История. Политология. Экономика. Информатика. 2015 № 1 (198). Выпуск 33, с.189-194.
- 67.Шарапо А. Белорусско-польские отношения на современном этапе (до 2009 года) / <http://elib.bsu.by/handle/123456789/33392>
- 68.Шок и трепет. Реформы в Польше http://korrespondent.net/business_national_idea/1212351-shok-i-trepety-reformy-v-polshi
- 69.Энгельгард Ян. Двойственный характер польско-российских отношений / <http://forum.polismi.org/index.php?topic=4013-mysl-poliska>

70.Юданов Ю. И. Расширение ЕС - ответ на вызовы XXI века // Расширение ЕС на восток: позиции стран Евросоюза. М.: ИМЭМО РАН, 2002. 120 с.

71.Яжбировская И.С. Глобализация и опыт трансформации в странах Центрально- и Юго-Восточной Европы / И.С. Яжбировская. М., 2008. 378 с.

İngilis dilinde:

72.List of Sejm Marshals / https://en.wikipedia.org/wiki/List_of_Sejm_Marshals

Polyak dilinde:

73.Antoszewski A. Erozja systemu politycznego PRL w Latach osiemdziesiątych. Studium procesu Wrocław, 1991, s.147-148

74.Drzewicki A. Stosunki z Ukrainą w sferze bezpieczeństwa: polski punkt widzenia. Bezpieczeństwo narodowe. № 1. 2011. s. 161

75.Gazeta Wyborcza, 19.09.05

76.Gniazdowski M. Polska polityka zagraniczna w krajowej publicystyce prasowej // Rocznik Polskiej Polityki Zagranicznej 2007. S. 314.

77.Herman Marcin. Słowo o polityce wschodniej. – 21.05.2012 /<http://rebelya.pl/post/1923/sowo-o-politycewschodniej>.

78.Konstytucja Rzeczypospolitej Polskiej / http://www.wipo.int/wipolex/ru/text.jsp?file_id=194982

79.Kuska M. Stosunki polsko-ukraińskie / <http://www.psz.pl/120-unia-europejska/magdalena-kuska-stosunki-polsko-ukraineskie>

80.Kuzniar R. Polityka wschodnia III RP - sukcesy pragmatyzmu, porażki prometeizmu //Polityka wschodnia Polski. Uwarunkowania. Koncepcje. Realizacja. Lublin-Warszawa, 2009

81.Mackinder J.H. „Perspective”, Democratic Ideals and Reality. N.Y., 1962

82.Mieroszewski J. Rosyjski "Kompleks Polski" i obszar ULB // Kultura. 1974. № 9 (324) S. 3–14

83.Niecypr Krzysztof. Polska polityka wschodnia w exposé ministra spraw zagranicznych. – 20.03.2013 – /<http://eastbook.eu/2013/03/country/ukraine/polska-polityka-wschodnia-w-expose-ministra-spraw-zagranicznych-radoslawa-sikorskiego/>

84.Piotrowski M.A. Stosunki dwustronne Polski. Obszar poradziecki. Państwa Zakaukazia // Rocznik polskiej polityki zagranicznej 2001. S. 240.

85.Polska polityka wschodnia – 2009

86.Polsko-ukraińskie stosunki gospodarcze w III kwartale 2014 r. Ambasada Rzeczypospolitej Polskiej w Kijowie / <https://kiev.trade.gov.pl/pl/ukraine/article/detail/2271>. Polsko-ukraińskie stosunki gospodarcze.html

87.Porozumienia Okrągłego Stołu/ Olsztyn. 1989

88.Priorytety polskiej polityki zagranicznej 2012–2016 // Ministry of Foreign Affairs of the Republic of Poland: website. Warszawa, 2012. Marzec, c. 12

89.Stosunki gospodarcze Polski z Ukrainą. Dane za 2013 rok: / http://prestiz.info.pl/Stosunki_gospodarcze_Polski_z_Ukrain%C4%85_341,1402

90.Świdziński Andrzej. Polsko-Amerykańska współpraca – wasalizm czy partnerstwo strategiczne? // 2010-11-14 http://www.mojeopinie.pl/polkoamerykanska_wspolpraca_wasalizm_czy_partnerstwo_strategiczne,3,1289693117

91.Szkoly wyższe i ich finanse w rokach akademickim 1996/97, GUS, 1997, Warszawa

92.Uchwała Sejmu Rzeczypospolitej Polskiej z dnia 15 lipca 2009 r. w sprawie tragicznego losu Polaków na Kresach Wschodnich/ [http://orka.sejm.gov.pl/opinie6.nsf/nazwa/2183_u\\$file/2183_u.pdf](http://orka.sejm.gov.pl/opinie6.nsf/nazwa/2183_u$file/2183_u.pdf)

93.Uchwała Sejmu Rzeczypospolitej Polskiej z dnia 22 lipca 2016 r. w sprawie oddania hołdu ofiarom ludobójstwa dokonanego przez nacjonalistów ukraińskich na obywatelach II Rzeczypospolitej Polskiej w latach 1943–1945/ <http://dziennikustaw.gov.pl/mp/2016/726/1>.

94.Uchwała Senatu Rzeczypospolitej Polskiej z dnia 7 lipca 2016 r. w sprawie oddania hołdu ofiarom ludobójstwa dokonanego przez nacjonalistów ukraińskich na obywatelach II Rzeczypospolitej w latach 1939–1945 /<https://www.senat.gov.pl/aktualnosci/art,8883,22-posiedzenie-senatu.html>

95.Ukraińcy pozytywnie o Polsce i Polakach. Komunikat z badań Instytutu Spraw Publicznych / <http://www.isp.org.pl/uploads/filemanager/pliki/PE/Wizerunek%20Ukraina%202010/Ukraicyostosunkachpolsko-ukraskich.pdf>

96.Unger L. Polityka wschodnia Polski w wizji paryskiej „Kultury” // Polityka wschodnia Polski. Uwarunkowania. Koncepcje. Realizacja. Lublin-Warszawa, 2009.

97.Ustawa z 18 lipca 1998 r. o zmianie ustawy o powszechnym ubezpieczeniu zdrowotnym oraz o zmianie niektórych ustaw, Dz.U. z 1998 r. Nr. 117, 756.

98.Wizimirska B. Kronika stosunków międzynarodowych Polski w 2001 r. // Rocznik Polskiej Polityki Zagranicznej 2002. S. 516.

99.Wyciszkiewicz E. Polityka Polski wobec państw Kaukazu Południowego // Rocznik polskiej polityki zagranicznej 2008. S. 240

100.Zakaukazie - nowe rozdanie // Rocznik strategiczny 1999/2000. Warszawa, 2000. S. 190.

Ukrayna dilində:

101. Волинська трагедія: дві правди/ http://www.novadoba.org.ua/sites/default/files/files/razom_na_odnyi_zemli/3.3.pdf

102. Гжегож Мотика Волинь 1943 року КРИТИКА. 7-8 2003 рік/ <http://www.ji-magazine.lviv.ua/dyskusija/volyn/krytyka7-8-2003.htm#1>.

103. Спільна заява президента України і президентів Республіки Польща «про примирення в 60-ту річницю трагічних подій на Волині» /<http://www.studfiles.ru/preview/6343751/page:48/>

Internet resursu:

104. <http://www.poland.su/>

105. <http://www.sejm.gov.pl/>

106. <http://www.senat.gov.pl/>

107. <http://www.msz.gov.pl/pl>

108. <http://www.president.pl/>

109. <http://www.sejm.gov.pl/prawo/lobbying/kon12.htm>.

110. <http://pkw.gov.pl/ustawy-wyborcze/ustawa-z-dnia-5-stycznia-2011-r-kodeks-wyborczy-wraz-z-przepisami-wprowadzajacymi-teustawę.html>.

111. <http://etatist.com/xeber/27157-donald-tusk-ermnistana-vdverdi.html>

ƏN MÜHÜM HADİSƏLƏRİN XRONOLOGİYASI

5 iyul 1945-ci il – Qərb müttəfiqləri Polşa Respublikasının mühacir hökumətini tanımaqdan imtina edirlər.

19 yanvar 1947-ci il – Seym seçkiləri; Seçkilər terror və represiya şəraitində aparıldı, nəticələr kommunistlər tərəfindən saxtalasdırıldı.

1947-1949-cu illər – Üç illik bərpa planı.

15-21 dekabr 1948-ci il – Polşa Fəhlə Partiyasının (PPR) və Polşa Sosialist

Partiyasının (PPS) birləşməsi əsasında Polşa Birləşmiş Fəhlə Partiyasının (PBFP) yaranması.

1948-1954-cü illər – Stalinizm; terror gücləndirilməsi.

22 iyul 1952-ci il – Polşa Konstitusiyanın qəbul edilməsi

25 sentyabr 1953-cü il – Primas Vişinskiinin həbs edilməsi

28 iyun 1956-ci il – Poznanda fəhlə qiyamı və onun ordu tərəfindən qəddar yatırılması.

Oktyabr 1956-ci il – Qomulka PBFP-nin birinci katibi olur; sistem islahatlarına, primasın azadlığı çıxarılmasına cəhd edilir.

1962-ci illərdən sonra – İslahatların məhdudlaşdırılması; Katolik kilsəsi ilə münaqişə; PBFP- də fraksiyalararası mübarizə.

14 mart 1964-cü il – 34 incəsənət və elm xadimlərinin Mərkəzi hakimiyyət orqanına məktub.

18 noyabr 1965-ci il – Polşa yepiskoplarının Almaniya yepiskopuna məktubu.

1966-ci il – Polşada xristianlığın qəbul edilməsinin minilliyyinin və poljak dövlətinin minilliyyinin bayram edilməsi.

1968-ci il – Mart hadisələri; ziyanlıların təqib edilməsi; antisemit kampaniyası.

7 dekabr 1970-ci il – PXR-nin Almaniya ilə Müqavilə imzalaması

14–18 dekabr 1970-ci il – Qdansk, Şeçin və Elblonqda tətillər və həyəcanlar, ordu qüvvələri tərəfindən amansızcasına yatırılması, iğtişaşlar; Qomulkanın istefa verəməsi; Qerek PBFP-nin Birinci katibi (20 dekabr) oldu.

1971–1973-cü illər – Yarımçıq iqtisadi islahatlara cəhdlərin edilməsi.

1975-ci il – Konstitusiyaya dəyişiklər layihəsi; ziyalılar və katolik kilsəsinin müqavimət göstərməsi.

1976-ci il – İqtisadi böhranın kəskinləşməsi; “Ureus” zavodunda və Radomda fəhlələrin narazılıqları; mütəşəkkil müxalifətin yaranması.

2–10 iyun 1979-cu il – Roma Papası II İohn Pavelin səfəri.

1980-ci il – İqtisadi fəlakət; kütləvi tətillər; Qdansk Sazişi (31 avqust); L.Valensanın başçılığı altında Müstəqil “Həmrəylik” həmkarlar ittifaqının yaranması; Qerekin hakimiyyətdən getməsi (5–6 sentyabr).

12/13 dekabr 1981-ci il – Hərbi vəziyyət tətbiq edilir; General Yaruzelski Milli Qurtuluş Hərbi Şurasının başçısı olur.

19 oktyabr 1984-cü il – Ruhani Popeluszkonun qətlə yetirilməsi; dəfn mərasimi qeyri-leqal “Həmrəyli”yin gücünü göstərir.

Aprel, avqust 1988-ci il – Tətillərin geniş vüsət alması

5 aprel 1989 –cu il – “Dəyirmi masa” Sazişi.

4 iyun 1989-cu il – Dəyirmi masa” Sazişi əsasında Seymə seçkilərin keçirilməsi, senata azad seçkilərin keçirilməsi, “Həmrəyli”in qələbə qazanması.

Sentyabr 1989-cu il – Tadeuş Mazovetski hökumətinin yaradılması.

1 yanvar 1990-ci il – İqtisadi islahatların başlanması; zlotonun möhkəmlənməsi.

30 yanvar 1990-ci il – PBFP-nin buraxılması

25 noyabr və 9 dekabr 1990-ci il – Prezident seçkilərinin ikinci turunda Polşa prezidenti Lex Valensa olur.

Yanvar 1991-ci il – Beletcki hökumətinin qurulması; islahatların davam etdirilməsi.

27 oktyabr 1991-ci il – Seym və Senata azad seçkilər.

1993-cü il – Polşa ərazisindən sonuncu rus hərbi hissələrinin çıxarılması. Parlament seçkiləri (sentyabr).

8 aprel 1994-cü il – Polşa Avropa İttifaqının (Aİ) üzvlüyüne ərizə verir.

Noyabr 1995-ci il – Aleksandr Kvasnevski prezident seçkilərində qalib gəlir.

1996-ci il – “Seçkiqabağı kampaniya - Həmrəylik” adlı sağ blok yaranması.

İyul 1996-ci il – Polşanın İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatına daxil olması.

Oktyabr 1996-ci il – Vislavayın Simborska Ədəbiyyat üzrə Nobel mükafatı almışdır.

25 may 1997-ci il – Referendum yolu ilə Konstitusianın qəbul edilməsi

İyul 1997-ci il – Polşa NATO-ya daxil olma məsələsi ilə bağlı danışıqlar üçün dəvət alır.

Sentyabr 1997-ci il – “Seçkiqabağı kampaniyası - Həmrəylik” adlı sağ blokun parlament seçkilərində qələbə qazanması, Yeji Buzek hökumətinin qurulması.

Mart 1998-ci il – Aİ üzvlüyü ilə bağlı danışıqlar başlayır.

Oktyabr 1998-ci il – Özünüidarəetmə sahəsində islahatlar.

1 Yanvar 1999- cu il - inzibati-ərazi islahatı.

Yanvar- fevral 1999-cu il – Səhiyyə, pensiya və məktəb sistemlərində islahatlar.

12 mart 1999 cu il – Polşanın NATO-ya üzv qəbul edilməsi

Mart 2000-ci il – Andjey Vaydeya “Oscar” mükafatının verilməsi

Oktyabr 2000-ci il – Prezident Aleksandr Kvasnevskinin yenidən seçilməsi.

Sentyabr 2001-ci il – Parlament seçkilərində Demokratik Solçu qüvvələr İttifaqının da qələbə qazanması, sağların məglubiyəti; Leşek Miller hökumətinin qurulması.

13 dekabr 2002-ci il – Polşa Kopenhagendə Avropa İttifaqına daxil olmaq üzrə danişqları başa çatdırır.

Mart-aprel 2003-cü il – Polşanın Səddam Hüseynə qarşı koalisiyada və İraq müharibəsində iştirakı.

16 aprel 2003-cü il – Polşanın Afinada Al-yə üzv qəbul edilməsi haqda müqavila imzalaması.

7–8 iyun 2003-cı il - Polşanın Avropa İttifaqına daxil olması haqqında referendum keçirildi və səslərin 77 %-i “lehinə” oldu.

1 may 2004-cı il - Polşa Al-yə daxil oldu.

2 aprel 2005-cı il – Roma Papası II İohan Pavel vəfat etdi.

Oktyabr 2005-ci il – Prezident seçimləri zamanı Varşava şəhərinin keçmiş meri, Lex Kaçinski liberal siyasetçi Donald Tuska qalib gəlir.

10 Aprel 2010 –cu il - Polşa prezidenti Lex Kaçinski və onu müşayiət edən hökumət heyəti daşıyan Tu-154M tipli təyyarə Smolenski ətrafında qəzaya uğramış və xilas olan olmayıb.

06.08.2010 - 06.2015 - Bronislav Komorovskinin prezidentlik illəri

10 -24 may 2015-ci il - Prezident seçimləri zamanı A.Duda qalib gəlir.

BİOQRAFİK LÜĞƏT

Balceroviç Leşek (1947) - siyasetçi, iqtisadçı. 1981-ci ilə qədər Polish Birleşmiş Fəhlə Partiyasının üzvü, 1981-ci ildən sonra həmkarlar ittifaqları “Həmrəylik” məsləhətçisi. 1989-1991-ci illərdə və 1997-ci ildən Baş nazirin müavini və Maliyyə naziri. 1995-ci ildən “Azadlıq Uniyası”nın sədri. Iqtisadi dəyişikliklər (“şok terapiyası”) programının müəllifidir.

Beleski Jan Kşistof (1951) - Polşa siyasetçisi. 1980-ci ildən “Həmrəyliyin” üzvü, 1989-1993-cü illərdə Vətəndaş Parlamenti Klubundan Seymin deputatı. 1990-ci ildə Liberal Demokratik Kongresi Siyasi Şurasının banilərindən biri kimi çıxış etdi. 1991-ci ildən 1993-cü ilə kimi bu quruma rəhbərlik etdi. 1994-cü ildən Demokratik Unianın üzvüdür. 1991-ci ilin yanvar-dekabr aylarında Hökmətə rəhbərlik etmişdir. 1993-cü ildən Avropa Yenidənqurma və İnkişaf Bankında Polşanın nümayəndəsidir. 9 mart 2010-cu il də Baş nazir Donald Tusk tərəfindən Baş nazir yanında İqtisadiyyat Şurasının sədri təyin edilmişdir.

Buzeck Jeji (1940) - Polşa siyasetçisi, mexanik-injener, elmi işçi. O, Sileziya Politexnik Akademiyasını bitirib. Qlivisdə Kimya İnstitutunun professorudur. 1980-ci ildən “Həmrəyliyin” tanınmış xadimidir. 1997-ci ilin oktyabrından Seymin deputatı və Hökmətin Baş Naziri (2001-ci ilin payızına qədər).

Bronislav Geremek (1932) - Polşa tarixçisi və siyasetçisi. Polşa Elmlər Akademiyasının Tarix İnstitutunun 1955-1985-ci illərdə elmi işçisi, 1989-cu ildən professorudur. 1980-ci ildən “Həmrəylik” Azad Həmkarlar İttifaqının müşaviri. 1989-cu ildə “Dəyirmi masa”nın iclaslarında iclaslarında iştirak etmiş. 1989-cu ildə Seymin deputatıdır. 1994-cü ildə “Azadlıq Uniyası”nın təşkilatçılarından biri oldu.

Bronislav Komorovski – (1952) Polşada olduqca yüksək hörmət və ehtirama malik, müasir Litvanın şimal-şərqində yerləşən Aukştayıya vilayətindən başlayan və XV əsrдən etibarən tanınan

Komorovski nəslinin təmsilçisi olan qraf Bronislav Komorovski nəslinin təmsilçisi. 1977-ci ildə - Varşava universitetinin tarix fakültəsini bitirmişdir. 1977-1980-ci illərdə antiklerikal kommunist yönü “Slowo Powszechne” (“Ümumi söz”) jurnalının redaksiyasında çalışmışdır. PXR-də demokratik müxalifətin fəaliyyətində, gizli “Glos” jurnalının nəşr edilməsində yaxından iştirak etmişdir. 11 noyabr 1979-cu ildə “İnsan haqlarının və vətəndaş hüquqlarının qorunması hərəkatı”nın təşkil etdiyi etiraz nümayişində iştirak etmiş və buna görə həbs olunaraq 1 ay müddətinə azadlıqdan məhrum olunmuşdur. 1980-81-ci illərdə - “Həmrəylik” həmkarlar ittifaqının sosial araşdırımlar mərkəzində işləmişdir. 27 sentyabr 1981-ci il tarixində “Müstəqilliyyin Xidməti Klubunun” təsisçilərindən olmuşdur. PXR-də hərbi vəziyyət zamanı bir müddət həbsdə olmuşdur. 1981-89-cu illərdə Nepokalyanov katolik məbədində tarix fənni üzrə dərs demişdir. 1982-ci ildə Şərqi və Mərkəzi-Şərqi Avropanın problemlərindən bəhs edən gizli “ABC” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. 1989-90-ci illərdə siyasi təşkilat və cəmiyyətlərlə əməkdaşlıq məsələləri üzrə Nazir A.Xallın rəhbərliyi altında Naziliyin aparat rəhbəri işləmişdir. 1989-cu ildə xaricdə yaşayan polyaklara yardım göstərən Polşa icmasının üzvü seçilmişdir. 1990-93-cü illərdə T.Mazovetski, Y.Bieletski və X.Suxotska hökumətlərində Milli Müdafiə Nazirinin müavini vəzifəsini icra etmişdir. 1991-93-cü illərdə “Demokratik İttifaq” Partiyasının namizədi kimi Seymə üzv seçilmiştir. 1997-2000-ci illərdə Seymin Milli Müdafiə Komissiyasının sədri vəzifəsində işləmişdir. 2000-2001-ci illərdə Y.Buzek hökumətində Müdafiə Naziri işləmişdir. 2001-ci ildə “Vətəndaş Platforması” Partiyasının sıralarına qatılmışdır. 2005-2007-ci illərdə Seymin sədr müavini, 2007-ci ildən isə Sədri (Marşalı) vəzifələrində çalışmışdır. 2006-ci ilin iyun ayından “Vətəndaş Platforması” Partiyasının sədr müavini seçilmişdir. 2010-2015-ci illərdə prezident postunu tutmuşdur.

Duda Andjey (1972) – Polyak siyasi və dövlət xadimi. 2014-2015-ci illərdə “Hüquq və ədalət” partiyasından Avropa Parlamenti-nin üzvü olub. 2015-ci ildə Polşa prezidenti seçilib.

Kaçinski Lex (1949- 2010). 2002-2005-ci illərdə Varşava şəhərinin bələdiyyə başçısı, "Hüquq və Ədalət" partiyasının rəhbərlərindən biri, 2005-2010-cu illərdə Polşanın prezidenti olmuşdur.

1977-ci ildən Fəhlələri Müdafiə Komitəsi, 1978-ci ildən Qdansk Azad Həmkarlar İttifaqlarının Təsis Komitəsi ilə əməkdaşlıq edən, 1980 -ci ilin avqustundan Qdansk Zavodlararası Tətil Komitəsinin müşaviri kimi fəaliyyət göstərən Lex Kaçinski 1981-ci ildə “Həmrəylik” Müstəqil Həmkarlar İttifaqlarının 1-ci Ümumpolşa qurultayına nümayəndə seçilib.

O, 1988-ci ildən Lex Valensa yanında Mülki Komitənin, 1989-cu ildən isə “Həmrəylik” hərəkatının Ümumpolşa İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü idi. 1989-cu ildə senator, iki il sonra isə Polşa Seyminin deputati seçilib. 1991 -ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992 – 1995 -ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri, 2001-ci ildə “Hüquq və ədalət” partiyasının başçısı, 2002-ci ildən Varşavanın meri, 2005 - 2010-cu illərdə Polşa Prezidenti olmuşdur. Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğramış və o, həyatını itirmiştir.

Kaçinski Yaroslav (1949) - Polyak siyasetçi və dövlət xadimi. Hakim mühafizəkar “Hüquq və Ədalət” Partiyasının qurucusu və sədri. 14 iyul 2006- 9 noyabrın 2007-ci illərdə Polşanın Baş naziри olmuşdur. 2015-ci ildə Polşa prezidenti seçimlərində partiyasının üzvü Andrzej Dudu dəstəklədi. Yaroslav Kaçinski 2015-ci il iyunun 20-də keçirilən Partiya konfransında parlamentə seçimlərdə qələbə qazanılacağı təqdirdə Polşanın Baş naziри vəzifəsinə Beate Şedlonun namizədiyini irəli sürdü. 2015 parlament seçimlərində rəhbərlik etdiyi partiya 37,6% səslə qələbə qazandı. Partiyanın lideri Yaroslav Kaçinski deputat mandatından imtina etdi.

Kopaç Eva (1956) – Polşanın siyasi və dövlət xadimi.). 2007-2011-ci illərdə Səhiyyə naziri. 2011-2014-cü illərdə Seymin Marşalı

lı, 22 sentyabr 2014-16 noyabr 2015-ci illərdə Polşanın Baş Naziri olmuşdur.

Kvasnevski Aleksandr (1954) - Polşa ictimai-siyasi xadimi. 1977-ci ildə Polşa Birleşmiş Fəhlə Partiyasına üzv olmuşdur. Onun ictimai-siyasi fəaliyyəti tələbə və gənclər hərəkatı ilə bağlı olmuşdur. 1985-1989-cu illərdə Gənclər naziri vəzifəsində çalışıb. O, 1989-cu ildə "Dəyirmi masa"nın təşkilatçılarından biri oldu. 1990-1995-ci illərdə Polşa Sosial-Demokrat Partiyasının Ali Şurasına rəhbərlik etmiş. 1995-ci və 2000-ci illərdə iki dəfə Polşa prezidenti seçilib.

Lešek Miller (1946) - Polyak siyasetçisi və dövlət xadim, Polşa Respublikasının Demokratik Sol İttifaqının (SDLP) və Sosial-Demokrat Partiyasının liderlərindən biri. I, II, III və IV çağırışlarda (2005-ci ildək) Seymə üzv seçilmiş, 19 oktyabr 2001-2 may 2004-cü illərdə Polşanın Baş nazir olmuşdur.

Marek Belka (1952) - Polyak iqtisadçısı və dövlət xadimi. 1990-1996-ci illərdə və 2001-2002-ci illərdə Polşanın Maliyyə naziri, 2004-2005-ci illərdə Polşanın Baş naziri, 2006-2008-ci illərdə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, 2008-ci ildən BVF-nin Avropa departamentinin direktoru, 2010-2016 -ci illərdə Polşa Milli Bankının Prezidenti olmuşdur.

Marçinkeviç Kazimej (1959) - Polyak siyasetçi. 2005-2006-ci illərdə Baş nazir olmuşdur.

Miller Lešek (1946) - Polşa siyaset xadimi. 1969-cu ildən 1990-ci ilin yanvarından Polşa Birleşmiş Fəhlə Partiyasına üzv olub. 1989-cu ilin iyulundan 1990-ci ilin yanvarından PBFP-nin Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü. "Dəyirmi masa" danışqlarında Hökümətin nümayəndəsi kimi iştirak edirdi. 1990-ci ilin yanvarında PSDP Mərkəzi İcraiyyə Komitəsinin baş katibi seçilib. 2001-ci ildə Baş Nazir təyin edilir.

Miłoš Česlav (1911-2004) - Polyak şairi, yazarı, tərcüməçisi. 1951-ci ildə Fransaya mühacirət etmiş, 1960-ci ildən ABŞ-da yaşayır. Berkldə Kaliforniya Universitetinin professor (1961-1978). "Üç

Qış" (1936), "Mənəvi traktat" (1948), "Adsız şəhər" (1969) və b. poeziya məcmuələrinin müəllifi. 1980-ci ildə Nobel mükafatı alıb.

Mixnik Adam (1946-2004) - Polşa siyasetçisi, tarixçisi və publisisti. 1968-1969-ci illərdə tələbə etiraz aksiyalarında iştirakına görə həbsdə olub. 1977-ci ildən Fəhlə Müdafiə Komitəsinin üzvü olmuş. O, 1989-cu ildə "Dəyirmi masa" danışqlarının iştirakçıları olub. 1989-ci ildən "Seçicilər qəzetinin" («Gazeta Wyborcza») baş redaktoru. 1989-1991-ci illərdə Seymin deputatı olub.

Modzelevski Karl (1937) - Polyak siyasetçi, tarixçi. Polşa Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi. Siyasi fəaliyyətinə görə 1964-1967-ci illərdə, 1968-1971-ci illərdə həbsdə olub. 1981-ci ildən "Həmrəylik" Azad Həmkarlar İttifaqı üzvü. 1989-1991-ci illərdə Senatın üzvü olub. 1991-ci ildə "Əmək Həmrəyliyi"-nin təşkilatçılarından biri. 1992-1995-ci illərdə Əmək Üniyasanın fəxri sədri. Polşa orta əsr tarixinin tədqiqi ilə məşğul olur.

Olşevski Jan (1930) - Polyak siyasetçisi, vəkil, Polşa Baş naziri (23 dekabr 1991-ci il - 5 iyun 1992-ci il).

1976-cı ildə Fəhlə Müdafiə Komitəsinin üzvü olmuş. 1977-ci ildən İnsan və vətəndaş hüquqları müdafiəsi Hərəkatının üzvü. 1989-cu ildə o, müxalifət tərəfindən "dəyirmi masa" iclaslarında iştirak etmişdir. 1990-ci illərdə dəfələrlə Seymə seçilib. 1991-ci ilin dekabrından 1992-ci ilin iyununadək hökumət kabinetinə rəhbərlik edib. Lakin prezidentlə kəskin qarşıdurmaya gedərək tezliklə istəfə vermişdir. 1995-ci ildə Polşa Dirçəliş Hərəkatını təsis edib.

Oleksi Yuzef (1946-2015) - dövlət xadimi və iqtisadçı. 1993-1995-ci illərdə - Seymin Marşalı, 1995-1996-ci illərdə Polşa Nazirlər Şurasının sədri, 2001-2004-cü illərdə - Seymin Xarici işlər komissiyasının sədri, yanvar-aprel 2004-cü ildə - Baş nazirin müavini, Daxili işlər və Administrasiya naziri, 2004-2005-ci illərdə Polşa Seyminin marşalı olmuşdur.

Pavlyak Valdemar (1959) - Polyak siyasi və dövlət xadimi. 1985-1989 -cu illərdə Polşa Birleşmiş Kəndli Partiyasının, 1990-ci ildən PSL-in üzvü (1991-1997-ci illərdə Ali İcraiyyə Komitəsinin başçısı). 1992-ci ilin iyun-iyul aylarında və oktyabr 1993-mart 1995-

ci illərdə Hökumət Kabinetinə rəhbərlik etmişdir. 1995-ci ildə prezident seçkilərində namizədiyini irəli sürdü, lakin məglub oldu.

Radoslav Sikorski (1963-cü) – ictimai-siyasi və dövlət xadimi. 1981-1989-cu illərdə Böyük Britaniyada mühacirətdə olub 1986-1989-cu illərdə Əfqanistan və Anqolada müharibə reportyoru işləyib 1992-ci illərdə Polşanın Müdafiə nazirinin müavini kimi Polşanın NATO-ya daxil olması danışqlarında iştirak edib 1998-2001-ci illərdə Xarici İşlər nazirliyinin dövlət katibinin müavini 2002-2005-ci illərdə American Enterprise Institute-un təqaüdçüsü və New Atlantic Initiative-in icraçı direktoru 2005-2007-cu illərdə Milli müdafiə naziri 2007-2014-cü illərdə Xarici İşlər Naziri, 2014-2015-ci illərdə Seymin Marşalı olmuşdur.

Suxoska Xanna (1946) - Polyak siyasətçisi, hüquqşunas, onların Adam Mitskeviç adına Poznan Universitetinin elmi əməkdaşı. 1964-1989-cu illərdə Stronnictwo demokratichno - (DP-nin) üzvü idi, 1980-ci ildə "Həmrəyliyə" daxil oldu. 1982-ci ildən Lublin Katolik Universitetində Konstitusiya hüququ fənnini tədris edirdi. 1991-ci ildən Demokratiya Uniyasiñın, 1994-cü ildən Azadlıq Uniyasiñın üzvü. İyul 1992-oktyabr 1993-cü illərdə Baş nazir olmuşdur.

Simoşevič Vlodzimej (1950) - Polşanın siyasi və dövlət xadimi. 1996-1997-ci illərdə Polşanın Baş naziri, Lešek Miller hökumətində (2001-2004), daha sonra Mark Belka hökumətində (2004-2005) Xarici İşlər naziri, Polşa Seyminin Marşalı (2005) olmuşdur.

Sivinski Boqdan (1939) - Polyak jurnalisti və tarixçisi, din xadimi. 1980-ci ildən "Həmrəylik" Azad Həmkarlar İttifaqı üzvü. 1981-1990-ci illərdə mühacirətdə olmuş. Orta əsrlərdə kilsənin fəaliyyətinə elmi əsərlər həsr etmişdir.

Sidlo Beata (1963) - Polşa siyasətçisi. 2005-ci ildən "Hüquq və Ədalət" Partiyasından Polşa Seyminin üzvü seçilir. 2015-ci il seçkilərindən sonra Polşanın Baş naziri vəzifəsini tutur.

Tadeusz Mazovieski (1927) - Polşa siyasətçisi, hüquqşunas və publisisti. 1946-1955-ci illərdə "Pax" dərnayının üzvü, 1958-1981-ci illərdə «Venz» («Więz») jurnalının baş redaktoru olub. 1989-cu ildə müxalifətin nümayəndəsi kimi "dəyirmi masa" iclaslarında

iştirak etmişdir. 1989-cu ilin avqust – dekabr aylarında II DM-dən sonra ilk qeyri-kommunist hökumətə başçılıq etmişdir. O, "Azadlıq Uniyasi"nın təşkilatçılarından biri oldu.

Turoviç Jeji (1912-1999) - Polyak jurnalit, publisist. O, 1989-cu ildə "Dəyirmi masa" danışqlarının iştirakçıları olub. 1991-ci ildən S. Batori adına Fondun Şurasının sədri.

Tusk Donald (1957) – polyak siyasi və dövlət xadimi. Qdansk Universitetinin Humanitar fakültəsini bitirmişdir. 1980-ci ildə - "Həmrəylik" həmkarlar ittifaqının yaranmasında iştirak edir. Bu fəaliyyətin görə 1981-ci ildə dövlət nəşriyyatından xaric edilir. "Svielik" kooperativində 7 il fəhlə kimi işləmişdir. 1989-cu ildə - Liberal ittifaqını yaradır və 1991-ci ildə bu hərəkat Liberal-demokratik Konqresə çevrilir. 1994-cü ilin aprelində Azadlıq İttifaqının (Liberal-demokrat konqres və Demokratiya İttifaqının birləşməsindən yaranmışdır) sədr müavini seçilmişdir. 1997-ci il seçkilərində Azadlıq İttifaqından Senata seçilmiş və 4-cü Senatın sədr müavini olmuşdur. 2001-ci ildə "Vətəndaş Platforması" partiyasını təsis edir. 2001-2005-ci illərdə 4-cü Seymdə sədr müavini seçilmişdir. 2003-cü ilin aprelindən "Vətəndaş Platforması" partiyasının sədridir. 2007-ci il 21 oktyabr tarixində keçirilmiş növbədənəkar Parlament seçkilərində qələbə qazanır. 2007-2014-cü illərdə Baş nazir olmuş, 2014-cü ildən Avropa Şurasının sədridir.

Valensa Lex (29 sentyabr 1943) - Polyak siyaset və dövlət xadimi, insan hüquqlarının fəal müdafiəcisi, Müştəqil həmkarlar təşkilatı olan "Həmrəyliyin" lideri. Polşada totalitar sosializmə qarşı müxalifət lideri. İxtisasca elektrikdir (Qdansk).

1983-cü ildə Nobel Sülh mükafatına layiq görüllüb. 1989-cu ildə o, "dəyirmi masa"-nın iclaslarında iştirak etmişdir. 1990-ci ildə yeni Polşa Respublikasının Prezidenti seçildi. 1990-1995-ci illərdə Polşa prezidenti olub. 1997-ci ildə III Reç Pospolitanın Xristian Demokrat Partiyasını yaratmışdır.

Vişinski Stefan (1901-1981) – Polşa Priması, Kardinal. Lublin Katolik Universitetində İctimai Elmlər və iqtisadiyyat ixtisasını oxuyub, Kanon hüququ üzrə doktorluq dissertasiyasını müdafiə

etmişdir. 1946-cı ilin martında o, Papa XII Piy tərəfindən Lyüblin biskupu təyin edilib. 1948-ci ildə Polşanın priması təyin edilib. 1953-1956-cı illərdə həbsdə olub. 1970-ci illərdə muxalifat meydanına çıxanda kardinal Wiśinski milli avtoritetə çevrildi və "Həmrəylilik" liderləri ilə əlaqə yaratdı.

Jaruzelski Woyzex (1923) - Polyak generalı və dövlət xadimi. 1941-ci ildə Sibirə sürgün edilmiş və 1943-cü ildən SSRİ ərazi-sində yaradılmış Polşa hərbi birləşməsinə daxil olmuş, 1968-1983-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb. Fevralın 1981-ci ildən noyabr 1985 ilədək Polşa hökuməti rəhbərlik edib. 1981-1989-cu illərdə Polşa Birləşmiş Fəhlə Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, 1985-1989-cu illərdə Dövlət Şurasına başçılıq etmiş. İyul 1989-cu ilin iyulunda o, Polşa prezidenti seçildi və 1990-ci ilin dekabrında qədər bu vəzifədə qaldı.

Zolkevski Stefan (1911-1991) - Polşa ədəbiyyatşunası və publisisti. Varşava Universitetinin məzunu. 1954-cü ildən fəlsəfə elmləri doktoru.

YOXLAMA SUALLARI VƏ TESTLƏR

A) Yoxlama sualları:

Cədvəli tamamlayın: "Polşada kommunist rejiminin ("real sosializmin") böhranları"

| Böhran | 1970-ci il | 1980-81-ci illər | 1988-1989-cu illər |
|-----------|------------|------------------|--------------------|
| Səbəbləri | | | |
| Nəticəsi | | | |

1. 1980-ci ilin avqustunda fəhlə hərəkatı barədə nə deyə bilərsiniz?
2. Qdansk-Şetsin razılaşması və "Həmrəylilik" in qeydiyyatı nə vaxt baş vermişdir?
3. Niyə Polşada demokratiyaya kecid dinc baş vermişdir?
4. L.Valensa kim idi? Polşanın müasir tarixində onun rolu nədir?
5. "Dəyirmi masa" nə deməkdir? Polşada kommunist rejiminin devrilməsində onun rolu nədir?
6. "Şok terapiyası"nın Polşa üçün nəticələri hansılardır? Erkən 90-cı müəllifi polski hekonomicheskikh islahatlar kim idi?
7. Polşanın müasir Avropada rolunu necə xarakterizə edə bilərsiniz?
8. S. Kanya. V.Yaruzelski: PXR-in süqutunun səbəbkarları?
9. 1981-ci ildə Polşanın daxili siyasi və beynəlxalq vəziyyəti.
10. Hərbi vəziyyətin tətbiqinə səbəb nə idi?
11. 1980-ci illərdəki iqtisadi islahatların uğursuzluğunun səbəblərini açıqlayın.
12. 1989-cu il seçimlərinin nəticəsi necə oldu?
13. "Real sosializm" niyə süqut etdi?
14. Xarici siyasetin Qərb oriyentasiyası.
15. Regional və beynəlxalq təşkilatlarda iştirak.
16. NATO -ya nə vaxt və nə üçün qəbul edildi?

17. Aİ-yə nə vaxt qəbul edildi?
18. Polşa – ABŞ münasibətlərindəki yaxınlığın səbəbini izah edin.
19. Polşada rusofobiyanı doğuran səbələri izah edin.
20. Polşa Azərbaycan Respublikası arasında beynəlxalq əlaqələr.
21. Polşada yeni siyasi sistemə keçid prosesini şərh edin.
22. Qərbə integrasiyanın başa çatmasının nəticələrini təhlil edin.
23. Polşanın "Şərq siyasəti"nin əsas hədəfləri nədir?
24. Polşa-Azərbaycan siyasi münasibətlərinin inkişafı ilə bağlı faktları göstərin.
25. Polşanın Azərbaycanla bağlı maraqlarını analiz edin.
26. Azərbaycanın Polşa ilə bağlı maraqlarını təhlil edin.
27. Polşanın NATO-nun 2016-cı il Varşava sammitinin qərarları barədə nə deyə bilərsiniz?
28. Azərbaycanlı diasporun Polşanın sosial-siyasi həyatında iştirakı barədə nə deyə bilərsiniz?

B) TESTLƏR:

1. Polşanın 1980-ci illər tarixinə aiddir:
 - a) "77-lər Xartiyası; b) "Təmiz əllər" adlı kompaniyanın keçirilməsi; c) Həmrəylik hərəkatı; d) "Məxməri inqilablar"; e) əvvəlki cavabların heç biri aid deyildir.
2. "Vişegrad qrupu"na daxil olan dövlətlər:
 - a) Polşa, Macarıstan, Çexoslovakiya; b) Macarıstan, Sloveniya, Slovakiya; c) Macarıstan, Polşa, Çexiya; d) Polşa, Macarıstan, Albaniya; e) Çexoslovakiya, Serbiya, Polşa.
3. Müstəqil Polşa Respublikasının ilk prezidenti kim idi?
 - a) Jaruzelski; b) L.Valensa; c) A.Kvasnevski; d) L.Baltseroviç; e) T.Mazovetski
4. Müstəqil Polşa Respublikasının ilk Baş naziri kim idi?
 - a) Jaruzelski; b) L.Valensa; c) A.Kvasnevski; d) L.Baltseroviç; e) T.Mazovetski

5. Polşada "Şok terapiyası" kimi tanınan sosial-iqtisadi islahatların müəllifi kim idi?
 - a) L.Valensa; b) A.Lepper; c) L.Baltseroviç; d) T.Mazovetski; e) D.Tusk

6. Polşa Avropa İttifaqına nə vaxt daxil oldu?
 - a) 1999; b) 2003; c) 2004; d) 2005; e) 2007
7. Polşa NATO-ya nə vaxt daxil oldu?
 - a) 1999; b) 2003; c) 2004; d) 2005; e) 2007
- 8) Polşa Respublikasının Yeni Konstitusiyası nə vaxt qəbul edildi?
 - a) 1991; b) 1992; c) 1997; d) 1999; e) 2001

- 9) Polşa Respublikasının Yeni Konstitusiyası neçə bölmə və neçə maddədən ibarətdir?

Savab: _____ bölmə _____ maddə

- 10) Həyat bioqrafiyası əsasında Siyasi lideri müəyyənləşdirin: Kəndli ailəsində anadan olmuşdur. Ali təhsil yoxdur. O elektrik işləmişdir. Həmkarlar ittifaqı lideri kimi işçilərin iqtisadi və siyasi hüquqlarını müdafiə edirdi. O, hökumətə müxalif idi, təqib edilirdi, həbsdə olmuşdur. O, post-kommunist dövlətin prezidenti seçilmişdir.

Cavab: _____

11. Azərbaycanın dövlət müstəqilliyinin Polşa tərəfindən tanınması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması:

- a) 20 noyabr 1991-ci il; 15 aprel 1992-ci il
- b) 20 dekabr 1991-ci il; 27 iyul 1992-ci il
- c) 18 mart 1992-ci il; 15 noyabr 1993-ci il
- d) 27 dekabr 1991-ci il; 21 fevral 1992-ci il
- e) 17 aprel 1992-ci il; 15 dekabr 1993-cü il

12. Azərbaycanın Polşada səfirliliyinin açılışı:

- a) 1999; b) 2001; c) 2003; d) 2004; e) 2005

13. Polşanın Azərbaycanda səfirliliyinin açılışı:

- a) 1999; b) 2001; c) 2003; d) 2004; e) 2005

14. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Polşaya ilk rəsmi dövlət səfəri:

- a) 1996-ci il mayın 15-dən 22-dək
- b) 1997-ci il oktyabrın 17-dən 25-dək
- c) 1997-ci il avqustun 26-dan-29-dək
- d) 1998-ci il fevralın 10-dan 23-dək
- e) 1996-ci il avqustun 18-dəe 23-dək

15. Polşa - Azərbaycan əlaqələrində əsaslı dönüş nə vaxt baş vermişdir?

- a) 1992-1993-cü illərdə
- b) 1993-cü ilin ikinci yarısı-1994-cü ildə
- c) 1993-1994-cü ilin birinci yarısında
- d) 1995-ci ilin ikinci yarısı-1996-ci ildə
- e) 1997-nin ikinci yarısında

ƏLAVƏLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ POLŞA RESPUBLİKASI İLƏ İMZALADIĞI SƏNƏDLƏRİN SİYAHISI

1997

1. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında Saziş. Varşava, 26 avqust 1997

2. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya. Varşava, 26 avqust 1997

3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Polşa Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Varşava, 26 avqust 1997

4. Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə. Varşava, 26 avqust 1997

5. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında Saziş. Varşava, 26 avqust 1997

6. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş. Varşava, 26 avqust 1997

7. Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında Saziş. Varşava, 26 avqust 1997

8. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 26 avqust 1997-1999

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu. Bakı, 27 oktyabr 1999

10. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı. Bakı, 27 oktyabr 1999

2003

11. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Polşa Respublikası Dövlət Arxivlərinin Baş Direktoru arasında əməkdaşlıq haqqında Saziş. 3 iyun 2003

2005

12. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında hərbi sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 30 mart 2005

13. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş. Varşava, 30 mart 2005

14. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Varşava, 30 mart 2005

15. Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Varşava Şəhəri (Polşa Respublikası) arasında dostluq və əməkdaşlıq haqqında Protokol. Varşava, 30 mart 2005

16. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu. Varşava, 30 mart 2005

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Polşa Respublikası İqtisadi İşlər və Əmək Naziri arasında əmək bazarı sahəsində əməkdaşlıq haqqında Memorandum. Varşava, 30 mart 2005

18. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Polşanın Sahibkarlığın İnkişafı Agentliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum. Varşava, 30 mart 2005

2006

19. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclasının Protokolu. Varşava, 11-12 sentyabr 2006

2007

20. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Polşa Respublikasının Xarici İşlər Nazirliyi arasında 2007-2008-ci illər üçün Avropaya İnteqrasiya üzrə əməkdaşlıq haqqında Memorandum. Bakı, 1 mart 2007

21. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 30 mart 2007

22. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 30 mart 2007 Azərbaycan Respublikasının 361-IIIQ sayılı, 5 iyun 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

23. Azərbaycan Respublikasının ÜTT-yə üzvlüyü ilə bağlı məsələlər üzrə əməkdaşlıq haqqında Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin və Polşa Respublikasının iqtisadi inkişaf nazirinin Bəyanatı. Bakı, 8 noyabr 2007 İmzalandığı tarixdən qüvvəyə minmişdir.

24. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın II-ci iclasının Protokolu. Varşava, 8 sentyabr 2007

2008

25. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Varşava, 26 fevral 2008 Azərbaycan Respublikasının 603-IIIQ sayılı, 16 may 2008-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

26. 26 avqust 1997-ci il tarixində Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında mülki hava daşımaları haqqında Sazişə düzəlişlər edilməsi haqqında Protokol. Varşava, 26 fevral 2008

27. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Polşa Televiziyası arasında Əməkdaşlıq Sazişi.

Varşava, 26 fevral 2008 Azərbaycan Respublikası Prezidentinin 2750 sayılı, 8 aprel 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. İmzalandığı tarixdən qüvvəyə minmişdir.

28. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Varşava, 4 iyun 2008

2009

29. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III-cü iclasının Protokolu. Varşava, 13- 14 may 2009

30. Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi. Bakı, 2 iyul 2009-07-07 İmzalandığı gündən qüvvəyə minir

31. Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli. Bakı, 2 iyul 2009

2010

32. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın IV-cü iclasının Protokolu. Bakı, 24 nayabr 2010-cu il

Çapa imzalanıb: 04.07.2017.

Format: 60x84 1/16. Qarnitur: Times.

Həcmi: 9,5 ç.v. Tiraj: 200. Sifariş № 199.

"Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125/139b

Tel./faks 596 21 44

e-mail: muterim@mail.ru

www.muterim.az